

2210_Az_Æyani_Yekun imtahan testinin sualları

Fənn : 2210 Maliyyə nəzarəti və audit

1 Maliyyə nəzarəti dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur:

- maliyyə sistemi vasitəsilə həyata keçirilən tədbirlərin məcmusu
- dövlət büdcədən kənar fondların formalaşdırılması ilə əlaqədar fiziki şəxslərlə dövlət arasında yaranan münasibətlər
- mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşdırılması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlər
- dövlət nəzarəti altında olan maliyyə resurslarının bölüşdürmə və istifadəsinin qanuniliyi və məqsədə uyğunluğunu yoxlamaq üçün keçirilən tədbirlər
- dövlətin və təsərrüfat subyektlərinin topladıqları maliyyə resursları vasitəsi ilə təkrar istehsal məsrəflərinin ödənilməsi

2 Maliyyə nəzarəti, nəzarətin xüsusi sahə və yaxud istiqaməti kimi, maliyyənin özünün əmələ gəlməsi dövründə nəyə nəzarətdən seçilmişdir

- iqtisadi tarazlığa
- investisiya fəaliyyətinə
- ixracata
- resurslara
- rəqabətə

3 Maliyyə nəzarəti o zaman əmələ gəlir ki:

- müəssisələrin gəlirləri artsın
- büdcə tarazlaşdırılsın
- vergidən daxilolmalar artsın
- resursların ölçüsü pul ekvivalentində meydana çıxsın
- dövlət xərclər və vergi dərəcələri azaldılsın

4 Tarixən hansı maliyyə nəzarəti növü mövcud olmuşdur?

- auditor
- yoxlama və təhlil
- cari və qabaqcadan
- şəxsi və ictimai
- büdcə və vergi

5 Vavilonda şah Xammurapinin kodeksinə görə ilk dəfə müstəqil uçot aparılması kimə tapşırılmışdır:

- vəzifəli şəxslərə
- auditorlara
- mühasiblərə
- tacirlərə
- nazirlərə

6 Rusiyada dövlət maliyyə nəzarəti xüsusi orqanın rəsmi yaranma tarix hansıdır?

- 1756.0

- 1666.0
- 1667.0
- 1656.0
- 1956.0

7 10 mart 1656-cı ildə Aleksey Mixayloviç Romanovun fərmanı ilə Böyük Xəzinənin Hesabı (Hesabat əmri) Əmrinin yaranmasının əsas səbəbi nədir?

- dövlət borcunun artması
- vergidən daxilolmaların az olması
- sosial xərclərin çoxluğu
- hərbi xərclərin çoxluğu
- büdcə kəsirinin artması

8 Orta əsrlərdə maliyyə nəzarətinin əsas xarakteristikasına hansıları aid etmək olar?

- sadalananların heç biri
- auditorun peşə kimi meydana çıxması
- maliyyə nəzarəti prosesi üçün «audit» termininin meydana çıxması
- sadalananların hamısını
- uçot tsiklindən sonrakı nəzarət prosesinin ayrılması, ona müstəqil status verilməsi

9 I Pyotrun maliyyə nəzarəti sahəsində həyata keçirdiyi islahatların əsasını hansı model təşkil edirdi?

- anqlo-amerikan
- yunan-amerikan
- anqlo-sakson
- yunan-alman
- amerikan-alman

10 İlk dəfə olaraq Rusiya ordusunda Auditorlar institutu barəsində məlumatlar neçənci ildə qəbul edilmiş nizamnamədə əksini tapmışdır?

- 1767.0
- 1678.0
- 1688.0
- 1698.0
- 1768.0

11 İlk dəfə olaraq sənədlərlə təsdiq olunmuş auditor fəaliyyəti hansı ölkəyə məxsus olan "Cənub dəniz şirkətinin" iflası prosesi nəticəsində həyata keçirilmişdir?

- Türkiyə
- Rusiya
- Amerika
- Böyük Britaniya
- Yunanıstan

12 Birinci dəfə Amerikada həyata keçirilən audit yoxlamaları hansı məqsədləri güdürdü?

- pul kütləsinin səviyyəsinin müəyyənləşdirilməsi

- büdcə kəsirinin səviyyəsinin müəyyənləşdirilməsi
- dövlət büdcəsinin tarazlıq səviyyəsinin müəyyənləşdirilməsi
- müəssisənin faktiki gəlirlilik və mənfəətinin səviyyəsinin müəyyənləşdirilməsi
- dövlət borclarının səviyyəsinin müəyyənləşdirilməsi

13 1872-1953-ci illərdə Audit nəzəriyyəsini inkişafını kim həyata keçirdi?

- amerikalı mühasib və auditor Robert Montqomeri
- Luk Paçoli
- I Pyotr
- I Pavel
- İngiltərə kralı I Edvard

14 Azərbaycanda hansı dövrdən başlayaraq auditor xidmətinin təşkili istiqamətində konkret addımlar atıldı?

- 1991-ci ildən
- 1994-cü ildən
- 1996-cı ildən
- 1993-cü ildən
- 1992-ci ildən

15 Azərbaycan Respublikası «Auditorlar Palatasının təşkilinin təmin edilməsi barədə» qərar hansı tarixdə qəbul edildi?

- 1992-ci il 16 sentyabr
- 1994-cü il 15 iyun
- 1994-cü il 16 sentyabr
- 1995-ci il 20 iyun
- 1995-ci il 16 sentyabr

16 Maliyyənin nəzarət funksiyasının obyektivliyi nədən asılıdır?\

- maliyyə mexanizmdən;
- qanunvericilikdən;
- nəzarət orqanlarının fəaliyyətindən;
- dəqiq maliyyə məlumatlarından;
- parlamentdən;

17 Dövlət maliyyə nəzarəti orqanlarına aid deyil:

- Baş Dövlət Xəzinədarlığı.
- AR Maliyyə Nazirliyi.
- Milli Məclisin Hesablama Palatası.
- Azərbaycan Respublikası Auditorlar Palatası
- AR Vergilər Nazirliyi.

18 Qədim Dünya ölkələrində maliyyə nəzarətinin əsas xarakteristikasına aşağıdakılardan hansını aid etmək olmaz:

- nəzarət metodologiyasının əmələ gəlməsi;
- maliyyə nəzarətinin xüsusi dövlət orqanlarının formalaşmasına keçid

- yüksək vəzifəli şəxslər və yaxud ayrı-ayrı məmurlar tərəfindən nəzarət funksiyalarının yerinə yetirilməsi
- qeyri – dövlət maliyyə nəzarətinin inkişafı ilə bağlı normativ aktların formalaşması
- uçot və nəzarət funksiyaları arasında dəqiq bölünmənin olmaması

19 Qədim Misirdə dövlət maliyyə nəzarəti kim tərəfindən həyata keçirilirdi

- mirzələr
- vergi idarələri
- padişah
- maliyyə idarəsi və xüsusi məmurlar
- maliyyə müfəttişləri

20 Qədim Misirdə maliyyə idarəsinin başında kim dururdu?

- İqtisadçılar
- Şöbə rəisi
- Maliyyə naziri
- Xəzinədar
- 3 mirzə

21 Auditin maliyyə nəzarəti kimi müasir anlayışının vətəni haradır?

- Hamsı
- Rusiya
- Amerika
- Böyük Britaniya
- Azərbaycan

22 Tarixçilərin fikrincə, dünyada birinci dəfə olaraq auditorların fəaliyyətini tənzimləyən qanunvericilik aktı neçənci ildə və kim tərəfindən qəbul edilmişdir:

- 1165 –ci ildə I Pyotr
- 1285-ci ildə I Pavel
- 1286 –cı ildə İngiltərə kralı I Edvard
- 1285-ci ildə İngiltərə kralı I Edvard
- 1286-cı ildə I Pavel

23 1318-ci ildə Fransada maliyyə nəzarətinin ali orqanı kim tərəfindən yaradılmışdır və necə adlandırıldı?

- auditor Robert Montqomeri və Hesablama Palatası adını aldı
- I Pyotr tərəfindən yaradıldı və Auditorlar Palatası adını aldı
- I Pyotr tərəfindən yaradıldı və Hesablama Palatası adını aldı
- kral Uzun V Filipp tərəfindən yaradıldı və Hesablama Palatası adını aldı
- I Pavel tərəfindən yaradıldı və Auditorlar Palatası adını aldı

24 Böyük Britaniyada 1324-cü ildə auditorların qarşısında qoyulan əsas tələblər hansı idi?

- Uzaqgörən, tədbirli olmalı
- Ədalətli, sədaqətli və uzaqgörən olmalı
- İqtisadi və hüquqi biliklərə malik olmalı
- Sədaqətli, tədbirli və öz işini bilən olmalı

- Bütün biliklərə yiyələnmiş olmalı

25 Kimin və hansı tarixdə imzaladığı «Nizamnaməyə» uyğun olaraq auditor vəzifələri general-auditor, general-auditor-leytenant, ober-auditor (bu vəzifə general-auditorun böyük və kiçik köməkçiləri statusuna bərabərdir) alay və polk auditorlarına bölünürdü

- Robert Montqomeri 1716-cı il 30 mart tarixində
 I Edvardın 1285-ci il 15 sentyabr tarixində
 I Pavelin 1716-cı il 30 mart tarixində
 I Pyotrun 1716-cı il 30 mart tarixində
 I Edvardın 1716-cı il 15 mart tarixində

26 «Hərbi qanunşünasların təhsili üçün» xüsusi məktəbin yaradılması və onun praktik reallaşdırılması ideyası kimə məxsusdur?

- I Pavelə
 V Filippə
 Robert Montqomeriya
 I Edvard
 I Pyotra

27 I Pyotrun hansı Əmri ilə "auditor işləri elmi üçün Hərbi kollegiyaya həddi buluğa çatmamış və hələ dövlət qulluğuna girməmiş gənc zadəganlardan (yunkerlərdən) 20 nəfərini (mərhəmətli, cavan, savadlı və yazmağı bacaranları) götürmək lazımdır" hökmü verildi:

- 11 aprel 1718-ci ildə I Pyotrun xüsusi Əmri ilə
 11 mart 1719-cu ildə I Pyotrun xüsusi Əmri ilə
 30 mart 1719-cu ildə I Pyotrun xüsusi Əmri ilə
 11 aprel 1719-cu ildə I Pyotrun xüsusi Əmri ilə
 11 aprel 1717-ci ildə I Pyotrun xüsusi Əmri ilə

28 Tarixdə "Cənub dəniz köpüyü" kimi məlum olan hadisə nəyi ifadə edir?

- İlk dəfə hesabların və illik smetalarn tərtib edilməsini
 uçot tsiklindən sonrakı nəzarət prosesinin ayrılması, ona müstəqil status verilməsini
 auditorun peşə kimi meydana çıxmasını
 İlk dəfə olaraq sənədlərlə təsdiq olunmuş auditor fəaliyyətini
 Şəxsi və dövlət maliyyə nəzarətinin yaranmasını

29 SSRİ Xalq Komissarları Sovetinin qərarına əsasən Dövlət Mühasib-Ekspertlər İnstitutu (DMEİ) fəaliyyəti nə zaman təsdiq olundu

- 18 avqust 1924-cü il
 30 mart 1716-cı il
 11 aprel 1719-cu il
 18 avqust 1925-ci il
 20 iyun 1995-ci il

30 XX əsrdə birinci dəfə Amerikada həyata keçirilən audit yoxlamaları hansı məqsədləri güdürdü. Yanlış olanı göstərin:

- qəsdlə edilməyən (ikinci dərəcəli məqsəd) səhvlərin qarşısının alınması:
- mənfəətinin səviyyəsinin müəyyənləşdirilməsi ;
- müəssisənin faktik gəlirlilik səviyyəsinin müəyyənləşdirilməsi ;
- dövlət gəlirlərinin səviyyəsinin müəyyənləşdirilməsi
- qəsdlə edilən səhvlərin qarşısının alınması:

31 SSR-i Maliyyə Nazirliyinin sərəncamı ilə ilk təsərrüfat hesablı nəzarət-təftiş qrupu neçənci ildə yaradıldı

- 1928-ci ildə
- 1984-cü ildə
- 1995-ci ildə
- 1982-ci ildə
- 1981-ci ildə

32 Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Təsərrüfat Hesablı Auditor Mərkəzinin yaradılması haqqında" qərarı neçənci ildə qəbul etmişdir.

- 20 iyul 1991-ci il
- 30 iyun 1995-ci il
- 20 iyun 1995-ci il
- 31 iyul 1991-ci ildə
- 20 iyun 1992-ci il

33 Fransada kral Uzun V Filipp tərəfindən yaradılan maliyyə nəzarətinin ali orqanı neçənci ildə yaradıldı?

- 1995-ci ildə
- 1716-cı ildə
- 1719-cu ildə
- 1318-ci ildə
- 1925-ci ildə

34 kral Uzun V Filipp tərəfindən 1318-ci ildə yaradılan maliyyə nəzarətinin ali orqanı harada yaradılmışdı və necə adlandırıldı?

- Rusiyada və Auditorlar Palatası
- Qədim Misirdə və Hesablama Palatası
- Amerikada və Hesablama Palatası
- Fransada və Hesablama Palatası
- Fransada və Auditorlar Palatası

35 Aleksey Mixayloviç Romanovun fərmanı ilə Böyük Xəzinənin Hesabı (Hesabat əmri) Əmri təsis edilən zaman Rusiyada hansı orqanın rəsmi yaranma tarixi 1656-cı il hesab edilmişdi?

- xəzinədarlıq orqanının
- qeyri-dövlət maliyyə nəzarəti xüsusi orqanının
- daxili nəzarət orqanının
- dövlət maliyyə nəzarəti xüsusi orqanının
- auditor nəzarəti orqanının

36 Rusiyada dövlət maliyyə nəzarəti xüsusi orqanının rəsmi yaranma tarixi neçənci il hesab edilmişdi?

- 1318-ci il
- 1925-ci il
- 1716-cı il
- 1656-cı il
- 1995-ci il

37 Tədqiqatçıların fikrincə Rusiyada 10 mart 1656-cı ildə hərbi xərclərin çoxluğu hansı sənədin yaranmasına səbəb olmuşdur?

- Dövlət Mühasib-Ekspertlər İnstitutu yaradılması Əmri
- Xüsusi normativ sənəd – Fretyce of Husbandry
- Hesab və qeydlər haqqında Traktat
- Böyük Xəzinənin Hesabı (Hesabat əmri) Əmri
- Nizamnamə

38 I Aleksandr Hərbi Nazirliyin yeni təşkilatını neçənci ildə təsdiq etdi?

- 31 iyul 1991-ci il
- 30 mart 1716-cı il
- 11 aprel 1719-cu il
- 27 yanvar 1812-ci il
- 18 avqust 1925-ci il

39 Peterburqda xüsusi hərbi-hüquq tədris müəssisəsi – hərbi-quru piyada və dəniz müəssisəsini bilik dərəcəsinə görə uyğun olan auditorlarla təchiz edə bilən – Auditor məktəbi neçənci ildə yarandı?

- 30 mart 1716-cı il
- 10 noyabr 1832-ci ildə
- 27 yanvar 1812-ci il
- 18 avqust 1925-ci il
- 11 aprel 1719-cu il

40 10 noyabr 1832-ci ildə Peterburqda yaradılan Auditor məktəbinin adı neçənci ildə dəyişdirildi və necə adlandırıldı?

- 1894-cü ildə- Dövlət Mühasib-Ekspertlər İnstitutu
- 1846-cı ildə - Audit işləri elmi üçün məktəb
- 1849-cu il - Dövlət Mühasib-Ekspertlər İnstitutu
- 1846-cı ildə - Auditor texniki peşə məktəbi
- 1849-cu il - Auditor işləri elmi üçün Hərbi kollegiya

41 Böyük Britaniyada kompaniyalar haqqında qanunlar külliyyatı neçənci ildə çıxdı?

- 1995-ci ildə
- 1716-cı ildə
- 1656-cı ildə
- 1844-cü ildə
- 1925-ci ildə

42 Kommersiya auditi öz tarixi hüquqi başlanğıcını neçənci ildə götürmüşdür və o vaxtlar Şotlandiyanın paytaxtında hansı təhsil ocağı təsis olunmuşdur?

- 1849-cu il - Auditor işləri elmi üçün Hərbi kollegiya
- 1846-cı ildə - Auditor texniki peşə məktəbi
- 1849-cu il - Dövlət Mühəsib-Ekspertlər İnstitutu
- 1853-cü il- Edinburq Auditorlar İnstitutu
- 1846-cı ildə - Audit işləri elmi üçün məktəb

43 Müstəqil auditin vacibliyi barədə analogi qanunlar ilk əvvəllər harda neçənci ildə qəbul edilmişdi?

- 1862-ci il – Fransada və 1978-ci il Rusiyada
- 1887-ci il – Şotlandiyada və 1888-ci ildə Rusiyada
- 1878-ci il - Fransada və 1867-ci il – Rusiyada
- 1867-ci il – Fransada və 1887-ci il ABŞ-da
- 1868-ci il – Fransada və 1888-ci il ABŞ-da

44 Amerika auditorlarının Assosiasiyası neçənci ildə yaranmışdı?

- 1995-ci ildə
- 1878-ci ildə
- 1897-ci ildə
- 1887-ci ildə
- 1867-ci ildə

45 Neçənci ildə Nyu-York ştatında auditor fəaliyyəti qanunvericiliklə təsdiq olunmuşdu?

- 1887-ci ildə
- 1878-ci ildə
- 1897-ci ildə
- 1896-cı ildə
- 1867-ci ildə

46 İlk dəfə olaraq resurslara nəzarətin tarixi hansı dövrdən başlayaraq həyata keçirilməyə başlamışdır?

- Audit fəaliyyətinin meydana gəlməsi vaxtdan
- Ölkələr arasında iqtisadi münasibətlər dərinləşdiyi vaxtdan
- Dövlətin meydana gəlməsi
- Sahibkarlıq sistemi meydana çıxdığı vaxtdan
- İctimai maliyyə nəzarətinin həyata keçirildiyi vaxtdan

47 Maliyyə nəzarətinin meydana gəlməsinə səbəb olan amillər hansılardır?

- Əməyin bölgüsü, maliyyə nəzarətinin tam aşkarlıq şəraitdə həyata keçirilməsi və demokratik prinsiplər.
- Əmtəə mübadiləsi, qloballaşma və pul münasibətləri
- Əməyin bölgüsü, əmtəə mübadiləsi və iqtisadi inteqrasiya
- Əməyin bölgüsü , əmtəə mübadiləsi və pul münasibətləri
- İqtisadi inteqrasiya, pul münasibətləri və müxtəlif mülkiyyət formalı müəssisələrin yaranması

48 İlk əvvəllər maliyyə nəzarətinin hansı formaları mövcud olmuşdur?

- Şəxsi və bələdiyyə
- Dövlət və bələdiyyə
- Dövlət və qeyri dövlət

- Şəxsi və ictimai
- Təsərrüfatdaxili və şəxsi

49 İlk dəfə olaraq dövlət maliyyə sistemində nəzarət hansı formalarda həyata keçirilirdi?

- Vergilərə və büdcə gəlirlərinə nəzarət
- Büdcənin gəlir hissəsini formalaşdıran vergilərin ödənilməsinə və dövlət xərcləri nə nəzarət
- Büdcə xərclərinə və dövlət xərclərinə nəzarət
- Büdcənin gəlir hissəsinin formalaşdıran vergilərin ödənilməsinə və büdcə xərclərinə nəzarət
- Dövlət xərcləri və büdcə gəlirləri nə nəzarət

50 Yoxlama obyektinə nə daxil deyil?

- Mənfəət
- Təhsil
- Maliyyə göstəriciləri
- Bütün növ gəlirlər
- Maya dəyəri

51 Audit termini neçənci əsrlərdə meydana gəlmişdir

- VI-X əsrlərdə iqtisadi fəaliyyəti tənzimləmək üçün
- X-XII əsrlərdə vergilərin yığılmasına nəzarət üçün
- XI-XII əsrlərdə nəzarət prosedurlarını həyata keçirmək üçün
- X-XI əsrlərdə nəzarət prosedurlarını həyata keçirmək üçün
- X-XIII əsrlərdə nəzarət prosedurlarını həyata keçirmək üçün

52 Auditin maliyyə nəzarəti kimi müasir anlayışının vətəni haradır?

- Danimarka
- Almaniya
- Fransa
- Böyük Britaniya
- ABŞ

53 Auditorların fəaliyyətini tənzimləyən ilk qanunvericilik aktı neçənci ildə imzalanmışdır?

- 1510.0
- 1410.0
- 1320.0
- 1285.0
- 1289.0

54 1324-cü ildə Böyük Britaniyada auditorların qarşısında qoyulan tələblər hansı idi?

- Uzaqgörən, tədbirli və öz əksini bilən
- İqtisadi və hüquqi biliklərə malik olması
- Sədaqətli, tədbirli və iqtisadi biliklərə malik olması
- sədaqətli, tədbirli və öz işini bilən
- Tədbirli, sədaqətli və uzaqgörənlik

55 Rusiyada dövlət maliyyə nəzarətinin yaranma tarixi neçənci il sayılır və əsas səbəbi nədir?

- 1810-cu il və iqtisadi əlaqələrin genişlənməsi
- 1656-cı il və vergilərin yığılması
- 1656-cı il və büdcə xərclərinin çoxluğu
- 1656-cı il və hərbi xərclərin çoxluğu
- 1666-cı il və büdcə gəlirlərinə nəzarət

56 XVII-XIX əsrlərdə maliyyə nəzarətinin neçə sistemi mövcud idi və hansılardır?

- 2 -yunan – alman və ABŞ
- 1 -anqlo-sakson
- 2 -anqlo-sakson və ABŞ
- 2 -anqlo-sakson və yunan-alman
- 3- Yunan-alman, anqlo-sakson və fransa

57 Maliyyə nəzarətinin metodu

- Anketləşmə
- Sənədli
- Əsaslandırma
- Təftiş
- Kameral

58 Anqlo-sakson modelinə uyğun xüsusiyyət hansıdır. Düzgün variantı seçin:

- Məhkəmə funksiyalarının ayrı-ayrı nəzarət orqanlarına verilməsi imkanı mövcud deyildi
- Sanksiyalar həm hökumət, həm də ayrı-ayrı qruplar tərəfindən aparılırdı
- Məhkəmə funksiyalarının ayrı-ayrı nəzarət orqanlarına verilməsi imkanı mövcud idi
- Sanksiyalar haqqında məsələ hökumətin inzibati yaxud məhkəmə orqanlarının səlahiyyətində idi
- Sanksiyalar ancaq inzibati yolla həyata keçirilirdi

59 Fransız modelinə uyğun xüsusiyyət hansıdır. Düzgün variantı seçin:

- Məhkəmə funksiyalarının ayrı-ayrı nəzarət orqanlarına verilməsi imkanı mövcud deyildi
- Sanksiyalar həm hökumət, həm də ayrı-ayrı qruplar tərəfindən aparılırdı
- Sanksiyalar haqqında məsələ hökumətin inzibati yaxud məhkəmə orqanlarının səlahiyyətində idi
- Məhkəmə funksiyalarının ayrı-ayrı nəzarət orqanlarına verilməsi imkanı mövcud idi
- Sanksiyalar ancaq inzibati yolla həyata keçirilirdi

60 XX əsrdə kommertiya fəaliyyəti kimi auditin mərkəzi hara sayılırdı və hansı məqsəd daşıyırdı?

- ABŞ-hərbi xərclərə nəzarət
- Fransa-büdcə gəlirlərinə nəzarət
- Almaniya-müəssisəsinin faktiki gəlirlilik və mənfəətinin səviyyəsinin müəyyənləşdirilməsi
- ABŞ-müəssisəsinin faktiki gəlirlilik və mənfəətinin səviyyəsinin müəyyənləşdirilməsi
- ABŞ-vergilərin yığılmasına nəzarət

61 Maliyyə nəzarətinin əsas məqsədi nədir?

- Hərbi xərclərinin azaldılması

- Dövlətin iqtisadi siyasətini formalaşdırmaq və inkişaf etdirmək
- Bütçə gəlirlərinin formalaşması
- Maliyyə ehtiyatlarının formalaşdırılması və səmərəli istifadə prosesini təmin etmək.
- Maliyyə ehtiyatlarının formalaşdırılması

62 İctimai maliyyə nəzarəti hansı prinsiplər əsasında həyata keçirilir?

- Birtərəfli və icbari
- Könüllülük və cari
- İlkin və cari
- Könüllülük və birtərəfli
- Məcburi və könüllülük

63 Nəzarətin meydana gəlməsinin ilkin forması hansıdır:

- resurslara nəzarət
- Kredit nəzarəti
- Sığorta nəzarəti
- Maliyyə nəzarəti
- Vergi nəzarəti

64 Maliyyə nəzarətinin meydana gəlməsinin əsasında nə dəyandır:

- Dövlətin yaranması
- ərazinin qorunması zərurəti
- əmtəə istehsalının meydana gəlməsi
- pul resurslarının yaranması
- Deyilənlərdən hər biri

65 Resurslara nəzarətlə qarşılıqla münasibətdə maliyyə nəzarəti:

- İlkin mövqe tutar
- Bu nəzarət sahələrinin heç bir əlaqəsi yoxdur
- Aparıcı mövqe tutur
- törəmə mövqe tutur
- Deyilənlərin heç biri doğru deyil

66 Şəxsi və dövlət maliyyə nəzarətləri nə vaxt meydana qəlmişdir:

- XVII-ci əsrdə
- Kapitalizm cəmiyyətinin inkişafı nəticəsində
- Feodalizm cəmiyyəti dağılıqda
- pul münasibətləri meydana çıxdıqda
- Hər üç cavab doğrudur

67 Bu halda nəzarət funksiyasının əsas fəaliyyəti nəzarət funksiyası olmayan subyekt(ailə büdcəsinə nəzarət sistemi) yerinə yetirir:

- Dövlət və şəxsi maliyyə nəzarəti
- İctimai maliyyə nəzarəti
- Dövlət maliyyə nəzarəti

- şəxsi maliyyə nəzarəti
- Dövlət və ictimai maliyyə nəzarəti

68 Qədim Misirdə dövlət maliyyə nəzarəti kim tərəfindən həyata keçirilirdi:

- Sadalananların hər biri tərəfindən
- Yüksək rütbəli dini xadimlərtərəfindən
- Yüksək vəzifəli şəxslərin hamısı tərəfindən
- maliyyə idarəsi və xüsusi məmurlar tərəfindən
- Qədim Misirdə maliyyə nəzarəti yaranmamışdır

69 Roma Respublikasında dövlət maliyyəsi kimin nəzarəti altında yoxlanılırdı:

- sadananların hər biri tərəfindən
- Xəzinədarlıqın
- İmperatorun
- senatın
- ətəndaş statusu olanların

70 Maliyyə nəzarətinin müasir anlayışı kimi; auditin vətəni:

- İspaniyadır
- Almaniyadır
- Fransadır
- Böyük Britaniyadır
- İtaliyadır

71 XVII əsrdə Rusiyada auditorlar hansı sahəyə aid edilirdi:

- Heç birinə aid edilmir
- ədliyyə
- Mülki
- hərbi
- Vətəndaş

72 Rusiyada mülki auditorlar nə vaxtan fəaliyyət göstərməyə başlamışdır:

- 1867-ci il hərbi məhkəmə islahatlarında sonra
- 1720-ci ildə I Pyotrın sərəncamı əsasında
- 1812-ci ildə I Aleksandr fərmanı üzrə
- 1797-ci ildə I Pavelin hərbi nizamnaməsi üzrə
- 1716-cı ildə imzalanmış "nizamnaməyə" uyğun

73 Amerika auditorlar asosiyasuyası nə vaxt yaranmışdır:

- 1920-ci ildə
- 1867-ci ildə
- 1908-ci ildə
- 1887-ci ildə
- 1853-cü ildə

74 1925-co ildə SSRİ XKS-in qərarına əsasən yaradılmış Dövlət Mühasib Ekspertlər İnstitutu aşqıdakı vəzifələri var idi, səhv olanı göstərin:

- Hesabların və illik smetalarn tərrib edilməsi
- Məhkəmə və inzibati orqanların tələbləri ilə ekspertizaların aparılması
- Ümumi hesabat verməyə borclu olan idarə və müəssisələrin illik və ləğv etmə balanslarının yoxlanılması
- Nəzarət-yoxlama orqanlarının fəaliyyət göstərməsi üçün lisenziyaların verilməsi
- Nəzarət-yoxlama orqanların tələbi üzrə hesabdarlıq və hesabatata aid bütün məslələrə yekun qərarın verilməsi

75 Əmtəə istehsalı və satışı, xidmət göstərilməsi, iş görülməsi ilə məşqul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılması:

- Inventarlaşdırma
- Baxış
- Təftiş
- Audit
- Təhlil

76 Audit xidməti ilk dəfə rəsmi olaraq XIV əsrdə hansı ölkədə qeyd olunmuşdur?

- Amerika Birləşmiş Ştatlarında.
- Bu ölkələrin heç birində.
- İspaniyada.
- Rusiyada.
- İngiltərədə.

77 "Audit xidməti haqqında" Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul olunmuşdur:

- AR-da bu adda qanun yoxdur.
- 2000-ci il.
- 1990-cı il.
- 1994-cü il.
- 2003-cü il.

78 Dünya ölkələrinin ali audit qurumları təşkilati İNTOSAI neçənci ildə təsis olunmuşdur?

- 2000-ci ildə.
- 1999-cu ildə.
- 1949-cu ildə.
- 1953-cü ildə.
- 2009-cu ildə.

79 Maliyyə nəzarətinin obyektı nədir?

- variantların heç biri düz deyil
- təsərrüfat münasibətləri
- beynəlxalq münasibətlər
- bölgü münasibətləri
- iqtisadi münasibətlər

80 Maliyyə yoxlamasında hansı göstəricilər yoxlanılır?

- Maliyyə yoxlamasında yalnız büdcə göstəriciləri yoxlanılır
- Maliyyə yoxlamasında bütün iqtisadi göstəriciləri yoxlanılır
- Maliyyə yoxlamasında statistik göstəricilər yoxlanılır
- Maliyyə yoxlamasında dəyər göstəriciləri yoxlanılır
- Maliyyə yoxlamasında təsərrüfat göstəriciləri yoxlanılır

81 Aşağıdakılardan hansı fikir yanlıştır?

- Maliyyə nəzarəti vergi udənielərinin, vergi ayərmələrənən tamləpənən və vaxta məvafiqliyinin düzgünlüyünü əhatə edir
- Maliyyə nəzarəti bədcənin və bədcədənənar fondlarən tərtib olunmasənən və icrasənən düzgünlüyünü əhatə edir
- Maliyyə nəzarəti dəyər gūstəricilərinin formalarəmasənən və təsərrüfat subyektlərinin fəaliyyətinin maliyyə nəticələrinin düzgünlüyünü əhatə edir
- Maliyyə nəzarəti yalnız istehsal fəaliyyətinin nəticələrinin düzgünlüyünü əhatə edir
- Maliyyə nəzarəti bədcə vəsaitlərinin məqsədli istifadəsinin düzgünlüyünü əhatə edir

82 Maliyyə nəzarəti bölgü mərhələsində hansılara nəzarət edir

- əməyin kəmiyyətinə və keyfiyyətinə uyğun rəəkildə vəsaitlərin sərf olunmasəna
- sosial səportaya ayərmalara
- dıvlət bədcəsinə vəsaitlərin ayrılmasəna
- variantlarən hər birində sadalananlara
- ictimai yəpəm və istehlak fondlarənən bərpasəna və zənginlədirilməsina

83 Təkrar istehsal prosesinin sonuncu mərhələsində - istehlak mərhələsində maliyyə nəzarətiyoxlayır.

Düzgün variantı göstərin:

- müqavilə münasibətlərini
- yeni yaradılmış məhsulun bazar münasibətlərinə uyğun tərzdə bölüşdürülməsi üçün istifadə olunmasını
- istehsala sərf olunmuş vəsaitlərin yerini doldurmağın təmin edilməsini
- istehsal fondlarının bərpası və genişləndirilməsi və ictimai tələbatın ödənilməsi ilə bağlı olan əməliyyatları
- bazarın mallarla təchiz edilməsi yolu ilə xalq təsərrüfatının material-texniki vasitələrlə təmin olunmasını

84 Maliyyə nəzarəti dövlət büdcəsinə vəsaitlərin ayrılmasına ictimai təkrar istehsalın hansı mərhələsində nəzarət edir?

- nəticələrinin qəbulu
- istehsal
- mübadilə
- bölgü
- istehlak

85 Maliyyə nəzarəti müqavilə münasibətlərinə ictimai təkrar istehsalın hansı mərhələsində nəzarət edir?

- nəticələrinin qəbulu
- istehsal
- bölgü
- mübadilə
- istehlak

86 İstehsal fondlarının bərpası, genişləndirilməsi və ictimai tələbatın ödənilməsi ilə bağlı olan əməliyyatları

maliyyə nəzarəti təkrar istehsalın hansı mərhələsində yoxlayır ?

- nəticələrinin qəbulu
- bölgü
- mübadilə
- istehlak
- istehsal

87 Dövlətin öz funksiyasını yerinə yetirməsi məqsədi ilə onun səmərəli istifadə olunması üçün hüquqi və fiziki şəxslər arasında yaranan pul münasibətləri necə adlanır?

- nəzarət sistemi
- nəzarət forması
- nəzarət metodu
- nəzarət obyektı
- nəzarət subyektı

88 Aşağıda sadalananlardan hansını S.V.Stepaşin "Dövlət maliyyə nəzarəti" əsərində milli gəlirin istehsalı, bölüşdürülməsi və onun səmərəli istifadəsinə dair, bir tərəfdən dövlət, digər tərəfdən hüquqi və fiziki şəxslər arasında yaranan münasibətlər kimi müəyyən edir.

- maliyyə nəzarət sistemini
- maliyyə nəzarət formasını
- maliyyə nəzarət metodunu
- maliyyə nəzarətinin obyektini
- maliyyə nəzarət subyektini

89 A.V.Nesterov yoxlama obyektinə aşağıdakılardan hansını aid etmirdi?

- istehsal prosesləri
- qeydiyyat sistemini
- şəxsi yoxlamaya və yaxud fərdi yoxlamaya məruz qala bilən subyektlər
- istismar, saxlanma, daşınma, realizə edilmə və köhnəlmə prosesləri
- maliyyə sənədləri və məlumatlar

90 Maliyyə nəzarəti bu elmlərə qarışılıqlı əlaqədə fəaliyyət göstərir uyğun olmayanı göstərin:

- İqtisadi nəzəriyyə
- İqtisadi nəzəriyyə
- Statistika
- Politologiya
- Mühasibat uçotu

91 Təkrar istehsalın hansı mərhələsində maliyyə nəzarəti dövlət büdcəsinə vəsaitlərin ayrılmasına nəzarəti həyata keçirir?

- mübadilə
- bölgü
- inkişaf
- istehsal
- istehlak

92 Bölgü mərhələsində maliyyə nəzarəti hansılara nəzarət etmir?

- əməyin kəmiyyətinə və keyfiyyətinə uyğun rəqəmlə vəsaitlərin sərf olunmasına
- sosial sərəportaya ayərmalara
- dıvlət bədcəsinə vəsaitlərin ayrılmasına
- istehsal fondlarının bərpası və genişləndirilməsi və ictimai tələbatın ödənilməsi ilə bağılı olan əməliyyatlara
- ictimai yəpəm və istehlak fondlarınən bərpasına və zənginləndirilməsinə

93 İstehlak mərhələsində maliyyə nəzarəti aşağıda sadalanan hansıları yoxlayır?

- əməyin kəmiyyətinə və keyfiyyətinə uyğun rəqəmlə vəsaitlərin sərf olunmasına
- sosial sərəportaya ayərmalara
- dıvlət bədcəsinə vəsaitlərin ayrılmasına
- istehsal fondlarının bərpası və genişləndirilməsi və ictimai tələbatın ödənilməsi ilə bağılı olan əməliyyatları
- ictimai yəpəm və istehlak fondlarınən bərpasına və zənginləndirilməsini

94 Maliyyənin nəzarət funksiyasının obyektivliyi nədən asılıdır?

- maliyyə mexanizmindən;
- qanunvericilikdən;
- nəzarət orqanlarının fəaliyyətindən;
- dəqiq maliyyə məlumatlarından;
- parlamentdən;

95 Cəmiyyət üzvlərinin maddi və mənəvi tələbatlarının ödənilməsindəki uyğunsuzluqların aşkara çıxarılmasına nəzarət hansı mərhələdə həyata keçirilir?

- mübadilə
- istehsal
- inkişaf
- şəxsi istehlak
- bölgü

96 Müqavilə münasibətləri ictimai təkrar istehsalın hansı mərhələsində yoxlanılır?

- bölgü
- inkişaf
- istehlak
- mübadilə
- istehsal

97 Maliyyə nəzarətinin yeni yaradılmış məhsulun bazar münasibətlərinə uyğun tərzdə bölüşdürülməsi üçün istifadə olunmasını yoxlamaq kimi vəzifəsi hansı mərhələdə həyata keçirilir?

- mübadilə prosesi mərhələsində
- şəxsi istehlak prosesi mərhələsində
- istehlak prosesi mərhələsində
- bölgü prosesi mərhələsində
- istehsal prosesi mərhələsində

98 Maliyyə nəzarətinin obyektləri hansılardır?

- Banklar, xarici partnyorlar, səhmdar, sığorta birlikləri
- Müəssisənin dövrüyyə vəsaitləri, müxtəlif məqsədlərə və fondlara ayrılımlar
- Müxtəlif mülkiyyət formalı müəssisələr və auditor şirkətləri
- Maddi və qeyri-maddi istehsal sahəsindəki maliyyə münasibətləri, mərkəzləşdirilmiş pul fordlarının yaradılması və istifadəsi ilə bağlı maliyyə prosesləri
- Milli məhsulun natural və dəyər göstəriciləri

99 Nestovun fikrincə yoxlama obyektinə aiddir:səhv olanı göstər:

- İstehsal, saxlama, saşınma prosesləri
- sənədlər və məlumatlar
- əraziyə və otaqlara baxış keçirilməsi
- İdarə rəhbərinin aylıq orta xərci haqqında deklarasiya
- Hüquqi şəxsin və ya fərdi səhibkarın təsərrüfat fəaliyyəti

100 Gömrük nəzarətinin obyektləri: Səhv olanı göstərin:

- Gömrük tərəfindən yoxlanılması əmtəə və nəqliyyat vasitələri saxlana bilən otaqlar və digər yerlər
- Yoxlama, qeydiyyat alınma, hesabat sistemləri
- Gömrük məqsədi üçün lazım olan sənəd və məlumatlar
- Gömrükdən keçən subyektin savadı
- Qeydə alınması mallar və nəqliyyat vasitələri

101 Nəzarətin hansı növü dəyər kateqoriyalarının istifadəsi ilə əlaqələndirilir?

- Texnoloji
- İnzibati
- Sanitar
- Maliyyə
- Ekoloji

102 Dövlət maliyyə nəzarətin predmetinə daxil deil:

- Dövlət bedcəsi
- Dövlət əmlakı
- bələdiyyə mülkiyyətində olan əmlak
- Dövlət Sosial Müdafiə Fondu
- Dövlətin mülkiyyətində olan səhmlər, əmanətlər

103 Maliyyə nəzarətinin obyektini göstər:

- Müəssisənin maliyyə planı, vergi xidməti
- Maliyyə hesabatı, sığorta təşkilatı
- Maliyyə göstəriciləri; Banklar
- müəssisənin pul vəsaiti fondları
- Maliyyə xidməti

104 Hesabatın hər bir növünün xarakterisədən elementlərə daxil deyil:

- Nəzarətin məqsədi
- Nəzarəti obyektı

- Nəzarətin subyekti
- maliyyə vergi nəzarəti
- Nəzarətin predmeti

105 Aşağıdakılardan hansı idarəetmə funksiyalarının növlərinə aid deyil:

- nəzarət
- təşkil
- planlaşdırma
- təmin etmək
- həvəsləndirmək

106 İdarəetmə sistemində maliyyə nəzarətinin əsas məqsədi:

- sadalananlar doğru deyil
- nəzarət edən subyektin maliyyə maraqlarının qorunmasının qiymətləndirilməsidir
- idarəedən subyektin qorunmasının qiymətləndirilməsidir
- idarəedən subyektin maliyyə maraqlarının qorunmasının qiymətləndirilməsidir
- maliyyə nəzarət sisteminin bütün subyektlərinin maliyyə maraqlarının qorunmasının qiymətləndirilməsidir

107 İdarəetmənin planlaşdırma funksiyasının yardımı ilə müəyyənləşdirilir:

- gəlirlərinin artım səviyyəsi
- təşkilatın işinin nəticələrinin effektiv olduğunun analiz edilməsi
- təşkilat strukturunun formalaşmasını və onu bütün lazım olan şeylərlə təmin edilməsi
- təşkilatın fəaliyyətinin məqsədi və bu məqsədə nail olmaq üçün daha effektiv metod və vasitələr
- təşkilatın öz məqsədinə çatma dərəcəsinin qiymətləndirilməsi

108 İdarəetmənin təşkilatçılıq funksiyası:

- gəlirlərinin artım səviyyəsini müəyyənləşdirir
- məqsədə nail olmaq üçün daha effektiv metod və vasitələri araşdırır
- təşkilatın fəaliyyətinin məqsədini müəyyən edir
- təşkilat strukturunu formalaşdırır və onu bütün lazım olan şeylərlə təmin edir
- təşkilatın işinin nəticələrinin effektiv olduğunun analiz edir

109 İnzibati idarə etmənin nəzəriyyəsinin banisi Anri Fayol (1841-1925) XX əsrin əvvəllərində inzibati proseslərin funksiyasını ayırd etmişdir. Bunlar hansılardır:

- gələcəyi görmə (uzaqgörənlər), təşkilatçılıq, nəzarət
- gələcəyi görmə (uzaqgörənlər), təşkilatçılıq, idarə etmə bacarığı
- təşkilatçılıq, idarə etmə bacarığı, uzaqlaşma, nəzarət
- gələcəyi görmə (uzaqgörənlər), təşkilatçılıq, idarə etmə bacarığı, uzaqlaşma, nəzarət
- idarə etmə bacarığı, uzaqlaşma, nəzarət

110 Aşağıdakı variantlardan hansı maliyyə marağına aid edilə bilər:

- İlkin və sonradan
- Cari və törəmə
- İlkin və cari
- İlkin və törəmə

- Daxili və xarici

111 Aşağıdakı variantlardan hansı ilkin maliyyə marağına aid edilir:

- bütün variantlar aid edilir
 əhalinin səhiyyə proqramlarının reallaşdırılması
 Dövlət proqramlarının reallaşdırılması
 sahibkar tərəfindən mənfəətin alınması
 əhalinin təhsil proqramlarının reallaşdırılması

112 Sahibkar tərəfindən mənfəətin alınması hansı maliyyə marağı hesab edilir?

- Sonradan
 Cari
 Törəmə
 İlkin
 İkinci

113 Əhalinin səhiyyə proqramlarının reallaşdırılması hansı maliyyə marağı hesab edilir?

- Sonradan
 Cari
 İlkin
 Törəmə
 Xarici

114 S.P. Openşev və V.A.Jukov ümumdövlət maliyyə nəzarətinin hansı funksiyalarını müəyyən etmişlər. Düz olmayanı göstərin:

- önleyici tədbirlər
 kənara çıxma hallarının səbəblərini analiz etmək
 kənara çıxmaları aşkar etmək
 bölücdürücü
 nəzarət obyektinin fəaliyyətini nizamlanması

115 Maliyyə nəzarəti sistemi nədir:

- ölkə ərazisində müxtəlif səviyyəli büdcələrin qarşılıqlı əlaqəsidir
 təşkilatın fəaliyyətinin məqsədi və bu məqsədə nail olmaq üçün daha effektiv metod və vasitələr müəyyənləşdirilir
 təşkilatın işinin nəticələrinin effektiv olduğunu analiz edilməsini nəzərdə tutur
 maliyyənin spesifik mexanizmi vasitə ilə reallaşdırılan maliyyə nəzarətinin obyektini
 ölkəni ayrı-ayrı maliyyə həlqələrinin məcmusu və onlar arasındakı qarşılıqlı əlaqələrdir

116 Maliyyə nəzarət sistemini hansı element vasitəsi ilə xarakterizə etmək qeyri - mümkündür.

- nəzarət mexanizmi
 nəzarət olunan subyektlər
 idarəedici subyektlər
 qiymət sistemi
 nəzarət obyektini

117 Aşağıda sadalananlardan hansı nəzarət funksiyasını yerinə yetirməyə imkan verir:

- Nəzarət forması
- Nəzarət üsulu
- Nəzarət qaydası
- Nəzarət mexanizmi
- Nəzarətin həyata keçirilməsi

118 Kontrollinq hansı metodların məcmusu hesab edilir:

- təhlil
- sənədləşdirmə
- yoxlama
- operativ və strateji idarə etmə
- hesablama

119 Maliyyə nəzarətinin funksiyalarının göstərin:

- stimullaşdırıcı
- yenidən bölgü
- bölgü
- önleyici tədbirlər
- tənzimləyici

120 Maliyyə nəzarəti bu elmlərə qarışıqlı ələgədə fəaliyyət göstərir uyğun olmayanı göstərin:

- İqtisadi nəzəriyyə
- İqtisadi nəzəriyyə
- Mühəsibat uçotu
- Texnologiya
- Statistika

121 Maliyyə marağı bölünür:

- cari və sonradan
- əsas və ikinci
- ilkin və sonradan
- törəmə və ilkin
- əsas və törəmə

122 Sahibkar tərəfindən mənfəətin alınması hansı maliyyə marağını ifadə edir?

- cari
- ikinci
- sonradan
- ilkin
- törəmə

123 Aşağıdakılardan hansı Azərbaycanda dövlət səviyyəsində maliyyə maraqlarını ifadə etmir?

- "Hesablama Palatası" haqqında Qanun

- Vergi Məcəlləsi
- “Büdcə sistemi” haqqında Qanun
- Büdcə Məcəlləsi
- Gömrük Məcəlləsi

124 Aşağıdakılardan hansı müəyyən bir məqsədə tabe olan uçot planlaşdırma təhlil (analiz)və nəzarət metodlarının vahid bir sistemlə birləşməsini ifadə edir:

- Təftiş
- Baxış
- Təhil
- kontrolinq
- Təşkil

125 Maliyyə nəzarətinin aparılması mərhələlərinə aid deyil:

- Yoxlama materiallarının reallaşdırılması
- Yoxlamanın aparılması.
- Yoxlamaya (təftişə) hazırlıq
- Vergilərin dərəcələrinin müəyyən edilməsi
- Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi.

126 Maliyyənin spesifik mexanizmi vasitəsilə reallaşdırılan maliyyə nəzarətinin obyektı haqqında idarə edən, nəzarət edən və nəzarət edilən subyektlərin qarşılıqlı əlaqəsi nəyi ifadə edir?

- heç birini
- nəzarət subyektini
- nəzarət obyektini
- nəzarət sistemini
- nəzarət elementini

127 İdarəetmənin funksiyalarına aid deyil:

- Audit
- Nizamlama
- Planlaşdırma
- Nəzarət
- Təkilatçılıq

128 İdarə etmənin funksiyasının göstərin:

- Audit
- Təhlil
- Təftiş
- Nəzarət
- Yoxlama

129 Bu funksiya təşkilatın işinin nəticələrinin səmərəli olduğunun analiz verilməsini nəzərdə tutur:

- Koordinasiya
- Nəzarət

- Nizamlama
- Planlaşdırma
- Təşkilatçılıq

130 İdarə etmə sistemində maliyyə nəzarətinin əsas məqsədi:

- Nəzarət edən subyektin maddi marağının qorunmasıdır
- İdarə edən subyektin maliyyə marağının qorunmasıdır
- Bütün cavablar səhvdir
- Hər dörd cavab doğrudur
- İdarə olunan subyektin maliyyə marağının qorunmasıdır

131 Sahibkar tərəfindən mənfəətin alınması hansımaddi marağı əks etdirir:

- Sadalananların hər biri doğrudur
- İlkin
- Törəmə
- İkinci
- Heç birini

132 Maliyyə marağının formalaşdırılması formalarına aid olmayanı göstərin:

- İdarə edən subyektin (səlahiyyətli nümayəndəsinin) şifahi bəyanatı
- Normativ aktlar
- Nəzarət edici maddi marağı
- Geyri-normativ aktlar
- İşçinin mükafatlandırılması haqqında mər

133 İdarə edən subyektlərin idarə olunan subyektlərin birincisinin maliyyə maraqlarına uyğun əməliyyatlar həyata keçirməsinin qiymətləndirilməsi üzrə fəaliyyəti:

- Koordinasiya
- maliyyə nəzarəti
- Maliyyə tənzimlənməsi
- Təşkilatçılıq
- Maliyyələşdirmə

134 Openşev və V.Yankovenin təsnifatına görə maliyyə nəzarətinin aşağıdakı funksiyaları var. Aid olmayanı göstər:

- Kənara çıxma hallarının səbəblərini təhlil etmək
- Nöqsana uyğun cəzalandırılmaq
- Önləyici tədbirlər
- Kənarlaşmanı aşkar etmək
- Qanun quruculuqu

135 Maliyyə nəzarətinin önləyici tədbirlər funksiyasının məqsədlərinə aid edilmir:

- Qanun pozuntusunun səbəbini aşkar etmək
- Qanun pozuntusunun nəticələrinin rəsmiləşdirilməsi
- Qanun pozuntusunun səbəblərinin aradan qaldırılması

- Nəzərdə tutulan xərclərin qanuna müvafiqliyinin müəyyən edilməsi
- Qanun pozuntusunun şəraitinin aşkar edilməsi

136 Maliyyə nəzarətini sisteminə daxil deildir:

- Nəzarət obyektı
- Qiymət mexanizmi
- Nəzarətin predmeti
- Nəzarət mexanizmi
- İdarəedici subyektlər

137 Nəzarət funksiyası yerinə yetirməyə imkan verən fəaliyyət necə adlanır:

- Nəzarət forması
- Nəzarət mexanizmi
- Nəzarət qaydası
- Nəzarət metodu
- Prosesinin həyata keçirilməsi

138 Maliyyə nəzarəti bu elmlərə qarışıqlı ələgədə fəaliyyət göstərir uyğun olmayanı göstərin:

- Mühəsibat uçotu
- Texnologiya
- İqtisadi nəzəriyyə
- Statistika
- İqtisadi nəzəriyyə

139 Müəyyən bir məqsədə tabe olan uçot planlaşdırma təhlil (analiz)və nəzarət metodlarının vahid bir sistemlə birləşməsi necə adlanır:

- Təftiş
- kontrolinq
- Təşkil etmə
- Baxış
- Təhil

140 S.Openişev və V.Zukova görə ümumdövlət maliyyə nəzarəti sisteminin strukturuna aid edilmir:

- Nəzarətin səmərəliliyinin qiymətləndirilməsi
- Nəzarət predmeti
- istehsal texnologiyasına əməl edilməsinə nəzarət
- Nəzarət texnikası və texnologiyası
- Nəzarət mexanizmi

141 Maliyyə nəzarəti sisteminin elementi deyil:

- Nəzarətin predmeti
- Texniki və texnoloji nəzarət.
- Nəzarətin prinsipləri və metodları.
- Nəzarətin subyekti və obyektı.
- Nəzarətin texnikası və texnologiyası.

142 Maliyyə nəzarətinin funksiyasını göstərin:

- Qanun qoruyuculuğu
- Fiskal
- Stimullaşdırıcı
- Risk
- Tənzimləyici

143 Maliyyə nəzarətinin subyektlərinə aiddir

- ancaq dövlət müəssisələri
- hüquqi və fiziki şəxslər
- yalnız hüquqi şəxslər
- özəl müəssisələr
- yalnız fiziki şəxslər

144 Dövlət nəzarətini həyata keçirərkən Parlament, Prezident, Hökumət və digər fərdi və kollegial orqanlar hansı subyekt qismində çıxış edir və əsas vəzifəsi nədir?

- idarə edən qismində çıxış edir və nəzarət olunurlar
- Nəzarət olunan qismində çıxış edir və nəzarəti həyata keçirirlər
- İdarə olunan qismində çıxış edir və nəzarəti həyata keçirirlər
- idarə edən qismində çıxış edir və idarəetməyə dair qərarlar qəbul edirlər
- Nəzarət olunan qismində çıxış edir və nəzarəti həyata keçirirlər

145 Maliyyə nəzarəti sistemi nədir?

- məhsuldar güvvələrin və istehsal münasibətlərinin nizama salınması məqsədi ilə onların inkişafına mənfi təsir edən amilləri aşkar edir
- maliyyənin spesifik mexanizmi vasitəsilə reallaşdırılan maliyyə nəzarətinin obyektinə haqqında idarə edən, nəzarət edən və nəzarət edilən subyektlərin qarşılıqlı əlaqəsidir
- dövlət büdcəsi vasitələrindən istifadə ilə əlaqədar qanundan kənara çıxma hallarını müəyyən edir
- maddi, əmək və maliyyə resurslarının rəşional xərclənməsi sahəsində konkret metodlarla iqtisadiyyatı idarə etməyi təmin edir

146 Maliyyə nəzarəti prosesini düzgün təşkil etmək üçün ilk növbədə nəyə aydınlıq gətirmək lazımdır:

- maliyyə göstəricilərinə
- yalnız nəzarətin subyektlərinə
- nəzarətin subyektlərinə, obyektlərinə və predmetinə
- yalnız nəzarətin obyektlərinə və predmetinə
- təşkilatın fəaliyyət istiqamətinə

147 Aşağıdakılardan hansı maliyyə nəzarəti sistemi subyektlərinə aid deyil?

- idarəolunan
- qiymətləndirən
- idarəedən
- nəzarəti həyata keçirən
- nəzarət olunan

148 İdarəetmə və idarəolunmanın bir subyekt tərəfindən həyata keçirilməsi necə adlanır?

- Daxili nəzarət
- Birbaşa idarəetmə
- Özünü nəzarət
- Bilavasitə idarəetmə
- Kənar nəzarət

149 İdarəedən subyektləri hansı əlamətlərinə görə təsnifləşdirmək olar

- Ərazi təşkilat səviyyəsinə görə
- İştirak dərəcəsinə və tərkibinə görə
- İdarəedən subyektin təşəbbüsü ilə yaradılanlar
- Təşkil olunduğu əsasə görə
- Nəzarət orqanını yaratmaq təşəbbüsü ilə çıxış edənlərə görə

150 İştirak dərəcəsinə görə idarəedən subyektlər qrupuna aiddir:

- beynəlxalq səviyyədə yaradılan
- bilavasitə və təmsilçi vasitəsi ilə idarə edənlər
- Vahid və kollegial rəhbərlik idarə edənlər
- Dövlətin Konstitusiyası əsasında yaradılmış idarə edənlər
- Öz təşəbbüsü ilə yaradılan idarə edənlər

151 Tərkibinə görə idarə edən subyektləri belə qruplaşdırılır:

- beynəlxalq səviyyədə yaradılan
- bilavasitə və təmsilçi vasitəsi ilə idarə edənlər
- Dövlətin Konstitusiyası əsasında yaradılmış idarə edənlər
- Vahid və kollegial rəhbərlik idarə edənlər
- Öz təşəbbüsü ilə yaradılan idarə edənlər

152 Təşkil olunduğu əsasə görə nəzarətçi orqanlara aşağıdakılardan hansını aid etmək olmaz:

- Daxili sərəncam sənədlərinə əsasən yaradılan
- Qanuna və digər qanunverici aktlara əsasən yaradılanlar
- Dövlətin Konstitusiyası əsasında yaradılmış
- Öz təşəbbüsü ilə yaradılanlar
- Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanuna əsasən yaradılanlar

153 Aşağıdakılardan hansı subyekt nəzarət orqanını yaratmaq təşəbbüsü ilə çıxış edənlərə görə yaradılan subyektlər qrupuna aiddir.

- Daxili sərəncam sənədlərinə əsasən yaradılan
- Qanuna və digər qanunverici aktlara əsasən yaradılanlar
- Dövlətin Konstitusiyası əsasında yaradılmış
- Öz təşəbbüsü ilə yaradılanlar
- Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanuna əsasən yaradılanlar

154 Aşağıda nəzarət orqanını yaratmaq təşəbbüsü ilə çıxış edənlərə görə nəzarət subyektləri qrupu verilmişdir. Hansı variant yalnışdır:

- Bütün variantlar düzdür

- İdarəedən subyektin təşəbbüsü ilə yaradılanlar
- Normativ aktın tələbinə görə təşkil olunanlar
- Daxili sərəncam sənədlərinə əsasən yaradılan
- Öz təşəbbüsü ilə yaradılanlar

155 Ərazi təşkilat səviyyəsinə görə ayırd edilən nəzarət subyektləri. Yalnız cavabı göstərin:

- ayrıca müəssisə, təşkilat
- dövlət
- beynəlxalq
- auditor
- regional

156 Maliyyələşmə mənbəyinə görə aşağıdakı idarəetmə subyektlərini ayırd edirlər. Səhv olanı göstərin:

- müxtəlif mənbələr hesabına maliyyələşənlər
- sahibkarlıq fəaliyyəti hesabına maliyyələşənlər
- büdcə hesabına maliyyələşənlər
- auditorlar tərəfindən maliyyələşənlər
- təsisçi hesabına maliyyələşənlər

157 Subyektlərin hüquqi statusuna görə maliyyə nəzarət növünə aid olmayanı qeyd edin:

- İctimai
- Kommersiya
- dövlət və bələdiyyə;
- Hökumət
- Təsərrüfatdaxili

158 Aşağıdakılardan hansı Hesablama Palatası funksiyalarına aid deyil?

- ümumi büdcə cədvəllərinin göstəricilərini, büdcə öhtəliklərinin limitlərini və maliyyələşdirmənin baş sərəncamçılarına, sərəncamçılara və alıcılara çatdırır;

159 Hesablama Palatası büdcənin icrasına nəzarəti hansı prinsip əsasında həyata keçirir

- dövlət əmlakının idarə edilməsi, onun barəsində sərəncam verilməsi və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarəti həyata keçirir;
- dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil edir, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır və Milli Məclisə təqdim edir;
- dövlət büdcəsinin və büdcədən kənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə rəy verir;
- rübdə bir dəfə dövlət büdcəsinin gəlir və xərclərinin icrası haqqında Milli Məclisə məlumat verir;

160 Hesablama Palatası ibarətdir

- sədr, sədr müavini və 21 auditor
- sədr, sədr müavini və 14 auditor
- sədr, sədr müavini və 8 auditor
- sədr, sədr müavini və 7 auditor
- sədr, sədr müavini və 9 auditor

161 Hesablama Palatası sədrinin, sədr müavininin və auditorların səlahiyyət müddəti nə qədərdir:

- 5 ildir
- 8 ildir
- 7 aydır
- 7 ildir
- 8 aydır

162 Aşağıda göstərilən variantlardan hansı dövlət maliyyə nəzarətini özündə əks etdirmir:

- dövlətin daxili və xarici borclarının, dövlət ehtiyatlarının vəziyyətinə nəzarət;
- pul dövriyyəsinin təşkilinə nəzarət;
- dövlət büdcənin və büdcədən kənar fondlarının büdcələrinin yerinə yetirilməsinə nəzarət;
- fərdi sahibkarların mühasibat uçotu və maliyyə (mühasibat) hesabatının müstəqil yoxlanılması nəzarət
- kredit ehtiyatlarının istifadəsinə nəzarət;

163 S.P.Opyonişev və V.A.Jukov hesab edirlər ki, dövlət maliyyə nəzarətinin məqsədi... Düzgün variantı seçin:

- cəmiyyətin istifadə etdiyi və ya aşkarladığı maliyyə informasiyasının doğruluğunun təmin olunması
- səmərəli auditor fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsidir
- maliyyə-təsərrüfat planının qəbul edilməsi və yerinə yetirilməsinin təmin olunması
- dövlətin büdcə və qeyri büdcə maliyyə vəsaitlərinin və dövlət əmlakının qanuni və effektiv istifadə edilməsini təmin etməkdir

164 Aşağıda sadalananlardan hansı dövlət maliyyə nəzarətini həyata keçirən subyektlərə aid deyil:

- Dövlət Xəzinədarlıq Agentliyi
- Azərbaycan Respublikası Maliyyə nazirliyi
- Azərbaycan Respublikası Hesablama Palatası
- Azərbaycan Respublikası Auditorlar Palatası
- Azərbaycan Respublikası Vergilər Nazirliyi

165 Xəzinədarlıq aşağıdakı funksiyaları yerinə yetirir. Yalnız olanı göstər:

- baş sərəncamçıların, sərəncamçıların və federal büdcə vəsaitlərini alanların büdcə vəsaitləri ilə apardığı əməliyyatların cari nəzəritini həyata keçirir
- büdcənin kassa üzrə əməliyyatların hesabını aparır;
- ümumi büdcə cədvəllərinin göstəricilərini, büdcə öhtəliklərinin limitlərini və maliyyələşdirmənin baş sərəncamçılarına, sərəncamçılarına və alıcılara çatdırır;
- dövlət büdcəsinin və büdcədən kənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə rəy verir
- baş sərəncamçıların, sərəncamçıların və federal büdcə vəsaitlərini alanların büdcə vəsaitləri ilə apardığı əməliyyatların ilkin nəzəritini həyata keçirir.

166 Xəzinədarlıq müəyyən olunmuş sahədə səlahiyyətlərinin reallaşması məqsədi ilə hansı hüquqa malikdir. Yalnız olanı qeyd edin:

- AR Maliyyə Nazirliyinin razılığı ilə xəzinədarlığının ərazi orqanlarını yenidən qurmaq və ləğv etmək
- müəyyən edilmiş sahənin fəaliyyətində lazımı ekspertiza, analiz və qiymətləndirmə, həmçinin elmi tədqiqatlar aparılmasını təşkil etmək
- müəyyən olunmuş qaydada müəyyən edilmiş sahənin fəaliyyəti məsələləri üzrə lazımı qərar çıxarmaq üçün məlumat tələb etmək və almaq

- aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquqpozuntuları barədə məlumatları Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etmək
- xəzinənin ərazi orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək

167 Beynəlxalq ali nəzarət orqanları təşkilatı (İNTOSAI) nə zaman və kimin təşəbbüsü ilə yaradılmışdır:

- 1953-cü ildə 43 iştirakçı ölkənin təşəbbüsü ilə yaradılmışdır
- 1951-ci ildə 184 iştirakçı ölkənin təşəbbüsü ilə yaradılmışdır
- 1955-ci ildə 34 iştirakçı ölkənin təşəbbüsü ilə yaradılmışdır
- 1953-cü ildə 34 iştirakçı ölkənin təşəbbüsü ilə yaradılmışdır
- 1951-ci ildə 184 iştirakçı ölkənin təşəbbüsü ilə yaradılmışdır

168 Nəzarətin rəhbər prinsiplərinin Lima bəyannaməsi nə zaman və harda qəbul edilmişdir?

- 1997-ci ildə Beynəlxalq ali nəzarət orqanları təşkilatının X konqresində
- 1971-ci ildə Beynəlxalq ali nəzarət orqanları təşkilatının X konqresində
- 1977-ci ildə Beynəlxalq ali nəzarət orqanları təşkilatının X konqresində
- 1977-ci ildə Beynəlxalq ali nəzarət orqanları təşkilatının IX konqresində
- 1953-cü ildə Beynəlxalq ali nəzarət orqanları təşkilatının IX konqresində

169 1977-ci ildə Beynəlxalq ali nəzarət orqanları təşkilatının IX konqresində qəbul olunmuş nəzarətin rəhbər prinsiplərinin Lima bəyannaməsində nəzarətə necə tərif verilmişdir:

- idarə edən subyektlərin idarə olunan subyektlərin birincinin maliyyə maraqlarına uyğun əməliyyatlar həyata keçirməsinin qiymətləndirilməsi üzrə fəaliyyətidir, idarəetmənin funksiyasıdır
- dövlətin maliyyə intizamının pozulmasını aşkar edilməsinə köməklik göstərən dövlət nəzarətinin bir formasıdır
- bu maliyyə hüquq normalarına əsaslanan dövlətin pul fondlarının əmələ gəlmə sahəsində qanuna müvafiq və məqsədəuyğunluq üzrə yoxlama-orqanı və tədbirlər sistemidir
- audit özü özlüyündə məqsəd deyil, maliyyə hesabatlılığını və dövlət idarəetmə sistemində cavabdehliyi təmin etmək üçün çox vacib komponentdir
- iqtisadi nəzəriyyədən faydalanaraq, idarəetmə sistemində, bölgü və istehlak sistemində özünün praktiki məsləhətləri ilə həyatı əhəmiyyəti olan bir rola sahibdir

170 Aşağıdakılardan hansı İNTOSAI-nin regional təşkilatına aid deyil:

- AFROSAİ
- ASOSAI
- EUROSAİ
- RUSSİASAI
- ARABOSAI

171 Daxili audit xidmətinin vəzifələrinə aid olmayanı göstərin:

- ehtiyatlardan istifadənin səmərəliliyi, düzgünlüyü, onlardan istifadəyə nəzarəti və zərərdən mühafizə olunmanın yetərliyi qiymətləndirmək.
- təsərrüfat subyektinin xərclərinin səmərəliliyini qiymətləndirmək;
- mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
- büdcənin kassa üzrə əməliyyatların hesabını aparmaq
- təsərrüfat subyektinin, ona tabe olan müəssisə və təşkilatların (onun törəmə təsərrüfat cəmiyyətlərinin) struktur bölmələrinin fəaliyyətinin normativ hüquqi aktlara və təsdiq edilmiş fəaliyyət planına uyğunluğunu yoxlamaq;

172 Daxili auditor hansı hüquqlara malikdir. Aid olmayanı göstərin.

- zəruri hallarda təsərrüfat subyektinin vəzifəli şəxslərindən əlavə məlumatlar və izahatlar almaq
- maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə edilməsinin düzgünlüyünü araşdırmaq
- təsərrüfat subyektinin fəaliyyətinin təhlilini aparmaq üçün elektron məlumatlar da daxil olmaqla, pul vəsaitləri, daşınmaz əmlak, maddi aktivlər və s. barədə sənədləri tələb etmək
- AR Maliyyə Nazirliyinin razılığı ilə xəzinədarlığının ərazi orqanlarını yenidən qurmaq və ləğv etmək
- auditin nəticəsinə dair rəy bildirmək

173 Audit nədir?

- maliyyə hüquq normalarına əsaslanan dövlətin pul fondlarının əmələ gəlmə, bölüşdürmə və istifadə etmə sahələrində qanuna müvafiq və məqsədə uyğunluq üzrə yoxlama-orqanı və tədbirlər sistemidir
- dövlətin maddi resurslardan səmərəli və qənaətlə istifadə, qanunvericilik prinsiplərinin pozulması hallarının aşkarlanması məqsədi daşıyan nizamlaşdırma sisteminin ayrılmaz hissəsidir
- idarə edən subyektlərin idarə olunan subyektlərin birincinin maliyyə maraqlarına uyğun əməliyyatlar həyata keçirməsinin qiymətləndirilməsi üzrə fəaliyyətidir, idarəetmənin funksiyasıdır
- əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır

174 Auditor xidməti ilə məşğul olmaq üçün lisenziya verildikdən sonra fəaliyyət müddəti neçə ildir:

- 9 il
- 7 il
- 6 il
- 5 il
- 8 il

175 Daxili nəzarət dedikdə.... nəzarət başa düşülür. Hansı variant düzdür?

- idarə olunan subyektlərin maliyyə maraqlarına uyğun əməliyyatlara
- dövlətin pul fondlarının əmələ gəlmə, bölüşdürmə və istifadə edilməsinə
- qanunvericilik prinsiplərinin pozulması hallarının aşkarlanması məqsədi daşıyan nizamlaşdırma sisteminin ayrılmaz hissəsinə
- ictimai orqanlar və struktur bölmələr tərəfindən cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsinə
- dövlətin maddi resurslardan səmərəli və qənaətlə istifadəyə

176 Aşağıda verilənlərdən hansı daxili auditin tiplərinə aid deyil:

- menecment audit
- riayət etmə audit
- maliyyə audit
- texnoloji audit
- əməliyyat audit

177 Azərbaycan Respublikasının Auditorlar Palatasının səlahiyyətlərinə aid deyildir:

- Auditor təşkilatları təsis etmək
- Auditorların fəaliyyəti üzrə şikayətlərə baxıb onları həll etmək.
- Sərbəst auditorlardan və auditor təşkilatlarından müəyyən edilmiş formada hesabat almaq.
- Audit yoxlaması zamanı ciddi maliyyə nöqsanları aşkar edilərsə hüquq-mühafizə orqanlarına məlumat vermək.
- Auditor kadrlarını hazırlamaq və təkmilləşdirmək.

178 Sərbəst auditorlar və auditor təşkilatları dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərməsi üçün lisenziya hansı müddətə verilir:

- Sərbəst auditorlara 5 il müddətinə, auditor təşkilatlarına müddətsiz.
- Sərbəst auditorlara bir il, auditor təşkilatlarına üç il müddətinə.
- üç il müddətinə.
- Beş il müddətinə.
- Sərbəst auditorlar üç il, auditor təşkilatlarına beş il müddətinə.

179 Azərbaycan Respublikası Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu, neçənci ildə qəbul olunmuşdur?

- 2000.0
- 1996.0
- 1995.0
- 1999.0
- 1998.0

180 Azərbaycan Respublikası Hesablama Palatası nəzarət etməyə borcludur. Uyğun olmayan variantı seçin:

- Azərbaycanın borc formasında və qaytarılmamaqla xarici ölkələrə və beynəlxalq təşkilatlara verdiyi vəsaitlərə
- AR Milli Bankının dövlət borclarına xidmət edilməsi üzrə fəaliyyətinə
- AR-nın dövlət daxili və xarici borclarının vəziyyətinə
- Bankların fiziki şəxslərə verdiyi kreditlərin geri qaytarılmasına
- AR Hökuməti tərəfindən alınmış xarici kreditlərin səmərəli istifadə edilməsinə

181 Aşağıdakılardan hansı yalnışdır.

- Hesablama Palatasının həyata keçirdiyi nəzarətin əsas formaları tematik yoxlamalar və təftişdir
- Hesablama Palatası geniş səlahiyyətlərə malik dövlət büdcə nəzarəti orqanıdır.
- Hesablama Palatası AR hökumətindən asılı olmayan, Milli Məclisə hesabat verən nəzarəti orqanıdır
- Hesablama Palatasının fəaliyyətinin nəticələri qanun üzrə kütləvi informasiya vasitələrində işıqlandırılmamalıdır
- Hesablama Palatasının səlahiyyət sferası - dövlət mülkiyyətinə və dövlət pul vəsaitlərinə nəzarət etməkdir

182 Auditor nəzarətinin başlıca məqsədinə aid olmayanları seçin:

- vergi bəyannamələrinin və iqtisadi subyektlər tərəfindən yoxlanılan digər maliyyə öhdəliklərinin təftişi
- maliyyə və təsərrüfat əməliyyatlarının normativ aktlara uyğunluğunu müəyyən etmək
- mühasibat və maliyyə hesabatlarının doğruluğunu müəyyən etmək
- dövlət büdcəsinə qeyri-vergi ödənişlərinin ödənilməsinin təmini
- hesablaşma sənədlərinin təftişi

183 Aşağıdakı subyektlərdən hansı Dövlətin Konstitusiyası əsasında yaradılmış nəzarətçi orqanlara aiddir?

- xəzinədarlıq
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- Azərbaycan Respublikası Vergilər Nazirliyi
- Azərbaycan Respublikası Hesablama Palatası
- daxili audut xidməti

184 Hesablama Palatasına aid aşağıdakı ifadələrdən hansı yalnışdır?

- Hesablama Palatası təşkilati və funksional müstəqilliyə malikdir
- Hesablama Palatası Bakı şəhərində yerləşir
- Hesablama Palatası hüquqi şəxsdir
- Hesablama Palatası Nazirlər Kabinetinə hesabat verir
- Hesablama Palatası dövlət büdcə-maliyyə nəzarəti orqanıdır

185 Hesablama Palatasının fəaliyyət dairəsinə aid olmayanı göstərin:

- hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir
- dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə nəzarəti həyata keçirir
- dövlət büdcəsinin təsdiq edilməsinə və icrasına nəzarəti həyata keçirir
- hüquqi şəxslərin gəlirlərinin formalaşması üzərində nəzarəti həyata keçirir
- dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarəti həyata keçirir

186 Hesablama Palatası öz işinin təşkilini və tənzimlənməsini həyata keçirir. Düzgün variantı seçin:

- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin göstərişləri əsasında
- Əsasnaməsi ilə
- "Hesablama Palatası"Haqqında Azərbaycan Respublikasının Qanunu əsasında
- Daxili Nizamnamə əsasında
- Milli Məclisin qərarı əsasında

187 Hesablama Palatasının iclasları onun azı neçə üzvü iştirak etdikdə səlahiyyətlidir?

- 9 üzvü
- 7 üzvü
- 10 üzvü
- 5 üzvü
- 21 üzvü

188 Hesablama Palatasının üzvlərinə dair əlavə tələblərə aid olmayanı göstərin:

- Hesablama Palatasının sədrliyinə və sədr müavinliyinə namizədlər Azərbaycan Respublikası Milli Məclisinin sədri, baş naziri ilə birbaşa qohumluq əlaqəsində ola bilməzlər
- sədr, sədr müavini və auditorlar dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat və maliyyə sahələrində 5 ildən az olmayaraq iş təcrübəsinə malik olmalıdırlar
- sədr, sədr müavini və auditorlar başqa dövlətlər qarşısında öhdəlikləri olan, ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər ola bilməzlər.
- sədr, sədr müavini və auditorlar xarici ölkələrin vətəndaşları ola bilərlər.
- sədri, sədr müavini və auditorları elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla digər haqqı ödənilən fəaliyyətlə məşğul ola bilməzlər

189 Azərbaycan Respublikasında sərbəst auditor hüququnu əldə etmək üçün aşağıdakılar tələb olunur: Yalnış olanı seçin:

- sərbəst auditor imtahanlarını vermək.
- mühasibat uçotu, maliyyə ixtisasları üzrə ali təhsilə malik olmaq
- Azərbaycan Respublikasının vətəndaşı olmaq;
- ixtisas üzrə azı 7 il iş stajına malik olmaq

- iqtisadçı və hüquqşünas ixtisasları üzrə ali təhsilə malik olmaq

190 Sərbəst auditor və auditor təşkilatı aşağıdakı hüquqlara malikdirlər:Yalnızı seçin:

- auditin keçirilməsinə müqavilə əsasında başqa auditorları cəlb edə bilməz
 səlahiyyətli dövlət orqanlarının sifariş i ilə auditor xidməti göstərəkən müəyyən etdikləri pozuntu və nöqsanlar haqqında onlar qarşısında məsələ qaldırmaq;
 sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq;
 sifarişçinin maliyyə-təsərrüfat fəaliyyətində dair bütün sənədlərlə tanış olmaq və yoxlama üçün onları almaq,
 yoxlanılan təsərrüfat subyekti tərəfindən audit üçün lazım olan sənədlərin təqdim edilməməsi halında audit yoxlamasını keçirməkdən imtina etmək

191 Sərbəst auditorların və auditor təşkilatlarının vəzifələri aid olmayanı qeyd edin:

- yoxlama gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanmasını təmin etmək;
 dövlət büdcəsinin təsdiq edilməsinə və icrasına nəzarəti həyata keçirmək
 auditor yoxlamalarını və digər auditor xidmətlərini keyfiyyətli həyata keçirmək;
 sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətini, düzgünlüyünü, qüvvədə olan qanunlara və normativ aktlara uyğunluğunu yoxlamaq;
 sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı məxfi saxlamaq;

192 Xəzinədarlıq hansı orqanının tabeliyindədir?

- Mərkəzi Bankın
 Parlamentin
 hökumətin
 Maliyyə Nazirliyinin
 Prezident Aparatının

193 Azərbaycan Respublikasında büdcənin icrası sisteminə aid olanı göstərin?

- Qarışıq
 Dövlət
 Bank
 Xəzinədarlıq
 Smeta

194 Büdcənin icrası nəyi əhatə edir:

- Variantların heç biri düz deyil
 Büdcənin icrası haqqında hesabatın hazırlanmasıdır;
 Büdcə layihəsinin tərtibidir;
 Büdcə vəsaitlərinin yığılması və istifadəsi proseslərini əhatə edir;
 Büdcəyə nəzarətdir.

195 Dövlət büdcəsinin vəsaitləri hansı valyuta növü üzrə formalaşır?

- Türk lirəsi
 AVRO
 ABŞ dolları
 Milli valyuta və ABŞ dolları
 Milli valyuta

196 Xəzinədarlıq nəzarətinin metodu.

- Audit
- Moniorinq
- Təftiş
- Yoxlama
- Nəzarət

197 Xəzinədarlıq nəzarətinin formaları.

- Daxili nəzarət, audit
- Təmarik təftiş, sonradan nəzarət.
- Kompleks təftiş, əvvəlcədən nəzarət.
- Əvvəlcədən nəzarət, operativ nəzarət.
- Operativ nəzarət, sonradan nəzarət.

198 Xəzinədarlıq nəzarətinin obyektləri.

- Hüquqi və fiziki şəxslərin vəsaiti.
- Dövlət müəssisələrinin vəsaiti, kommərsiya banklarının vəsaiti.
- Sığorta şirkətlərinin vəsaiti və dövlət kreditinin vəsaiti.
- Dövlət büdcəsinin vəsaiti, büdcədən kənar fondların vəsaiti.
- Kommərsiya müəssisələrinin vəsaiti, büdcədən kənar fondların vəsaitləri.

199 Dövlət xəzinədarlıq sistemi dedikdə:

- Büdcə vəsaitlərinin istifadəsini təmin edən təşkilat.
- Ayrı-ayrı xəzinədarlıqların məcmusu.
- Ayrı-ayrı forma və metodların məcmusu.
- Ödəniş sənədlərini yoxlayan həmin büdcənin mühasibat uçotunu aparan, büdcə hesabları
- Ayrı-ayrı həmcins olmayan subyektlərin məcmusu.

200 Dövlət xəzinədarlıq orqanının əsas vəzifəsi.

- Büdcə vəsaitinin mənbələrinin proqnozlaşdırılması, xərclərin sekvesterinin həyata keçirilməsi.
- Kommərsiya müəssisələrinin vəsaitlərinin toplanmasına, istifadəsi və bölüşdürülməsi.
- Dövlət büdcəsinin vəsaitlərinin planlaşdırılması və qrant kimi paylanması.
- Dövlət xəzinədarlığının banklarda olan hesabında dövlət büdcəsinin vəsaitlərinin toplanması, bölüşdürülməsi və istifadəsi.
- Dövlət xəzinədarlıq orqanlarının bankda olan hesabına toplanmış vəsaitin dövlət krediti kimi verilməsi.

201 Xəzinədarlıq nəzarətinin formaları.

- Daxili nəzarət,
- Təmarik təftiş,
- Kompleks təftiş,
- Əvvəlcədən nəzarət və operativ nəzarət,
- Sonradan nəzarət

202 Dövlət xəzinədarlıqlı hansı qrupun nəzdindədir:

- Nazirlər Kabinetinin.
- Vergi Nazirliyinin
- Sərbəstdir
- Maliyyə Nazirliyinin
- Milli Məclisin

203 Dövlət xəzinədarlığının məqsədi.

- Bütçə prosesi iştirakçılara xidmət göstərmək
- Bütçə vəsaitlərinin proqnozunu hazırlamaq
- Bütçə vəsaitlərini toplamaq
- Bütçə prosesi iştirakçılara nəzarət etmək
- Bütçə vəsaitlərinin istifadəsini təmin etmək

204 Azərbaycan Respublikasında xəzinədarlığın bu funksiyasından istifadə edilmir:

- Audit xidməti
- Bütçənin icrası ilə bağlı maliyyə əməliyyatları.
- Bütçənin icrası.
- Bütçənin tərtib edilməsi.
- Bütçənin icrası üzrə əməliyyatların uçotu və maliyyə informasiya sistemi.

205 Bütçənin kassa icrası harada aparılır?

- Vergilər Nazirliyində
- Beynəlxalq Bankda
- Mərkəzi Bankda
- Dövlət xəzinədarlığında
- Bütçə təşkilatlarında

206 Dövlət xəzinədarlığının obyektı.

- Bütçədənkənar fondların vəsaiti.
- Qeyri – kommersiya müəssisələrinin vəsaiti.
- Kommersiya müəssisələrinin fəaliyyəti
- Bütçə vəsaitləri.
- Korporativ müəssisələrin vəsaiti.

207 Daxili nəzarətə aid olmayanı göstərin:

- belə nəzarətin əsas məqsədi səhmdarların kapitalının və cəmiyyətin aktivlərinin müdafiəsidir
- lazımı qaydada təşkil olunarsa cəmiyyətin xərclərini azaldır və onun resurslarının səmərəli şəkildə idarə olunmasına kömək edir
- ictimai orqanlar və struktur bölmələr tərəfindən cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsinə nəzarətdir
- dövlət mülkiyyətinin qorunmasını, dövlət vəsaitlərini effektiv və qənaətedici istifadə edilməsini həyata keçirir
- maliyyə və əməliyyat risklərini, həmçinin vəzifəli şəxslər tərəfindən hər cür sui-istifadə etmə hallarını operativ sürətdə aşkar etmək imkanı yaradır

208 Hesablama Palatası öz səlahiyyətləri daxilində dövlət büdcəsi gəlirlərinin və xərclərinin auditinin həyata keçirilməsi nəticəsində Maliyyə Nazirliyinə verdiyi məlumat və təkliflərə aid olmayanı göstərin:

- dövlət büdcəsinin daxilolmalarını təmin edən orqanlarda Hesablama Palatası tərəfindən aparılmış yoxlamalar barədə arayış və məlumatları;
- qüvvədə olan normativ və qanunvericiliyin təkmilləşdirilməsi və dövlət büdcəsinin sağlamlaşdırılması ilə bağlı təkliflərini;
- büdcə gəlirlərinin artırılması üçün dövlətin əlavə maliyyə ehtiyatlarının müəyyən edilməsi istiqamətində təkliflərini;
- məcburi dövlət sosial sığorta sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini;
- dövlət büdcəsinin icrası barədə illik hesabatlara və müvafiq qanun layihələrinə dair Hesablama Palatasının rəylərini;

209 Dövlət büdcəsinin gəlirlirinin və xərclərinin auditini hansı orqan tərəfindən aparılır?

- İqtisadi İnkişaf Palatası.
- Maliyyə Nazirliyi.
- Vergilər Nazirliyi.
- Hesablama Palatası.
- Auditor Palatası.

210 Dövlət büdcəsinin icrasına nəzarət hansı dövlət orqanları həyata keçirir?

- Milli Məclis və Auditorlar Palatası.
- Hesablama Palatası və Auditorlar Palatası.
- Mazliyyə Nazirliyi və Auditorlar Palatası.
- Mazliyyə Nazirliyi və Hesablama Palatası
- Hesablama Palatası və Mərkəzi Bank.

211 Auditorlar Palatası Haqqında Əsasnamə neçənci ildə təsdiq olunmuşdur?

- 2001-ci ildə.
- 1994-cü ildə.
- 1991-ci ildə.
- 1995-ci ildə.
- 2000-ci ildə.

212 Dövlətin mərkəzləşdirilmiş xərclərinin auditini hansı orqan aparır?

- Mərkəzi Palata.
- Mühəsibat Palatası.
- Auditor Palatası.
- Hesablama Palatası.
- Dövlət Palatası.

213 Dövlət büdcəsində müəyyən normativlərə uyğun olaraq dövlət büdcəsi gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra formalaşan gəlir:

- Yerli büdcələrin gəlirləri.
- Dövlət büdcəsinin Ehtiyat Fondu.
- Dövlət büdcəsinin rayon və şəhərlər üzrə yerli gəliri
- Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəliri.
- Bələdiyyələrin gəlirləri.

214 Hesablama Palatası kimə tabedir?

- Vergilər Nazirliyinə
- Nazirlər Kabinetinə;
- Maliyyə Nazirliyinə;
- Milli Məclisə;
- Prezidentə

215 Maliyyə nəzarətinin subyektləri hansılardır?

- Qeyri-maddi istehsal sahəsindəki maliyyə münasibətləri
- Makro və mikro tənzimləmə proseslərində yaranan münasibətlər
- Maddi istehsal sahəsindəki maliyyə münasibətləri
- Hüquqi və fiziki şəxslər, o cümlədən dövlət orqanları
- Dövlət orqanlarının müxtəlif mülkiyyət formalı müəssisələrdə olan münasibətlər

216 Maliyyə nəzarəti hansı əlamətlərə görə təsnifləşdirilir?

- Həyata keçirilmə vaxtına görə
- Mülkiyyət formalarına və həyata keçirilmə vaxtına görə
- Ədalətlik və bərabərlik əlamətinə görə
- Dəyər göstəricilərinə və həyata keçirilmə vaxtına görə
- Mülkiyyət formalarına görə

217 Mülkiyyət formalarına görə maliyyə nəzarəti hansı formada həyata keçirilir?

- Daxili və kənar
- Şəxsi və dövlət
- Dövlət və ictimai
- Dövlət, şəxsi və ictimai
- Təsərrüfatdaxili və kənar

218 Dövlət maliyyə nəzarətini həyata keçirən Prezident, Milli Məclis və AR Nazirlər Kabineti nə qismində çıxış edirlər:

- heç bir rolu yoxdur
- İdarəolun qismində
- Nəzarət edən qismində
- İdarə edən qismində
- ələqələndirici qismində

219 Qərarların icrasının yoxlayarkən Maliyyə Nazirliyi, Hesablama Palatası maliyyə nəzarəti sahəsində hansı qismində çıxış edir:

- ələqələndirici qismində
- İdarəolunan qisimindən
- idarə edən qisimindən
- nəzarət edən qisimindən
- Nəzarət olunan qisimindən

220 Vahid rəhbərlik subyektlərinə aid deil:

- Müəssisənin direktoru

- Təşkilatın yeganə təsisçisi
- Prezident
- Milli Məclis
- Səhmdarlar cəmiyyətinin baş direktoru

221 Təşkil olduğu əsasa görə nəzarətçi orqanlara aid deil:

- Hüquqi şəxslərin dövlət geydiyyatı haqqında qanuna əsasən yaradılan
- Daxili sərəncam cəhətlərinə əsasən yaradılan
- Dövlət Konstitusiyasına əsasən yaradılan
- təsərrüfatdaxili yaradılan
- Qanuna və digər qanunvericilik aktlarına əsasən yaradılan

222 Maliyyə nəzarətinin yerinə yetirən subyektlərin hüquqi statusuna görə aşağıdakı maliyyə nəzarətinin növünü ayırırlar: səhv

- İctimai
- Kommersiya
- Dövlət
- hökumət
- Təsərrüfat daxili

223 Ərazi təşkilat səviyyəsinə görə nəzarət subyektləri ayrılır: səhv olanı göstərin:

- Müəssisə səviyyəsində yaradılan nəzarət orqanları
- Dövlət nəzarət orqanları
- Beynəlxalq nəzarət orqanları
- Auditor nəzarət orqanları
- Regional nəzarət orqanları

224 Gedişatı və ya nəticəsi etibarlı həyata keçirilməsi pulla qiymətləndirilən, nəzarət altında olan subyektin fəaliyyəti:

- Sadalananların heç biri
- Maliyyə nəzarətinin predmeti
- Maliyyə nəzarətinin subyekti
- maliyyə nəzarətinin obyektı
- Heç biri

225 Maliyyə nəzarətinin subyektləri neçə hissəyə bölünür və hansılardır?

- 2-bilavasitə və idarəedən
- 3-idarə olunan, idarəedən və kollegial
- 2-idarəedən və idarəolunan subyektlər
- 3-idarəedən, nəzarəti həyata keçirən və idarə olunan subyektlər
- 3-bilavasitə, nəzarəti həyata keçirən və idarə olunan subyektlər

226 Nəzarət olunan subyektlərə hansılar daxildir?

- Auditor Palatası, fiziki və hüquqi şəxslər, əhali yaxud ayrı-ayrı qruplar
- AR-nın Prezident administrasiyası, Hesablama Palatası, əhali yaxud ayrı-ayrı qruplar

- Fiziki və hüquqi şəxslər, Hesablama palatası, Maliyyə Nəzarliyi
- Bilavasitə verilmiş qərarların yerinə yetirən nazirliklər, fiziki şəxslər və əhali
- Bilavətə verilmiş qərarları yerinə yetirən Nazirliklər, Maliyyə Nazarliyi, auditor Palatası

227 Özünü nəzarət nədir?

- Vahid rəhbərliyin həyata keçirilməsi
- İdarəetmənin bir subyekt tərəfindən həyata keçirilməsi
- İdarə olunmanın bir subyekt tərəfindən həyata keçirilməsi
- İdarəetmə və idarə olunmanın bir subyekt tərəfindən həyata keçirilməsi
- Obyektivliyin təmin olunması

228 Özünü nəzarət hansı şəxslərə aiddir?

- İdaə edilən subyektlərə
- Rəsmi orqanlara
- Dövlət qulluqçularına
- Məsuliyyətli şəxslərə
- Obyektiv və ədalətli şəxslərə

229 İştirak dərəcəsinə görə idarəetmədə hansı idarəedən subyektlər qrupu vardır?

- Vahid və kollegial rəhbərlik
- Təmsilçi vasitəsilə idarə edənlər
- Bilavasitə və təmsilçi vasitəsilə idarə edənlər
- Kollegial rəhbərlik
- Bilavasitə idarə edənlər

230 Tərkibinə görə idarəedən subyektlər hansılardır?

- Rəsmi və kollegial
- Kollegial və təmsilçi vasitəsilə idarə edənlər
- Vahid və bilavasitə
- vahid və kollegial
- Bilavasitə və kollegial

231 Vahid rəhbərlik subyektlərinə hansılar daxildir?

- Parlament, prezident, təşkilatın yeganə təsisçisi
- Cəmiyyətin baş direktoru, səhmdarlar yığıncağı, səhmdar cəmiyyətin direktor şurası
- Parlament, prezident, təşkilatın yeganə təsisçisi
- prezident, cəmiyyətin baş direktoru, təşkilatın yeganə təsisçisi
- Prezident, cəmiyyətin baş direktor, səhmdar yığıncağı

232 Kollegial idarəedənlərə hansılar daxildir?

- Hesablama Palatası, Auditorlar Palatası, Vergilər Nazirliyi
- Maliyyə Nazirliyi, səmiyyətin baş direktoru, parlament
- Prezident, parlament, Auditorlar Palatası
- parlament, səhmdar yığıncağı, səhmdar cəmiyyətin direktorlar şurası
- Hesablama Palatası, Səhmdarlar yığıncağı, direktorlar yığıncağı

233 Dövlətin Konstitusiyası əsasında yaradılmış quruma hansı orqan daxildir

- Vergilər Nazirliyi
- Hesablama Palatası
- Maliyyə Nazirliyi
- Auditorlar Palatası
- Milli Məclis

234 Qanuna və digər qanunverici aktlara əsasən yaradılan qurumlara hansılar daxildir?

- Auditorlar qurumları, Səhmdar cəmiyyətinin daxili təftiş bölmələri
- Vergilər Nazirliyi, Sığorta Nəzarəti, Xəzinədarlıq
- Xəzinədarlıq, Kommersiya banklarının daxili nəzarət bölmələri, Auditor Qurumları
- Hesablama Palatası, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi
- Vergilər Nazirliyi, Xəzinədarlıq, daxili audit xidməti

235 İdarəedən subyektin təşəbbüsü ilə yaradılan nəzarət qurumlarına hansılar daxildir?

- Bank auditi yaxud sığortaçıların auditi
- daxili nəzarət bölmələri yaxud səhmdar cəmiyyətlərinin təftiş bölmələri
- Auditor qurumları
- Hesablama Palatası, Kommersiya Banklarının daxili nəzarət bölmələri
- Xəzinədarlıq, Sığorta nəzarəti və daxili nəzarət bölmələri

236 Təsisçi hesabına maliyyələşən nəzarət qurumuna hansı orqan daxildir?

- Dövlət və yerli nəzarət orqanları
- daxili audit xidməti
- İctimai nəzarət orqanları
- Auditor təşkilatları
- Xəzinədarlıq

237 Sahibkarlıq hesabına maliyyələşən nəzarət qurumuna hansı daxildir?

- Təsərrüfatdaxili nəzarət
- Auditor təşkilatları
- İctimai nəzarət orqanları
- Xəzinədarlıq
- Sığorta nəzarəti

238 Müxtəlif mənbələr hesabına maliyyələşən nəzarət qurumuna hansı orqanlar daxildir?

- Şəxsi orqanlar
- ictimai nəzarət orqanları
- Bələdiyyə
- Auditor təşkilatları
- Sığorta orqanları

239 Təşkil olunma səviyyəsinə görə dövlət maliyyə nəzarəti hansı hissələrə ayrılır?

- Təsərrüfatdaxili və ictimai

- Dövlət və yerli maliyyə nəzarəti
- Dövlət və şəxsi maliyyə nəzarəti
- Dövlət və qəsəbə maliyyə nəzarəti
- İctimai və şəxsi

240 Nəzarət olunan subyektlər hansı əsaslara görə təsnifləşdirilir?

- İctimai, bələdiyyə və qeyri kommertiya
- kommertiya, qeyri kommertiya və sahə mənsubiyyətinə əsasən
- Kommertiya yaxud qeyri kommertiya
- Dövlət və bələdiyyə
- Sahə mənsubiyyətinə, ictimai və kommertiya

241 Maliyyə nəzarətini həyata keçirən rəsmi qruplara hansılar aiddir?

- Hesablama Palatası, Maliyyə Nazirliyi və Auditorlar Palatası
- AR-nın Prezident Administrasiyası, Hesablama Palatası və Maliyyə Nazirliyi
- Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Auditor Palatası
- Auditor Palatası, Vergilər Nazirliyi, AR-nın Prezident Administrasiyası
- Maliyyə Nazirliyi, Milli Məclis, müəssisələr

242 Maliyyə nəzarətinin tərkibinə daxil deyil:

- Bütçə nəzarəti
- Texnoloji nəzarət
- Vergi nəzarəti
- Sığorta nəzarəti
- Gönrük nəzarəti

243 Dövlət maliyyə nəzarəti edilən nəzarətdir. Uyğun gəlməyəni göstərin:

- Pul dövriyyəsinin təşkilinə
- dövlət nəzarət orqanları tərəfindən müəssisələrin texnoloji proseslərə əməl etməsinə
- Dövlət bütçəsinin icrasına
- Bütçədənkənar dövlət pul fondlarının istifadəsi
- Kredit ehtiyatlarının istifadəsi

244 Dövlət maliyyə nəzarətinə aid deyil:

- Bütçədən ayrılan vəsaitlərin səmərəliliyinin yoxlanılması
- bələdiyyələrin maliyyə nəzarəti orqanlarının fəaliyyəti
- Qanunla müvafiq səlahiyyət verilmiş dövlət orqanlarının fəaliyyəti
- Hesablama Palatasının apardığı audit
- Dövlət xəzinədarlığın cari maliyyə nəzarəti

245 Bütçənin və bütçədən kənar dövlət pul fonslarının gəlir və xərc maddələrinin əsaslandırılması:

- Qarışıq
- Dövlət
- Şəxsi
- İctimai

Qeyri-dövlət

246 Maliyyə nəzarətinin həyata keçirən dövlət orqanlarına aid edilmir:

- Gömrük orqanları
 Bələdiyyələrin nəzarət-təftiş komissiyaları
 AR Hesablama Palatası
 Dövlət xəzinədarlığı
 Naliyyə Nazirliyinin Dövlət Maliyyə nəzarəti xidməti

247 Bunlardan hansı maliyyə nəzarətini həyata keçirmir:

- Lisenziya əsasında işləyən sərbəst auditorlar
 Dövlət Statistika Komitəsi
 AR Maliyyə Nazirliyi
 AR Hesablama Palatası
 Auditor Palatası

248 Hesablama Palatası Hansı orqana hesabat verir:

- Heç bir orqana hesabat vermir
 AR Milli Məclisə
 AR Prezidentinə
 AR Nazirlər Kabinetinə
 AR Maliyyə Nazirliyinə

249 Hesablama Palatası aşağıdakı funksiyaları yerinə yetirir. Səhv olanı göstərin:

- Dövlət əmlakının idarə edilməsinə nəzarət edir
 Dövlət büdcəsinin icrasını təşkil edir
 Bədcədən kənar dövlət fondlarının layihəsinə səs verir
 Dövlət büdcəsinin layihəsinə rəy verir
 Rübədə bir dəfə dövlət büdcəsinin icrası haqqında Milli Məclisə məlumat verir

250 Hesablama Palatası büdcənin icrasına nəzarəti aşağıdakı prinsiplər əsasında həyata keçirir:

- qanulilik, subyektivlik
 Obyektivlik, müstəqillik
 Qanulilik, qizlilik
 ədalətlilik, subyektivlik
 müstəqillik, gizlilik

251 Hesablama Palatası hansı fəaliyyət növü ilə məşqul olmur:

- AR orqanların sorğusuna rəylərin hazırlanması və təqdim edilməsi
 Dövlət büdcəsinin qəirlərinin proqnozlaşdırılması
 Hesab ilində icra üçün operativ nəzarətin təşkili və küçürilməsi
 Bədcə prosesində pozuntu və əyintilərin təşkili və keçirilməsi
 Maliyyə məsələlərinə toxunan AR beynəlxalq müqavilələrin ekspertizası

252 Xəzinədarlığın funksiyalarına aid olmayanı göstərin:

- Bütçə öhdəliklərinin limitlərini kredit sərəncamçılara çatdırır
- bütçə vəsaiti alanların bütçə vəsaiti ilə apardığı əməliyyatlarına sonradan nəzarəti;
- Bütçə vəsaiti alanların bütçə vəsaiti ilə apardığı əməliyyatların ilkin nəzarəti;
- Bütçə vəsaiti alanların bütçə vəsaiti ilə apardığı əməliyyatların cari nəzarəti;
- Bütçənin kassa icrasını həyata keçirir;

253 Xəzinədarlığın hüquqlarına aid deyildir:

- Müəyyən edilmiş sahənin fəaliyyətində lazımi ekspertiza, təhlil və qiymətləndirmə aparılmasını təşkil etmək
- Bütçənin icrasına dair Hesablama Palatasının rəyini təhlil edərək qiymətləndirmək
- Müəyyən edilmiş qaydada lazımi qərarlar çıxarmaq üçün məlumat tələb etmək və almaq
- Xəzinənin ərazi orqanlarının fəaliyyətinə nəzarət etmək
- AR Maliyyə Nazarliyinin razılığı ilə xəzinədarlığın ərazi orqanlarını yenidən qurmaq və ləğv etmək

254 Beynəlxalq ali nəzarət orqanları təşkilatı nəzarətin rəhbər prinsiplərinin Lima bəyannaməsinin neçənci ildə və neçənci Konqresində qəbul etmişdir?

- 1965-ci ildə, V Konqresdə
- 1977-ci ildə, IX Konqresdə
- 1953-cü ildə, I Konqresdə
- 1968-ci ildə, VI Konqresdə
- 1980-ci ildə, X Konqresdə

255 Bunlardan biri beynəlxalq ali maliyyə nəzarəti orqanları təşkilatının (İNTOSAI) regional təşkilatı deyil

- SPASAI
- AMERİKASAI
- ARABOSAI
- AFROSAI
- EUROSAI

256 Auditor xidmətlərinə aid deyildir Təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə təsərrüfat fəaliyyəti sahəsində

- Hesabat göstəricilərin dürüstlüyünü təsdiq etmək
- İdarəetmə qərarlarını qəbul etmək
- Yoxlama aparmaq
- Yazılı rəy vermək
- Mehasibat uçotu qurmaq

257 Auditor təşkilatı minimum neçə təsisçi tərəfindən yaradıla bilər:

- Minimum iki təsisçi
- Minimum bir təsisçi
- Minimum üç təsisçi
- Minimum beş təsisçi
- Minimum dörd təsisçi

258 Sərbəst auditor hüququ almaq üçün tələb olunur:

- AR-da beş il yaşamış xarici ölkə vətəndaşı

- Azərbaycan respublikasının vətəndaşı olmaq
- Avropa İttifaqına daxil olan ölkənin vətəndaşı olmaq
- Miqrant hüququ qazanmış istənilən şəxs
- AR-da iki il yaşamış istənilən xarici ölkə vətəndaşı

259 Sərbəst auditorlar və auditor təşkilatları dövlət qeydiyyatına alındıqdan sonra neçə il müddətinə verilmiş lisenziya alır?

- 3 il
- 5 il
- Müddətsiz
- İllik
- 10 il

260 Sərbəst auditor və auditor təşkilatı aşağıdakı hüquqlara malikdir. Səhv olanı göstərin:

- Yoxlanılan subyekt lazım olan sənədləri təqdim etmədikdə audit yoxlamasını keçirməkdən imtina etmək
- Auditorların fəaliyyəti üzrə şikayətlərə baxıb onları həll etmək
- Sifarişçinin rəhbərliyindən yazılı izahat almaq
- Sifarişçinin işçilərindən yazılı izaha almaq
- Auditin keçirilməsinə müqavilə əsasında başqa auditorları cəlb etmək

261 Auditor təşkilatlarının maliyyə təsərrüfat fəaliyyətini kim yoxlayır?

- Sadalananların hər biri
- AR Auditorlar Palatası
- AR Vergilər nazirliyi
- AR Maliyyə Nazirliyi
- AR Hesablama Palatası

262 Daxili maliyyə nəzarətinin məqsədi nədir?

- Daxili nəzarət subyektinin maraqlarının müdafiəsi; səhmdarların kapitalının müdafiəsi
- Səhmdarların kapitalının müdafiəsi, səhmdar cəmiyyətinin aktivlərinin müdafiəsi
- Səhmdarların kapitalının müdafiəsi, səhmdarlar cəmiyyətinin passivlərinin müdafiəsi
- Səhmdarların cəmiyyətlərinin aktivlərinin müdafiəsi; dövlət nəzarət orqanının maraqlarının qorunması
- Səhmdarlar cəmiyyətinin passivlərinin müdafiəsi; dövlət nəzarət orqanının maraqlarının qorunması;

263 Daxili nəzarətin məqsədlərinə çatmaq üçün aşağıdakı məsələlər həll olunur. Səhv olanı göstərin

- Səhmdarlar cəmiyyətinin icra orqanları və vəzifəli şəxsləri tərəfindən sui istifadə hallarının qarşısının alınması
- Nəzarət məlumatlarının cəmiyyətin üzvlərindən gizli saxlanması
- Maliyyə-təsərrüfat planının qəbul edilməsi və icrasının təmin olunması
- Maliyyə və əməliyyat risklərinin qarşısının alınması
- Daxili nəzarətin səmərəli prosedurlarının müəyyənləşdirilməsi və onlara əməl olunmasının təmin olunması

264 Təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla təsərrüfat subyektlərinə öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv, təminatverici və məsləhətverici fəaliyyət:

- Daxili audit siyasəti

- daxili audit
- Beynəlxalq audit xidməti
- Təsərrüfat subyektinin əsas fəaliyyəti
- Daxili audit standartları

265 Daxili Audit Komitəsinin vəzifələrinə aid deyil:

- Daxili audit siyasətini və strategiyasını müəyyən edir, həyata keçirilməsini təmin edir
- audit fəaliyyətinin həyata keçirilməsi üçün lazımı şərait yaradır
- Daxili audit xidmətinin əsasnaməsini təsdiq edir
- Daxili audit planlarını təsdiq edir
- Daxili auditorların vəzifə bölgüsünü təsdiq edir

266 Daxili auditorun hüququ yoxdur:

- Auditin nəticələrinə dair rəy bildirmək
- Zəruri halda təsərrüfat subyektinin vəzifəli şəxsini işdən kənarlaşdırmaq
- Təsərrüfat subyektlərinin fəaliyyətini təhlil etmək üçün lazım olan sənədləri tələb etmək
- Maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə edilməsinin düzgünlüyünü araşdırmaq
- Zəruri halda təsərrüfat subyektinin vəzifəli şəxsindən əlavə məlumatlar və izahatlar almaq

267 Qanunvericilikdə nəzərdə tutulmuş hallarda Audit Komitəsinin hansı vəzifələri təsərrüfat subyektinin təftiş komissiyası tərəfindən yerinə yetirilir?

- Təsərrüfat subyektinin fəaliyyətinin normativ aktlara və fəaliyyət planına uyğunluğunu yoxlamaq
- kənar auditin təyin edilməsilə bağlı müvafiq idarəetmə orqanlarına təklif verimək
- Mühəsibət uçotu və maliyyə hesablarının düzgünlüyünü və etibarlılığını yoxlamaq
- Təsərrüfat subyektinin xərclərinin səmərəliliyini qiymətləndirmək
- Ehtiyatlardan istifadənin səmərəliliyi və düzgünlüyünü qiymətləndirmək

268 Hesablama Palatası hara hesabat verir?

- Gömrük Komitəsinə
- Milli Məclisə
- Prezident Aparatına
- Maliyyə Hazirliyinə
- Vergilər Nazirliyinə

269 Audit yoxlaması necə olmalıdır:

- Cari və təşəbbüsli
- məcburi və təşəbbüsli
- Ancaq təşəbbüsli
- Ancaq məcburi
- Cari

270 Müəssisədə daxili maliyyə nəzarətini kim həyata keçirir:

- İctimai nəzarətçi
- daxili auditor
- Xarici auditor

- Dövlət qulluqçusu
- Maliyyə işçisi

271 Bütçə nəzarətinin əsas orqanı necə adlanır,

- Prezident aparatı
- Hesablama Palatası
- Maliyyə Nazirliyi
- Vergilər Nazirliyi
- Nazirliklərin maliyyə xidməti

272 hansı orqan kreditləşmə, hesablaşmaların aparılması, pul tədavülünün tənzimlənməsində dövlət maliyyə nəzarətinin həyata keçirir:

- Hesablama Palatası
- Mərkəzi Bank
- Maliyyə Nazirliyi
- İqtisadi İnkişaf Nazirliyi
- Vergilər Nazirliyi

273 Təsnifatın hansı amilinə görə maliyyə nəzarəti ümumi dövlət idarə təsərrüfat daxili, ictimai və müstəqil nəzarətə ayrılır:

- Əsas-həyata keçirilmə metodu
- Əsas-maliyyə nəzarətini həyata keçirən subyektlər
- Əsas- aparılma müddəti
- Əsas- maliyyə fəaliyyəti sferası
- Əsas-həyata keçirilmə forması

274 Ümumdövlət maliyyə nəzarəti hansı oran tərəfindən aparılır:

- Auditor palatası
- Milli məclis
- Maliyyə nazirliyi
- Vergilər nazirliyi
- Mərkəzi bank

275 Daxili auditin məqsədini göstər:

- Müəssisədə əməyin stimullaşdırılması sistemi əsaslandırmaq
- müəssisə işçilərinə öz funksiyalarını səmərəli yerinə yetirməsinə kömək etmək
- Müəssisədə nöqsanlara yol verən işçiləri aşkar etmək
- Dövlət nəzarət orqanlarına müəssisənin işçinin xüsusiyyətləri haqqında məlumat vermək
- İşçilərin məsuliyyətini artırmaq

276 Ali və icraedici orqanlar arasında maliyyə nəzarətinin aparılmasının bölgüsü hansı dövlət sənədinə əsaslanır:

- "Daxili audit haqqında"
- AR Konstitusiyası
- "Bütçə sistemi haqqında qanun"

- Auditor Palatası haqqında əsasnamə
- “Audit xidməti haqqında”AR qanunu

277 Ali qanunverici orqana tabe olan orqan tərəfindən dövlət büdcəsinin xərclər hissəsinin icrasına nəzarət aparılır:

- AR İqtisadi İnkişaf Nazirliyi
- Hesablama Palatası
- AR Vergilər Nazirliyi
- AR Maliyyə Nazirliyi
- Mərkəzi Bank

278 RR-da Milli Məclisin hansı komissiyası dövlət büdcəsi ilə əlaqədar ilkin nəzarəti həyata keçirir:

- İdarəetmə
- iqtisadi
- Sosial siyasət
- Hüquq müdafiə
- Sosial siyasət və müdafiə

279 Milli Məclisdə qəbul edilən büdcə nə zaman qazetlərdə dərc edili:

- Büdcənin qəlirləri xərclərindən artıq olduqda
- Ölkə prezidenti fərman imzaladıqda
- Büdcə Balanslaşdırılanda
- Büdcə kəsiri olmadıqda
- Büdcənin xərcləri qəlirlərindən artıq olduqda

280 Dövlətin daxili və xarici borclarının vəziyyəti üzərində hansı orqan nəzarət aparır:

- Prezident Aparatı
- Hesablama Palatası
- AR Maliyyə Nazirliyi
- AR Vergilər Nazirliyi
- Mərkəzi Bank

281 Hesablama Palatasının istifadə etdiyi ən əsas nəzarət metodları hansılardır:

- Təhlil və təftiş
- tematik yoxlama və təftiş
- Monitorinq və təftiş
- Müayinə
- Inventarlaşma

282 AR dövlət büdcəsinin vəsaitlərinin xərclənməsi üzərində operativ nəzarəti hansı orqan həyata keçirir:

- AR Vergilər Nazirliyi
- AR Maliyyə Nazirliyi
- Milli Məclis
- Prezident Aparatı
- Mərkəzi Bank

283 Kommersiya Banklarına verilən lisenziya (razılıq) hansı orqan tərəfindən geri alınabilir:

- Xəzinadarlıq
- Mərkəzi Bank
- Kapital Bank
- Milli Məclis
- Maliyyə Nazirliyi

284 Nazirlik və idarələrin nəzarət təftiş xidmətinin fəaliyyəti hansı dövlət orqanının nəzarətindədir:

- İqtisadi İnkişaf Nazirliyi
- Maliyyə Nazirliyi
- Hesablama Palatası
- Prezident Aparatı
- Vergilər Nazirliyi

285 Müəssisədaxili nəzarət maliyyə nəzarətinin hansı növünə daxildir:

- Bələdiyyə Nəzarəti
- Geyri-dövlət nəzarəti
- İctimai Nəzarət
- Dövlət Nəzarəti
- Audit nəzarəti-Dövlət nəzarəti

286 Maliyyə nəzarətinin təsnifatına daxil deil:

- Əhatə olunmasına görə maliyyə nəzarətinin növləri
- nəzarətin vəzifələri
- Səviyyəyə görə maliyyə nəzarətinin növləri
- Maliyyə nəzarətinin formaları
- Maliyyə nəzarətinin metodları

287 Nəzarət subyektləri üzrə maliyyə nəzarətinin təsnifatına daxil deyil:

- Daxili nəzarət.
- Cari nəzarət.
- Müstəqil nəzarət.
- Dövlət nəzarəti.
- Bələdiyyə nəzarəti.

288 Azərbaycan Respublikasında Auditor fəaliyyətinə neçənci ildən başlanmışdır:

- 2001-ci ildən.
- 1991-ci ildən.
- 1987-ci ildən.
- 1994-cü ildən.
- 1999-cu ildən.

289 AR Auditorlar Palatası Haqqında Əsasnamə neçənci ildə təsdiq olunmuşdur?

- 2001-ci ildə.

- 1995-ci ildə.
- 1991-ci ildə.
- 1994-cü ildə.
- 2000-ci ildə.

290 Azərbaycan Respublikasının Auditorlar Palatasının funksiyalarına aid edilmir:

- Audit aparılmasına dair təlimatlar, tövsiyələr, metodik göstərişlər hazırlayır.
- Dövlət büdcəsinin icrası haqda hesabatın düzgünlüyünə auditor nəzarəti aparır.
- Azərbaycan Respublikasında auditor xidməti işlərini təşkil edir və tənzimləyir.
- Dövlət müəssisələrinin özəlləşdirilməsi ilə əlaqədar olaraq təsərrüfat subyektlərinin əmlaklarının qiymətləndirilməsinin düzgünlüyünə auditor rəyləri verir
- Azərbaycan Respublikası ərazisində sərbəst auditorlara və auditor təşkilatlarına lisenziya verir.

291 Azərbaycan Respublikasının Auditorlar Palatasının səlahiyyətlərinə aid deyildir:

- Auditor təşkilatları təsis etmək.
- Audit yoxlaması zamanı ciddi maliyyə nöqsanları aşkar edilərsə hüquq-mühafizə orqanlarına məlumat vermək.
- Sərbəst auditorlardan və auditor təşkilatlarından müəyyən edilmiş formada hesabat almaq.
- Auditorların fəaliyyəti üzrə şikayətlərə baxıb onları həll etmək.
- Auditor kadrlarını hazırlamaq və təkmilləşdirmək.

292 Sərbəst auditorlar və auditor təşkilatları dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərməsi üçün lisenziya hansı müddətə verilir:

- Sərbəst auditorlara beş il müddətinə, auditor təşkilatlarına müddətsiz.
- Beş il müddətinə.
- Üç il müddətinə.
- Sərbəst auditorlara bir il, auditor təşkilatlarına üç il müddətinə.
- Yoxlama gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanmasını təmin etmək

293 Auditorların vəzifələrinə daxil deyildir:

- Qanunvericilikdə nəzərdə tutulmuş hallarda vergi hesabatına dair auditor rəyi vermək.
- Auditin keçirilməsinə müqavilə əsasında başqa auditorları cəlb etmək.
- Auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etmək.
- Auditor yoxlamalarını və digər auditor xidmətlərini keyfiyyətli həyata keçirmək.
- Yoxlama gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanmasını təmin etmək

294 Azərbaycan Respublikası Hesablama Palatası haqqında AR Qanunu neçənci ildə qəbul olunmuşdur?

- 2002.0
- 1999.
- 1992.
- 1996.
- 1994.

295 Azərbaycan Respublikası Hesablama Palatası hansı orqana hesabat verir:

- Milli Məclisə və AR Maliyyə Nazirliyinə.
- Yalnız Milli Məclisə.

- Yalnız AR Prezidentinə.
- AR Prezidentinə və Milli Məclisə.
- AR Maliyyə Nazirliyinə.

296 Hesablama Palatasının funksiyalarına aid deyildir:

- Bankdan və müvəkkil banklardan, kredit təşkilatlarından məlumat alır, təhlil edir və AR Milli Məclisinə təkliflər verir.
- Auditor Palatasının fəaliyyətinin düzgün qurulmasına nəzarət edir və onu tənzimləyir.
- Dövlət büdcəsinin və büdcədən kənar dövlət fondlar büdcələrinin layihələrinə rəy verir.
- Dövlət büdcəsinin icrası barədə illik hesabatə və müvafiq qanun layihələrinə rəy verir.
- Dövlət Sosial Müdafiə Fondunun vəsaitlərinin bank hesablarında hərəkəti barədə Mərkəzi

297 Hesablama Palatasının neçə auditoru olur?

- 9.0
- 7.0
- 10.
- Məhdudlaşdırılmayır.
- 4.0

298 Ən azı neçə auditoru olduqda Hesablama Palatası fəaliyyətə başlaya və fəaliyyət göstərə bilər?

- 9.0
- 4.0
- 10.
- Məhdudlaşdırılmayır
- 7.

299 Hesablama Palatasının öz səlahiyyətlərini yerinə yetirilməsi üçün zəruri olan məlumatları hakimiyyət orqanları, müəssisə və təşkilatlar hansı müddət ərzində verilməlidir?

- Üç aya qədər müddətdə.
- Bir ay müddətindən gec olmamaqla.
- üç gün ərzində.
- Bir həftə ərzində.
- Müddət təyin edilməyib.

300 Hesablama Palatası hansı hallarda iş planından əlavə maliyyə-büdcə ekspertizası apara bilər?

- Cavabların hamısı düzgündür.
- AR Prezidentinin tapşırığı əsasında; Milli Məclisin sədrinin tapşırığı ilə.
- Hesablama Palatası sədrinin qərarı əsasında; Milli Məclisin sədrinin tapşırığı ilə.
- Hesablama Palatası sədrinin qərarı ilə; Hesablama Palatasının iclasının ümumi qərarı ilə.
- Milli Məclisin sədrinin tapşırığı ilə; Hesablama Palatasının iclasının ümumi qərarı ilə.

301 Daxili audit haqqında AR Qanunu neçənci ildə qəbul olunmuşdur?

- 1999.0
- 2007.0
- 2001.0

- 2005.0
 2009.0

302 Təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin yüksəldilməsi və inkişafına sistemli yanaşmaqla təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqla köməklik edən obyektiv, təminat verici və məsləhət verici fəaliyyət necə adlanır?

- İdarəetmə.
 Daxili audit.
 Planlaşdırma.
 Təftiş.
 Tənzimləmə.

303 Daxili audit xidmətinin vəzifələri aşağıdakılardır. Düzgün olanı seçin:

- Təsərrüfat subyektlərinin fəaliyyətinin normativ hüquqi aktlara və təsdiq edilmiş fəaliyyət planına uyğunluğunu yoxlamaq.
 Təsərrüfat subyektlərində aparılan təftişin nəticələrini təsdiq və ya inkar etmək.
 Ehtiyatlardan istifadənin səmərəlili, düzgünlüyü, onların istifadəyə nəzarəti və zərərdən mühafizə olunmanın yetərliliyini qiymətləndirmək.
 Təsərrüfat subyektlərinin xərclərinin səmərəliliyini qiymətləndirmək.
 Mühəsibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq.

304 Daxili auditorun aşağıdakı hüquqları vardır. Düzgün olmayanı göstərin.

- Lazım gəldikdə təsərrüfat subyektinin vəzifəli şəxsindən əlavə məlumat və izahat almaq.
 Təsərrüfat subyektində aşkar olunan nöqsanlar haqda hüquq-mühafizə orqanlarına məlumat vermək.
 Təsərrüfat subyektinin təhlilini aparmaq üçün elektron məlumatlar da daxil olmaqla pul vəsaitləri, daşınmaz əmlak və s. barədə sənədləri tələb etmək.
 Maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə edilməsinin düzgünlüyünü yoxlamaq.
 Audit nəticələrinə dair rəy bildirmək.

305 Nəzarət obyektində müşahidə aparılmasının mərhələlərindən biri deyildir;

- Müşahidənin nəticələrinin ümumiləşdirilməsi.
 Nəzarət obyektində istehsal həcminə və malların satışı dövryyəsinə təsir edən amillərin təsirinin müəyyən edilməsi.
 Bilavasitə müşahidənin aparılması.
 Müşahidə məlumatlarının ümumiləşdirilməsi.
 Nöqsanlara yol vermiş şəxslərin cəzalandırılması.

306 AR Hesablama Palatasının Daxili Nizamnaməsini kim təsdiq edir?

- Hesablama Palatasının iclasında təsdiq olunur.
 Qanunla təsdiq edilir.
 Azərbaycan Respublikasının Prezidenti tərəfindən.
 Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən.
 Azərbaycan Respublikası Hesablama Palatasının sədri tərəfindən.

307 İlkin maliyyə nəzarətini hansı orqanlar həyata keçirir?

- Göstərilənlərin hamısı doğrudur.
- Maliyyə orqanları-büdcə təşkilatlarından smetaları qəbul edərkən.
- Bank orqanları-hesablaşmaları həyata keçirərkən.
- Xəzinədarlıq – görülmüş işlərə görə haqqı ödəyərkən.
- Nəzarət orqanları-müəssisə və təşkilatlarda təftiş apararkən.

308 Maliyyə nəzarətini həyata keçirən orqanlar aşağıdakılardır. Səhv olanı göstərin:

- AR Auditor Palatası.
- AR İqtisadi İnkişaf Nazirliyi.
- AR Maliyyə Nazirliyi.
- AR Vergilər Nazirliyi.
- AR Hesablama Palatası.

309 Dövlət maliyyə nəzarətinin tərkibinə daxildir:

- Təsərrüfatdaxili maliyyə nəzarəti; auditor nəzarəti.
- Ümumdövlət maliyyə nəzarəti; sistem daxili maliyyə nəzarəti.
- Ümumdövlət və ya sistemdənkənar nəzarət, sahə və ya sistem daxili nəzarət, auditor nəzarəti.
- Sistem daxili maliyyə nəzarəti, auditor nəzarəti.
- Təsərrüfatdaxili maliyyə nəzarəti, ictimai nəzarət.

310 Xəzinədarlıq aşağıdakı hansı dövlət qurumunun strukturuna daxildir:

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin.
- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin.
- Azərbaycan Respublikası Vergilər Nazirliyinin.
- Azərbaycan Respublikası Mərkəzi Bankının.
- Azərbaycan Respublikası Milli Məclisinin.

311 Dövlət büdcəsinin icrasına nəzarət hansı dövlət orqanları həyata keçirir?

- Milli Məclis və Auditorlar Palatası.
- Milli Məclis və Hesablama Palatası.
- Mazliyyə Nazirliyi və Auditorlar Palatası.
- Hesablama Palatası və Auditorlar Palatası.
- Hesablama Palatası və Mərkəzi Bank.

312 Dövlət büdcəsinin icrasına cari nəzarəti hansı orqan həyata keçirir:

- Milli Məclis.
- Mazliyyə Nazirliyi.
- İqtisadi İnkişaf Nazirliyi.
- Vergilər Nazirliyi.
- Hesablama Palatası.

313 Dövlət büdcəsinin gəlirlirinin və xərclərinin auditi hansı orqan tərəfindən aparılır?

- İqtisadi İnkişaf Palatası.
- Hesablama Palatası.
- Vergilər Nazirliyi.

- Maliyyə Nazirliyi.
- Auditor Palatası.

314 Naxçıvan Muxtar Respublikasının büdcəsinin icrasına nəzarəti hansı dövlət orqanları həyata keçirir?

- NMR Ali Məclisi, Mərkəzi Bank.
- NMR Ali Məclisi, Hesablama Palatası.
- AR Maliyyə Nazirliyi, NMR Ali Məclisi.
- AR Maliyyə Nazirliyi, Mərkəzi Bank.
- NMR Ali Məclisi, Auditorlar Palatası.

315 AR-da xəzinədarlığın bu funksiyasından istifadə edilmir:

- Audit xidməti
- Büdcənin tərtib edilməsi.
- Büdcənin icrası.
- Büdcənin icrası ilə bağlı maliyyə əməliyyatları.
- Büdcənin icrası üzrə əməliyyatların uçotu və maliyyə informasiya sistemi.

316 Maliyyənin spesifik mexanizmi vasitəsilə reallaşdırılan maliyyə nəzarətinin obyektı haqqında idarə edən, nəzarət edən və nəzarət edilən subyektlərin qarşılıqlı əlaqəsini hansı ifadə ilə izah etmək olar?

- nəzarət elementi
- nəzarət sistemi
- nəzarət subyekti
- maliyyə sistemi
- nəzarət predmeti

317 Azərbaycan Respublikasının qanunveriliciyi ilə dövlət maliyyə nəzarəti orqanlarının neçə tip nəzarət həyata keçirməsi müəyyən olunmuşdur və bunlar hansılardır?

- 1 tip - maliyyə hesabatına nəzarət
- 3 tip - uyğunluğa nəzarət, maliyyə hesabatına nəzarət və səmərəliliyə nəzarət
- 2 tip - uyğunluğa nəzarət, səmərəliliyə nəzarət
- 2 tip - maliyyə hesabatına nəzarət və səmərəliliyə nəzarət
- 3 tip - uyğunluğa nəzarət, fəaliyyətə nəzarət və səmərəliliyə nəzarət

318 Uyğunluğa nəzarət nəyi ifadə edir?

- dövlət maliyyə nəzarəti obyektinin respublika və ya yerli büdcələrdən, dövlət aktivlərindən, dövlət zəmanətli istiqrazlardan, dövlət idarələrinin tərəfindən əmtəələrin (iş və xidmətlərin) realizasiyasından əldə olunan puldan, qrantlardan nə dərəcədə qənaətlə, nəticə etibarilə səmərəli və məhsuldar istifadə edilməsinin qiymətləndirilməsi
- dövlət maliyyə nəzarəti obyektinin fəaliyyətinin dövlətin qanunvericiliyinin tələblərinə uyğunluğunun qiymətləndirilməsi;
- dövlət maliyyə nəzarətinin obyektı tərəfindən maliyyə hesabatının dəqiq, əsaslı şəkildə və vaxtında hazırlanmasının qiymətləndirilməsi
- dövlət maliyyə nəzarətinin obyektı tərəfindən maliyyə hesabatının təqdim olunmasının qiymətləndirilməsi;
- Obyektivlik

319 Səmərəlilik auditin prinsipləri hansılardır. Yalnız oları göstərin.

- Obyektivlik
- Təminatlılıq
- Elmlilik
- Sistemlilik
- Aşkarlılıq

320 Aşağıdakılar səmərəliliyin auditinin predmetinə daxildir. Səhv variantı göstərin:

- büdcə prosesinin icrasının təşkili
- müəssisələrin smetasının hazırlanması
- dövlət tapşırıqlarının realizasiyasına, məqsədli proqramlara, dövlət müqavilələrinə ayrılan büdcə vəsaitləri;
- dövlət mülkiyyəti, təbii və digər dövlət resursları;
- beynəlxalq və büdcələrarası müqavilələr və münasibətlər;

321 Səmərəliliyin auditinin məqsədləri aşağıdakılardır. Yalnız oları seçin:

- dövlət resurslarından istifadənin səmərəliliyinin artırılması üzrə əsaslandırılmış tövsiyələrin və təkliflərin işlənilib hazırlanması
- müəssisənin nizamnamə kapitalının formalaşması ilə bağlı təkliflərin hazırlanması;
- nəzarət altında olan obyektlərin fəaliyyətində pozuntuların və problemlərin aşkara çıxarılması;
- icra hakimiyyəti orqanlarının dövlət funksiyalarının yerinə yetirilməsi üzrə fəaliyyətinin səmərəliliyinin analizi və qiymətləndirilməsi;
- regional büdcə vəsaitlərindən, digər dövlət resurslarından istifadənin səmərəliliyinin analizi və qiymətləndirilməsi;

322 Audit standartları nədir?

- öz peşə vəzifələrini yerinə yetirərkən auditorların tətbiq etdiyi sanksiyalardır
- öz peşə vəzifələrini yerinə yetirərkən auditorların rəhbər tutmaları olduqları normativ materialdır
- öz peşə vəzifələrini yerinə yetirərkən auditorların rəhbər tutmaları olduqları tövsiyələrdir
- öz peşə vəzifələrini yerinə yetirərkən auditorların hazırladıqları hesabatlardır
- öz peşə vəzifələrini yerinə yetirərkən auditorların hazırladıqları rəydir

323 Audit standartları, audit aparılması şərtlərindən asılı olmayaraq, auditor peşəsinin bütün nümayəndələri tərəfindən metodoloji məsələlərə əməl edilməklə..... müəyyən edir. Yalnız variantı seçin

- auditor hesabatının növlərini
- vergilərin ödənilməsini qaydalarını
- baza prinsiplərinə riayət edilməsini
- auditin aparılmasına ümumi yanaşmanı
- auditor yoxləməsinin həcmi

324 Audit standartlarının məqsədi nədir.

- sadalananların heç biri
- sadalananların hamısı
- auditə dair vahid baza tələblərini formalaşdırmaq
- auditin keyfiyyətinə normativ tələbləri müəyyənləşdirmək
- auditin etibarlılığına təminat vermək

325 Audit standartlarını əks etdirən qrupları seçin.

- Hesabatın təhvil verilməsi standartları
- Ümumi standartlar, auditor yoxlamasının aparılması standartları, hesabatın (aktın) tərtib edilməsi standartları
- Nəzarətçinin iş rejimini əks etdirən standartlar
- Hesabatın təhvil verilməsi standartları
- Auditorların əmək haqqını əks etdirən standartlar

326 Aşağıdakılardan hansı auditin ümumi standartlarının tələblərini əks etdirmir?

- Hesabatların tərtibi zamanı bunlara diqqətlə, obyektiv və peşəkarlıqla yanaşılmalıdır
- Maliyyə (mühasibat) hesabatlarındakı məlumatların düzgünlüyü və dəqiqliyi müəyyən edilməlidir
- Yoxlama texniki hazırlığa və təcrübəyə malik olan auditor tərəfindən aparılmalıdır.
- Auditor tərəfindən yerinə yetirilən işlərə aid bütün məsələlər üzrə həmişə müstəqillik təmin edilməlidir.
- Hesabatların yoxlanılması zamanı bunlara diqqətlə, obyektiv və peşəkarlıqla yanaşılmalıdır

327 Auditor yoxlamasının aparılması standartları aşağıdakılardan hansını nəzərdə tutmur:

- Sübutedici materialların, şifahi sorğuların, yoxlama materiallarının, riyazi materialların, təhlilin nəticələrini almaq lazımdır ki, maliyyə (mühasibat) hesabatlarına verilən rəyi əsaslandırmaq üçün kifayət qədər sübutlar toplanmış olsun
- Auditor tərəfindən yerinə yetirilən işlərə aid bütün məsələlər üzrə həmişə müstəqillik təmin edilməlidir.
- İşlər kifayət qədər yaxşı planlaşdırılmalı və onların yerinə yetirilməsinə lazımi nəzarət edilməlidir.
- Mövcud daxili nəzarətin qiymətləndirilməsi vacibdir, çünki, buna əsasən yoxlamanın həcmi müəyyən etmək olar və audit prosesi ola bilsin ki, məhdudlaşdırılsın
- Mövcud daxili nəzarətin öyrənilməsi vacibdir, çünki, buna əsasən yoxlamanın həcmi müəyyən etmək olar və audit prosesi ola bilsin ki, məhdudlaşdırılsın.

328 Auditor standartları sistem şəklində ilk dəfə harada və nə vaxt işlənib hazırlanmışdır:

- Azərbaycanda 1994-1998-ci illərdə
- ABŞ-da 1929 – 1933 –cü illərdə
- İsveçdə 1929-1934-cü illərdə
- Almaniyada 1994-1998-ci illərdə
- Rusiyada 1930-1934-cü illərdə

329 İlk dəfə auditor standartları sistem şəklində nə vaxt işlənib hazırlanmışdır:

- 1994-1998-ci illərdə
- 1929 – 1933 –cü illərdə
- 1929-1934-cü illərdə
- 1994-1998-ci illərdə
- 1930-1934-cü illərdə

330 Aşağıdakılardan hansı audit standartlarının məqsədini ifadə edir.

- sonradan maliyyə nəzarətinin hysata keçirilməsini təmin etmək
- auditə dair vahid baza tələblərini formalaşdırmaq, auditin keyfiyyətinə normativ tələbləri müəyyənləşdirmək, auditin etibarlılığına təminat vermək
- cari maliyyə nəzarətinin həyata keçirilməsinə təminat
- büdcə vəsaitlərinin vaxtında ödənilməsinə təmin etmək
- vergilərin ödənilməsinə təmin etmək

331 Audit standartlarını əks etdirən qrupa aid olanı göstərin:

- Auditorların əmək haqqını əks etdirən standartlar
- Auditor yoxlamasının aparılması standartları.
- Nəzarətçinin iş rejimini əks etdirən standartlar
- Dövlət nəzarətinin icra edilməsi standartları
- Xüsusi standartlar

332 Aşağıdakılardan hansı audit standartlarının mahiyyətini ifadə edə bilər?

- audit standartları auditorların öz peşə vəzifələrini yerinə yetirərkən hazırladıkları rəydir
- audit standartları auditorların öz peşə vəzifələrini yerinə yetirərkən rəhbər tutmaları olduqları normativ materialdır
- audit standartları auditorların öz peşə vəzifələrini yerinə yetirərkən rəhbər tutmaları olduqları tövsiyələrdir
- audit standartları auditorların öz peşə vəzifələrini yerinə yetirərkən tətbiq etdiyi sanksiyalardır
- audit standartları auditorların öz peşə vəzifələrini yerinə yetirərkən hazırladıkları hesabatlardır

333 Sadalananlardan hansı audit standartlarını qrupunu əks etdirir?

- Auditorların əmək haqqını əks etdirən standartlar
- Ümumi standartlar
- Nəzarətçinin iş rejimini əks etdirən standartlar
- Dövlət nəzarətinin icra edilməsi standartları
- Xüsusi standartlar

334 Aşağıdakılar səmərəliliyin auditinin predmetinə daxildir. Səhv variantı göstərin:

- büdcə prosesinin icrasının təşkili
- biznes-planının hazırlanması
- məqsədli proqramlara, dövlət müqavilələrinə ayrılan büdcə vəsaitləri
- dövlət mülkiyyəti
- büdcələrarası müqavilələr və münasibətlər

335 Auditor fəaliyyətinin qaydaları (standartları) aşağıdakılardan hansılarda tətbiq olunan vahid tələblərdir? Yalnız seçin:

- auditorların hazırlanması qaydasına və onların peşəkarlığının qiymətləndirilməsinə
- təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına
- auditor fəaliyyəti həyata keçirilməsi qaydasına
- auditin və onunla əlaqədar xidmətlərin keyfiyyətinin qiymətləndirilməsinə
- auditin və onunla əlaqədar xidmətlərin rəsmiləşdirilməsinə

336 Auditor fəaliyyətinin qaydaları aşağıdakılara bölünür: Yalnız seçin:

- auditor təşkilatlarının auditor fəaliyyətinin daxili standartları
- maliyyə vəsaitlərinin formalaşması qaydaları
- auditor fəaliyyətinin standartları
- peşəkar auditor birliklərində qüvvədə olan auditor fəaliyyətinin daxili standartları
- fərdi auditorların fəaliyyətinin standartları

337 İşlənilib hazırlanma səviyyəsindən asılı olaraq audit standartlarının aşağıdakı səviyyələri vardır. Aid olmayanı göstərin:

- ölkədaxili professional audit birliklərinin audit standartları
- istehsal müəssisələrinin auditorlarının audit standartları
- beynəlxalq auditor standartları
- bir sıra ölkələrin auditor təşkilatlarının üzv olduqları professional mühasibat audit birliklərinin birgə audit standartları
- konkret ölkənin milli audit standartları

338 Beynəlxalq audit standartlarına aid mülahizəni göstərin:

- variantlar hamısı yalnızdır
- variantlar hamısı düzdür
- Beynəlxalq audit standartları AR milli auditor qanunvericiliyi sisteminə daxil edilmir
- Daxili auditor onlardan istifadə etməyə bəzə deyil
- İşlənilib hazırlanma səviyyəsindən asılı olaraq audit standartları bölməsinə aiddir

339 Vergi nəzarəti maliyyə nəzarətinin hansı əsas tipinə aid edilir?

- müstəqil nəzarət
- uyğunluğa nəzarət
- səmərəliliyə nəzarət
- riayət etmə auditori
- menecment auditori

340 Aşağıdakılardan hansı daxili auditin tipi ola bilməz?

- Menecment auditori
- sadalananların heç biri
- Maliyyə auditori
- Riayət etmə auditori
- Əməliyyat auditori

341 Xarici auditor daxili nəzarət xidməti ilə xüsusi formada münasibətə malikdir. Səhv olanı göstərin:

- Xarici auditor daxili nəzarətin yaxşılaşdırılması üzrə tövsiyələrini verə bilər
- xarici auditor daxili audit xidmətinin hesabağını ləğv edə bilər
- Xarici auditor daxili nəzarət xidməti tərəfindən hazırlanmış sənədləri öyrənə bilər
- Xarici auditor daxili nəzarət xidmətinin hesabatındakı məlumatlara etibar etməyə bilər
- Xarici auditor təşkilatı daxili auditorla tam sərbəst şəkildə ünsiyyətdə olmaq hüququna malikdir

342 Audit aparılan şəxsin maliyyə (mühasibat) hesabatının doğruluğu və mühasibat uçotunun müvafiq qaydada aparılması haqqında rəy bildirmək

- Uyğunluğa nəzarətin məqsədi
- Maliyyə auditinin məqsədi
- Maliyyə auditinin metodu
- Maliyyə auditinin vəzifəsi
- Səmərəliliyə nəzarətin məqsədi

343 Auditor auditori həyata keçirilən müəssisənin müflisləşməsi və investorların itirilməsi ehtimalının olmayacağına zəmanət verə bilərmi?

- Şəraitə baxır
- Auditor belə zəmanət verə bilər
- Auditorun belə rəy verməsi məcburidir
- Auditor belə zəmanət verə bilməz
- Auditorun istəyindən asılıdır

344 Nağd pul hasilatının mədaxilə yazılmamasını sübut edən dolayı faktlara aid edilmir

- Kassanın inventarlaşdırılmasının nəticələrində hər hansı ziddiyyətin olması
- Nağd pulun banka təhvil verilməsinin uzadılması
- Mədaxil və məxaric kassa orderlərinin nömrələnməsi qaydasının pozulması
- Əsl olması şübhə doğuran sənədlərin olması
- Qeyri-odekvat uçot qeydləri

345 Müstəqil nəzarət tipii kimi səmərəliliyə nəzarət ilk olaraq hansı ölkədə tətbiq olunmuşdur?

- Fransa
- İsveç
- İrlandiya
- ABŞ
- Almaniya

346 Səmərəliliyin auditinin məqsədlərinə aid deyil

- İcra hakimiyyəti orqanlarının maliyyə fəaliyyətinin optimallaşdırılması
- təşkilatın fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması
- Nəzarət altında olan obyektlərin fəaliyyətində pozuntuların və problemlərin aşkara çıxarılması
- İcra hakimiyyəti orqanlarının dövlət funksiyalarının yerinə yetirilməsi üzrə fəaliyyətinin səmərəliliyinin analizi və qiymətləndirilməsi
- Bütçə vəsaitlərindən istifadənin səmərəliliyinin təhlili və qiymətləndirilməsi

347 Səmərəliliyə nəzarətin prinsiplərinə aid deyildir:

- Müstəqillik
- Demokratik mərkəziyyət
- Elmilik
- Obyektivlik
- Sistemlilik

348 Səmərəliliyə nəzarətin predmetinə aid edilmir:

- Məqsədli proqramlara ayrılan vəsaitlər
- kassada nağd pul vəsaitinin çatışmazlığı
- Bütçə prosesinin icrasının təşkili
- Beynəlxalq və bütçələrarası münasibətlər
- Dövlət mülkiyyəti, təbii və digər sərvətlər

349 Maliyyə nəzarətinin əsas tipləri:

- operativ nəzarət
- Səmərəliliyə nəzarət

- Düzgünlüyə nəzarət
- Cari nəzarət
- ilkin nəzarət

350 AR qanunvericiliyi ilə dövlət maliyyə nəzarəti orqanları neçə tip nəzarəti həyata keçirirlər:

- 6.0
- 3.0
- 2.0
- 4.0
- 5.0

351 Tədbiq olunan maliyyə nəzarətinin tiplərinin adlarını göstər

- Fəaliyyət auditi
- uyğunluq, maliyyə hesabatına nəzarət, səmərəliliyə nəzarət
- Maliyyə auditi
- Təminat auditi
- Uyğunluğa nəzarət, təminat auditi

352 Maliyyə nəzarətinin tipi olan maliyyə hesabatına nəzarətin məzmununu göstər:

- Orqanlardan qənaətlə və səmərəli istifadə edilməsinin qiymətləndirilməsi
- dövlət maliyyə nəzarətinin obyektinə tərəfindən maliyyə hesabatının dəqiq və vaxtında hazırlanmasının qiymətləndirilməsi
- Dövlət maliyyə nəzarəti obyektinin fəaliyyətinin AR qanunvericiliyin tələblərinə uyğunluğun qiymətləndirilməsi
- Dövlət maliyyə nəzarət obyektinin respublika və ya yerli büdcədən səmərəli istifadə edilməsinin yoxlanılması
- Dövlət zəmanətli istiqrazlardan, dövlət aktivlərindən istifadə edilməsi

353 Auditor fəaliyyətinin standartları aşağıdakılarla olan tələbdir standartla aid olmayanı göstər:

- Audit ilə ələgədar xidmətlərin keyfiyyətin qiymətləndirilməsi
- Auditor tərəfindən yoxlanılan subyektlərə mühasibat hesabatlarının tərtib olunması
- Auditor fəaliyyətinin qiymətləndirilməsi
- Auditin keyfiyyətlərinin qiymətləndirilməsi
- Auditorların peşəkərlığının qiymətləndirilməsi

354 Firmadaxili audit standartlarına aid olmayanı göstərin:

- Auditor yoxlamasının yekunlaşdırılması
- Firmanın nizamnamə kapitalının formalaşması
- Biznesin icmalı və ya xülasəsi
- Mümkün riskin qiymətləndirilməsi
- Auditor yoxlamasının strategiyasının müəyyən edilməsi

355 Ali audit qurumlarının beynəlxalq təşkilatı olan INTOSAI tərəfindən qəbul olunmuş standartlar hansı komponentlərdən ibarətdir: Aid olmayanı göstərin:

- hesabat standartları
- törəmə müddəalar
- əsas müddəalar

- umumi standartlar
- yerlərdə iş standartları

356 Ali audit qurumlarının beynəlxalq təşkilatı olan INTOSAI tərəfindən qəbul olunmuş standartlar neçə komponentdən ibarətdir?

- 3.0
- 4.0
- 9.0
- 7.0
- 5.0

357 Audit standartlarını göstərin:

- Hesabatın (aktın) tərtib edilməsi standartları, audit sifarişlərinin standartları
- Audit yoxlamasının aparılması standartları, hesabatın (aktın) tərtib edilməsi standartları
- Audit yoxlamasının aparılması standartları, Audit yoxlamasından imtina standartları.
- Ümumi standartlar, audit sifarişlərinin standartları.
- Audit yoxlamasından imtina standartları, audit sifarişlərinin standartları.

358 Hesabatın (aktın) tərtib edilməsinin audit standartına aid edilmir:

- Hesabatda (aktı) rəyin tərtib edilməsi səbəbi göstərməlidir
- Hesabatların yoxlanması zamanı bunlara diqqətlə, obyektiv və peşəkarlıqla yanaşılmalıdır.
- Maliyyə hesabatındakı məlumatların düzgünlüyü və dəqiqliyi müəyyən edilməlidir.
- Hesabatda (aktı) hansı maliyyə hesabatlarının yoxlanıldığı və həmin hesabatların mühasibat uçotı qaydalarına müvafiq tərtib edilib-edilməməsi göstərməlidir.
- Hesabatda (aktı) əvvəlki dövrlə müqayisədə yoxlanılan bütün dövr ərzində həmin qaydaya riayət edilib-edilməməsi göstərməlidir.

359 Dövlət maliyyə nəzarətinin obyektini tərəfindən maliyyə hesabatının dəqiq və vaxtında hazırlanmasının qiymətləndirilməsi maliyyə nəzarətinin hansı tipinə aid edilir:

- Fəaliyyət auditi
- maliyyə hesabatına nəzarət
- uyğunluğa nəzarət
- səmərəliliyə nəzarət
- təminat auditi

360 Bütçə prosesinin icrasının təşkili maliyyə nəzarətinin hansı tipinin predmetinə aid edilir?

- Fəaliyyət auditi
- səmərəliliyə nəzarət
- uyğunluğa nəzarət
- maliyyə hesabatına nəzarət
- təminat auditi

361 Məqsədli proqramlara ayrılan vəsaitlər maliyyə nəzarətinin hansı tipinin predmetinə aid edilir?

- fəaliyyət auditi
- səmərəliliyə nəzarət
- maliyyə hesabatına nəzarət

- uyğunluğa nəzarət
- təminat auditi

362 İcra hakimiyyəti orqanlarının dövlət funksiyalarının yerinə yetirilməsi üzrə fəaliyyətinin səmərəliliyinin analizi və qiymətləndirilməsi hansı maliyyə nəzarəti tipinin məqsədini ifadə edir?

- fəaliyyət auditi
- səmərəliliyə nəzarət
- maliyyə hesabatına nəzarət
- uyğunluğa nəzarət
- təminat auditi

363 Biznesin icmalı və ya xülasəsi hansı audit standartlarına aid edilir?

- Ümumi audit standartları
- Firmadaxili audit standartları
- Xarici audit standartları
- Beynəlxalq audit standartları
- Xüsusi audit standartları

364 Daxili audit standartları dedikdə nə başa düşülür?

- heç biri
- hamısı
- Daxili Auditorlar İnstitutunun Daxili Audit Standartları üzrə İdarə Heyəti tərəfindən təsdiq edilənsənəd
- daxili nəzarət sistemini tənzimləyən normativ sənəd
- daxili audit xidməti fəaliyyətini tənzimləyən normativ sənədlərdir

365 İnformasiya ilə təmin olunması növünə görə maliyyə nəzarəti bölünür. Düzgün cavabı seçin

- İlkin, operativ və sonrakı maliyyə nəzarəti
- Sənədli və faktiki nəzarət .
- Kameral və səyyar nəzarət.
- Planlı və plandankənar maliyyə nəzarəti.
- Xarici və daxili nəzarət.

366 Sənədli “Kameral yoxlamaların” aparılması müddəti nə qədərdir?

- yeddi ay
- beş aydan artıq ola bilməz
- beş gündən artıq ola bilməz
- üç aydan artıq ola bilməz
- altı ay

367 Kameral yoxlamaya aid olanları seç.

- yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və adətən faktikidir
- nəzarət orqanın yerləşmə yeri üzrə keçirilir və adətən sənədlidir
- yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və sənədli olduğu kimi faktiki də ola bilər
- yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və yalnız sənədlidir
- nəzarət orqanın yerləşmə yeri üzrə keçirilir və yalnız faktikidir

368 Nəzərdən keçirilən məsələlər əmlakın vəziyyətinin öyrənilməsini tələb etmərsə, məhkəmə- mühasibat ekspertizası maliyyə nəzarətinin hansı növü üzrə tətbiq edilir:

- səyyar və sənədli
- kameral və sənədli
- kameral və faktiki
- kameral və həm sənədli, həm də faktiki
- səyyar və faktiki

369 Kameral yoxlamanın keçirilməsi haqqında Əmrdə göstərilən amillərə Uyğun olmayanı göstərin:

- Yoxlamanın başlanğıc tarixi
- yoxlanılan təşkilata göndərilən xəbərdarlıq
- yoxlamanın keçirilməsi tapşırılan orqanın struktur bölməsinin rəhbəri və müfəttişlər qrupu heyəti
- Yoxlanmalı olan hərəkət və əməliyyatlar
- Yoxlamanın bitmə tarixi

370 Nəzarəti həyata keçirən şəxslərin və idarəedilən subyektin qarşılıqlı münasibətlərinin strukturu üzrə nəzarət növlərinə aiddir:

- Tematik və kompleks
- Daxili,xarici və qarışıq
- Səyyar və kameral
- İlkin, cari və sonradan
- Faktiki və sənədli

371 Nəzarət edilən əməliyyatların yerinə yetirilməsi zamanı üçün nəzarət növlərinə aiddir:

- Tematik və kompleks
- İlkin, cari və sonradan
- Səyyar və kameral
- Daxili,xarici və qarışıq
- Faktiki və sənədli

372 Nəzarətin keçirilməsi prosesində idarəedilən subyektin əməliyyatının tam tutumu üzrə maliyyə nəzarətinin hansı növləri ayırd edilir:

- Faktiki və sənədli
- Tematik və kompleks
- Səyyar və kameral
- İlkin, cari və sonradan
- Daxili,xarici və qarışıq

373 Təşkilinin səviyyəsindən asılı olaraq maliyyə nəzarəti aşağıdakı növlərə bölünür. Yalnız variantı göstərin:

- Ayrı-ayrı müəssisələr səviyyəsində maliyyə nəzarəti
- Faktiki və sənədli
- Regional səviyyədə maliyyə nəzarəti
- Bələdiyyə səviyyəsində maliyyə nəzarəti
- Sahə səviyyəsində maliyyə nəzarəti

374 Fəaliyyət sahəsindən asılı olaraq maliyyə nəzarətinin növlərinə aid deyil:

- nəğd pul dövriyyəsi
- texniki
- valyuta
- vergi
- gömrük

375 Aşağıda sadalanan fikirlərdən hansı ilkin maliyyə nəzarətinə aid deyil.

- İlkin maliyyə nəzarəti vəsaitlərdən daha səmərəli və qənaətlə istifadə etməyə zəmin yaradır
- əməliyyat yerinə yetirilərkən, vəsait bölüşdürülərkən, xərclənərkən, bu və ya digər tədbirin həyata keçirilməsi üçün büdcədən vəsait ayrılarkən və s. hallarda tətbiq olunur
- maliyyə əməliyyatları yerinə yetirilənə qədər həyata keçirilir
- bu proses maliyyə planlarının, smetaların tərtibindən əvvəl baş verir
- bu proses bütün səviyyələrdə büdcələrin və büdcədənəkar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir

376 Cari maliyyə nəzarəti Doğru variantı seçin və fikri tamamlayın.

- İlkin maliyyə nəzarəti vəsaitlərdən daha səmərəli və qənaətlə istifadə etməyə zəmin yaradır
- əməliyyat yerinə yetirilərkən, vəsait bölüşdürülərkən, xərclənərkən, bu və ya digər tədbirin həyata keçirilməsi üçün büdcədən vəsait ayrılarkən və s. hallarda tətbiq olunur
- maliyyə əməliyyatları yerinə yetirilənə qədər həyata keçirilir
- bu proses maliyyə planlarının, smetaların tərtibindən əvvəl baş verir
- bu proses bütün səviyyələrdə büdcələrin və büdcədənəkar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir

377 Aşağıdakı mühakimələr arasından sonradan maliyyə nəzarətinə aid olmayanı seçin

- maliyyə əməliyyatları başa çatdıqdan sonra mühasibat sənədlərinin düzgün tərtib edilməsini müəyyən edir
- bu proses bütün səviyyələrdə büdcələrin və büdcədənəkar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir
- Nəzarət edilən əməliyyatların yerinə yetirilməsi zamanı üçün nəzarət növlərinə aiddir
- maliyyə əməliyyatları başa çatdıqdan sonra aparılır
- maliyyə əməliyyatları başa çatdıqdan sonra maliyyə hesabat sənədlərinin düzgün tərtib edilməsini müəyyən edir

378 “Bu tədbirlər Azərbaycan Respublikasında həyata keçirilən büdcə fəaliyyətinin qanuniliyini və məqsədüuyğunluğunu yoxlamağa istiqamətlənir”. Bu ifadə fəaliyyət sahəsindən asılı olaraq hansı nəzarət növünə aid edilir.

- sığorta
- büdcə
- vergi
- valyuta
- kredit

379 Büdcə nəzarətinin subyektləri. Yalnız variantı seçin:

- İcra hakimiyyəti və orqanlarının nəzarət-təftiş xidmətləri
- Azərbaycan Respublikası Auditorlar Palatası
- Azərbaycan Respublikasının Nazirlər Kabineti

- Azərbaycan Respublikasının Hesablama Palatası
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

380 Vergi yoxlamasının mahiyyətini xarakterizə edən əsas elementlər verilmişdir. Aid olmayanı qeyd edin:

- Vergi yoxlaması aparılmasının baza üsulu
- Vergi idarələrinin sayı
- Vergi yoxlamasının məqsədi
- Vergi yoxlamasının subyekti
- Vergi yoxlamasının obyektı

381 Vergi nəzarəti keçirilmə yerinə görə bölünür:

- Başdanbaşa və seçmə
- Kameral və səyyar
- Kompleks və seçmə
- Dövlət və qeyri-dövlət
- Planlı və plandankənar

382 Yoxlamanın təşkili üsuluna görə vergi nəzarəti təsnifləşdirilir:

- Başdan-başa və seçmə
- Planlı və plandankənar
- Kameral və səyyar
- Kompleks və seçmə
- Dövlət və qeyri-dövlət

383 Kameral vergi yoxlamasının məqsədlərinə aid olmayanı qeyd edin:

- səyyar vergi yoxlamalarının keçirilməsi üçün vergi ödəyicilərinin seçilməsinin əsaslandırılması üçün informasiyanın hazırlanması
- vergi ödəyicilərinə VÖEN verilməsi;
- vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə əməl edilməsinə nəzarət;
- vergi hüquq pozuntularının müəyyənləşdirilməsi və qarşısının alınması;
- aşkar edilmiş pozuntular üzrə qismən və ya tam ödənilməmiş məbləğlərin tutulması;

384 Maliyyə nəzarətinin mülkiyyət formasına görə təsnifatına olanı göstərin:

- Faktiki və sənədli
- Dövlət və qeyri dövlət
- Səyyar və kameral
- İlkin, cari və sonradan
- Daxili, xarici və qarışıq

385 Dövlət maliyyə nəzarətinin mahiyyətinin əsas cəhətlərini ifadə edən fikirlər içərisində yalnız ifadəni seçin:

- gələcəkdə onların qarşısının alınması üzrə tədbirlərin (profilaktik və s.) işlənilib hazırlanması
- elmi cəhətdən əsaslandırılmış maliyyə strategiyasının hazırlanması
- səhvlərin və sui-istifadələrin aşkara çıxarılması
- onların aradan qaldırılmasının təmin olunması
- səhvlərin və sui-istifadələrin meydana gəlməsi amillərinin təhlili

386 Preventiv maliyyə nəzarəti hansı maliyyə nəzarətidir?

- sonradan
- ilkin
- səyyar
- kameral
- cari

387 Nəzarət subyektləri baxımından maliyyə nəzarətinin təsnifatına daxil deyil:

- Daxili nəzarət.
- Kameral nəzarət
- Qeyri – dövlət nəzarəti
- Dövlət nəzarəti
- Bələdiyyə nəzarəti

388 Həyata keçirilmə vaxtına görə maliyyə nəzarətinin təsnifatı hansı variantda öz əksini tapır:

- kameral və səyyar
- ilkin, cari, sonradan,
- təhlil, təftiş
- sonradan, ilkin, təhlil.
- ilkin, cari, təhlil

389 Fəaliyyəti sahəsinə görə maliyyə nəzarətinin tərkibinə daxildir:

- Büdcə, vergi, inzibati
- Sığorta, vergi, büdcə
- Vergi, büdcə, statistik.
- Büdcə, vergi, qiymət
- Sığorta, texniki t, büdcə

390 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir:

- Kameral nəzarət. İlkin nəzarət
- Səyyar nəzarət, kameral nəzarət.
- Kameral nəzarət, sənədli nəzarət.
- Səyyar nəzarət, sənədli nəzarət.
- Sənədli nəzarət, ilkin nəzarət.

391 Müəssisə, idarə və təşkilatların konkret dövr ərzindəki təsərrüfat-maliyyə fəaliyyətinin sənədlər əsasında yoxlanılması:

- Tematik yoxlama
- Təftiş
- Təhlil
- Çarpaz yoxlama.
- Sənədlərin oxunması.

392 Aşağıda sadalananlardan hansı AR-nın Maliyyə Nazirliyi çərçivəsində operativ maliyyə nəzarətini həyata keçirir. Düzgün variantı seçin:

- Gömrük idarələri
- Dövlət Xəzinədarlığı Agentliyi
- Müəssisələr
- Vergi departamentləri
- Vergi idarələri

393 Yoxlamanın təşkili üsuluna görə vergi nəzarəti təsnifləşdirilir:

- seçmə
- Planlı
- Kameral
- səyyar
- Kompleks

394 Həyata keçirilmə vaxtına görə maliyyə nəzarəti neçə hissəyə ayrılır və hansılardır?

- 2-ilkin və aylıq
- 3-ilkin, cari və sonradan
- 2-cari və ilkin
- 1-cari
- 2-cari və sonradan

395 Kameral yoxlama aparılması haqqında əmrdə göstərilir:

- Yoxlanılması lazım olan fəaliyyət və əməliyyatlar
- bilavasitə yoxlanılan təşkilatın yerləşdiyi ünvan
- Müfəttişlər qrupunun tərkibinin müəyyən olunması
- Yoxlamanın başa çatdırılması tarixi
- Yoxlamanın başlaması tarixi

396 Səyyar maliyyə nəzarətinə aid olmayanı göstərin:

- Planlı səyyar maliyyə nəzarəti keçirilməsi haqqında nəzarət obyektinə əvvəlcədən məlumat verilir
- plandankənar səyyar maliyyə nəzarəti müəssisələrin təqdim etdiyi sənədlər üzrə maliyyə orqanlarında həyata keçirilir
- Səyyar maliyyə nəzarəti planlı ola bilər
- Plandankənar səyyar yoxlama məfəttiş qrupu tərəfindən təşkilatın yerləşmə və yaxud fəaliyyət yeri üzrə keçirilir
- Planlı səyyar maliyyə nəzarəti müəssisənin fəaliyyət göstərdiyi yerdə keçirilir

397 Nəzarəti həyata keçirən şəxslərin və idarə edilən subyektin qarşılıqlı münasibətlərinin strukturu üzrə aşağıdakı nəzarət növləri ayırd edilir:

- xüsusi nəzarət, xarici nəzarət
- daxili nəzarət, xarici nəzarət
- qarşılıqlı nəzarət, xüsusi nəzarət
- daxili nəzarət, xüsusi nəzarət
- xarici nəzarət, planlı nəzarət

398 Nəzarət edilən əməliyyatların yerinə yetirilməsi anı üçün aşağıdakı nəzarət növləri ayırd edilir:

- Sonradan nəzarət, tematik nəzarət

- cari nəzarət, ilkin nəzarət
- İlkin nəzarət, tematik yoxlama
- Operativ yoxlama, kompleks yoxlama
- Cari nəzarət, kompleks nəzarət

399 Nəzarətin keçirilməsi prosesində idarə edilən subyektin əməliyyatının tutumu üzrə aşağıdakı nəzarət növləri ayrd edilir:

- Sənəli nəzarət, təhlil
- kompleks nəzarət, tematik nəzarət
- Kompleks nəzarət, ilkin nəzarət
- Tematik nəzarət, ilkin nəzarətm
- Tematik nəzarət, cari nəzarət

400 Maliyyə nəzarətinin təşkilinin səviyyəsindən asılı olaraq aşağıdakılar göstərilə bilər. Səhv cavabı ayırın:

- Təşkilati struktur bölməsi səviyyəsində maliyyə nəzarəti
- göstərilən cavablardan yalnız biri doğrudur
- Dövlət səviyyəsində maliyyə nəzarəti
- Bələdiyyə səviyyəsində maliyyə nəzarəti
- Müəssisə səviyyəsində maliyyə nəzarəti

401 Maliyyə nəzarətinin həyata keçirilməsi sahəsində asılı olaraq onun növlərinə aid edilə bilməz:

- Vergi nəzarəti
- istehsal texnologiyasına nəzarət
- Valyuta nəzarəti
- Sığorta nəzarəti
- Nəgd pul dövriyyəsinə nəzarət

402 Həyata keçirilməsi zamanı nəzarət subyektlərinin hüquq və öhdəliklərini müəyyən edən nəzarət prosesinin xarici xarakteristikası

- Düzgün cavab verilməmişdir
- Maliyyə nəzarət forması
- Maliyyə nəzarəti metodikası
- Maliyyə nəzarəti üsulları
- Maliyyə nəzarətinin hüquqi əsasları

403 Kameral yoxlamanın keçirilmə müddəti neçə aydan çox olmalıdır?

- 10 ay
- 5 ay
- 6 ay
- 7 ay
- 9 ay

404 Kameral yoxlama müddəti onu təyin etmiş orqanın rəhbəri tərəfindən nə qədər müddətə uzadıla bilər?

- 3 ay
- 1 ay

- 1 il
- 6 ay
- 2 ay

405 Maliyyə nəzarətinin növü

- Mühasibat nəzarəti
- Planlı maliyyə nəzarəti
- Təhlil
- Təftiş
- Əsaslandırma

406 Səyyar yoxlama necə ola bilər?

- Operativ
- Sənədli və faktiki
- Sənədli
- Faktiki
- Planlı və plandankənar

407 Maliyyə nəzarətinin həyata keçirilmə sahəsindən asılı olaraq onun aşağıdakı növləri ayırd edilir. Səhv olanı göstər.

- Nəgd pul dövriyyəsi
- cari
- Valyuta
- Vergi
- Gömrük

408 İnformasiya ilə təmin olunması növünə görə nəzarətin növləri hansılardır?

- Kameral nəzarət
- sənədli və faktiki nəzarət
- Planlı və plandankənar nəzarət
- İlkin nəzarət
- Xarici və daxili nəzarət

409 Bank orqanları nə zaman ilkin nəzarəti həyata keçirilir:

- Mühasibat sənədində göstərilən məbləği aidiyyəti subyektin hesabına köçürən zaman
- mühasibat sənədlərinin qəbul edən zaman
- Mühasibat sənədlərinin ödənilməsinə razılıq verən zaman
- Mühasibat sənədlərinin ödədikdən sonra
- Mühasibat sənədlərini qəbul edib ödədikdən sonra

410 İlkin nəzarətin müəsisədə obyektini göstər:

- Şahmat balansı
- Maliyyə planı
- Hesabat Balansı
- Uçot məlumatları

- Mənfəət və zərərlər haqqında məlumatlar

411 Dövlət büdcəsinin və DSMF-nin tərtibib, baxılması və təsdiqi zamanı nəzarətinin formasından istifadə olunur:

- Sonradan
 əvvəlcədən
 Cari və sonradan
 Operativ
 İlkin və operativ

412 Mikrosəviyyədə ilkin nəzarət nə zaman həyata keçirilir:

- Təsis və birgə fəaliyyət haqqında müqavilələr icra edildikdə
 maliyyə planları və smetalar hazırlanan zaman
 Kredit planı icra edildikdə
 Maliyyə planı icra edildikdə
 Biznes planın maliyyə bölmələri yerinə yetirildikdə

413 Müəssisədə cari nəzarətin məqsədini göstər:

- Məssisənin strategiyasını hazırlayan zaman
 pul vəsaitinin alınması və xərclənməsi zaman mümkün olacaq məniməmə halların xəbərdarlıq
 Kassa və kredit planlarının tərtibi prosesində
 Maliyyə fəaliyyətinin nəticələrini qiymətləndirmə məqsədilə
 Plan və faktiki nəticələrin müqayisə etmək üçün

414 İlkin nəzarət məqsədini göstər:

- Audit nəzarəti
 maliyyə pozuntularına xəbərdarlıq
 Pulkütlesində nəzarət
 Büdcəyə verqilərin köcürülməsinə nəzarət
 Investisiyanı maliyyələşdirən zaman nəzarət

415 Maliyyə proqramlarının və proqnozlarının əsaslandırılmasının qiymətləndirilməsi nəzarətin hansı formasında nəzərdə tutulur

- Sonradan nəzarət
 İlkin nəzarət
 Audit nəzarəti
 Təftiş və təlil
 Operativ nəzarət

416 Hansı dövlət orqanı əvvəlcədən nəzarəti həyata keçirmək hüququna malikdir:

- Mərkəzi bank, auditor xidməti
 Milli məclis
 Vergi xidməti, auditor Palatsı
 Maliyyə Nazirliyi, sığorta firması
 İdarə daxili xidmət, sığorta şirkəti

417 Maliyyə fəaliyyəti sferasına daxil olmayan element:

- Valyuta nəzarəti
- Ekoloji nəzarət
- Bütçə nəzarət
- Vergi nəzarəti
- Sığorta nəzarəti

418 Aparılma formasına görə nəzarətə daxildir:

- Maliyyə nazirliyi
- cari, əvvəlcədən, sonradan
- əvvəlcədən, maliyyə xidməti
- sonradan, illik
- Pperativ , kredit sistemi

419 Əvvəlcədən nəzarət və zaman həyata keçirilir:

- Müəssisədə hesabat balansı tərtib edildikdə və icara edildikdə
- maliyyə əməliyyatları baş verilməmiş
- Maliyyə əməliyyatları həyata keçirilən zaman
- Dövlət büdcəsi icra edildikdə
- Maliyyə planının, yerinə yetirilməsi haqqında hesabat təsdiq edildikdə

420 Faktiki nəzarət nəyi nəzərdə tutur:

- Müəyinə və təhlil
- Həm vəsaitlərin həm də pul vəsaitinin və əmtəə-mall qiymətlərinin mövcudluğunun yoxlamaq
- Sənədlərin yoxlanılmasını
- Plan sənədlərinin yoxlanılması
- Plandankənar yoxlama

421 Dövlət maliyyə nəzarətinin qeyri-dövlət maliyyə nəzarətindən fərqi:

- Geyri-maliyyə nəzarəti maliyyə vergi orqanları tərəfindən həyata keçirilir
- dövlət maliyyə nəzarətində hüquqi tərəf, geyri-maliyyə nəzarətində analitik tərəf əsas götürülür
- Dövlət maliyyə nəzarəti auditor Palatası tərəfindən aparılır
- Dövlət maliyyə nəzarəti-əsas analitik tərəf görülür
- Geyri-maliyyə nəzarətdə hüquqi tərəf əsas götürülür

422 Qeyri dövlət maliyyə nəzarəti hansı nəzarətə aiddir:

- Audit və vergi nəzarəti
- Firmadaxili
- Korparativ vergi nəzarəti
- Bütçə nəzarəti
- Ümumdövlət və müəssisə nəzarəti

423 Təssərrüfatdaxili nəzarətin məqsədi

- Satıcılarla müqavilə bağlamaq

- Kapitala goyulan mənfəət normasını artırmaq
- Dövlət ödənilən verginin həcmi azaltmaq
- Bankdan kredit almaq
- Başqa müəssisənin fəaliyyətində iştirak etmək

424 Bütçə prosesinin hansı mərhələsində əvvəlcədən maliyyə nəzarəti aparılır:

- Layihənin hazırlanması və, baxılması və icrası
- bütçənin baxılması və qəbul olunması
- Bütçənin qəbulu və icrası
- Bütçə layihəsinin hazırlanması, baxılması, təsdiqi və icrası
- Bütçənin qəbulu və icrası

425 Maliyyə nəzarətinin növlərini göstər:

- Təftiş, audit, təsərrüfat daxili
- ictimai, dövlət, audit, təsərrüfat daxili
- Dövlət, audit, yoxlama, təftiş
- Təftiş, yoxlama, müayinə, audit
- İlk, daimi, sənədlərin oxunması, ictimai

426 Həyata keçirilmə zamanına görə maliyyə nəzarətinin təsnifatı:

- İlk, yoxlama
- əvvəlcədən, sonradan, cari
- Təhlil, yoxlama, təftiş
- Daimi, müayinə, ilk
- Dövlət, audit, təftiş

427 Vergilər ödənilən zaman nəzarətin hansı formasından istifadə edilir:

- əvvəlcədən və sonradan
- cari
- əvvəlcədən, cari
- Sonradan, cari
- əvvəlcədən və cari

428 Hansı orqan təsərrüfatdaxili maliyyə nəzarətinin həyata keçirir:

- Maliyyə Nazirliyi
- mühasibatlıq
- Sahə nəzirliklərin təftiş aparatı
- Audit firması
- Vergilər Nazirliyi

429 Ali qanunverici orqan hansı proseslərdə əvvəlcədən nəzarəti aparır:

- Bütçənin icrası haqqında hesabat müzakirə edilən zaman
- bütçə haqqında qanun layihəsi müzakirə və təsdiq olunan zaman
- Dövlət bütçəsi icra edilən zaman
- Bütçənin icrası haqqında hesabat təsdiq edilən zaman

- Bütçənin icrası ilə əlaqədar ayrı-ayrı məsələlərin komissiyalarda baxılan zaman

430 Audit nəzarəti hansı formaları ola bilər:

- Məcburi-kompleks
 məcburi və təşəbbüslü
 Məcburi
 Təşəbbüslü
 Məcburi-planlı

431 Təşəbbüslü nəzarət kimin qərarı ilə müəyyən edilir:

- Hesablama Palatasının
 təsərrüfat subyektinin
 Dövlətin
 Maliyyə Nazirliyinin
 Vergilər Nazirliyinin

432 İcbari audit yoxlamasına hansı subyektlər məruz qalır:

- Xarici təşkilatlar
 sığorta, bank, bütçədən kənar, fondlar, xəzinədarlıq, prokurorluq orqanları
 Dövlət müəssisələri
 Pərakəndə ticarət təşkilatları
 Kommersiya müəssisələri

433 Dövlət maliyyə nəzarətinin dünya təcrübəsində qəbul edilən funksiyalarına daxil deil:

- Dövlət bütçədən kənar pul vəsaiti fondları üzərində nəzarət
 Bələdiyyə bütçəsinin icrasına nəzarət
 Bütçə vəsaitinin daxil olma mənbələrinə nəzarət
 Bütçə vəsaitlərinin xərclənməsinə nəzarət
 Dövlət mülkiyyətinin istifadəsinə nəzarət

434 Dövlət maliyyə nəzarətinin vəzifələrinə daxildir:

- Bələdiyyələrinin bütçə xərcləri üzərində nəzarət
 Dövlət bütçəsinin formalaşmasının düzgünlüyü
 Bələdiyyələrdə uçot və hesabatların aparılmasının düzgünlüyünün yoxlanılması
 Bələdiyyənin maliyyə resurslarının məqsədli istifadəsinin yoxlanılması
 Bələdiyyə mülkiyyətinin səmərəli istifadəsinin yoxlanılması

435 Aparılma vaxtına görə maliyyə nəzarətinin təsnifatına uyğundur:

- Cavablardan heçbiri uyğun deyil.
 Sonradan nəzarət, cari nəzarət, ilkin nəzarət.
 Sonradan nəzarət, ilkin nəzarət, təhlil.
 İlkin nəzarət; cari nəzarət; təftiş.
 İlkin nəzarət, sonradan nəzarət, təhlil.

436 Maliyyə nəzarətinin tərkibinə daxildir:

- Bütçə nəzarəti, vergi nəzarəti, inzibati nəzarət.
- Sığorta nəzarəti, vergi nəzarəti, bütçə nəzarəti.
- Vergi nəzarəti, bütçə nəzarəti, statistik nəzarət.
- Bütçə nəzarəti, vergi nəzarəti, qiymət nəzarəti.
- Sığorta nəzarəti, texniki nəzarət, bütçə nəzarəti.

437 Maliyyə nəzarətinin növlərinə aid deyildir:

- Bələdiyyə nəzarəti.
- Cari nəzarət.
- Dövlət maliyyə nəzarəti.
- İctimai nəzarət.
- Fərdi nəzarət.

438 Müəssisənin, təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin müəssisənin rəhbəri tərəfindən müəyyənləşdirilmiş qrup tərəfindən yoxlanması bunlardan hansına aiddir?

- Şəxsi nəzarət.
- Təsərrüfat daxili nəzarət.
- Kənar nəzarət.
- Sistem daxili nəzarət.
- İctimai nəzarət.

439 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir:

- Kameral nəzarət, ilkin nəzarət.
- Səyyar nəzarət, kameral nəzarət.
- Kameral nəzarət, sənədli nəzarət.
- Səyyar nəzarət, sənədli nəzarət.
- Sənədli nəzarət, ilkin nəzarət.

440 Aşağıdakılardan hansı maliyyə nəzarəti forması anlayışını ifadə edir.

- yoxlayıcının üzərinə peşəkar və işgüzar münasibətlərdə səmimi və dürüst olmaq öhdəliyi qoyur
- nəzarət subyektlərinin onun icrası zamanı hüquq və öhdəliklərini müəyyən edən nəzarət prosesinin xarici xarakteristikasıdır
- hər bir sistemin formalaşması, fəaliyyəti və təkmilləşməsinin əsasında olan ilkin başlanğıcdır
- keyfiyyətli nəzarətin həyata keçirilməsi üçün zəruri olan dövlət maliyyə nəzarəti orqanları peşəkar bilik və təcrübəsinin məcmusudur
- istənilən peşəkar məsələlərin baxılmasına yanaşmanın təsirsiz fikir formalaşmasına tətbiq edilən nəzarətdir

441 İnzibati qanunvericilik çərçivələrində fəaliyyət göstərən orqanlara aid deyil:

- Təşkilatların daxili nəzarət orqanları
- Kommersiya auditor təşkilatları
- AR Hesablama Palatası
- Dövlət maliyyə nəzarəti orqanları
- Bələdiyyə maliyyə nəzarəti orqanları

442 İnzibati qanunvericilik çərçivələrində maliyyə nəzarətinin xüsusiyyətlərinə aid deyil:

- Yuxarı təşkilatlara nəzarətçilərin hərəkətləri haqqında şikayət vermək imkanı

- Nəzarət edilən şəxs tərəfindən göstərilən xidmətlərin ödənilməsi
- Nəzarət tədbirinin təyin edilməsi haqqında inzibati xarakterli xüsusi aktın mövcudluğu
- Nəzarət edilən şəxslərin nəzarət prosesləri və yaxud nəzarətçiləri seçməkdən imtinanın mümkünsüzlüyü
- Nəzarət prosesində tərəflərin hüquq və öhdəliklərini nizamlayan İnzibati xarakterli aktın mövcudluğu

443 İnzibati sahədə yoxlamanın fərdi halını hansı yoxlama təşkil edir

- Fərdi yoxlama
- Qarşılıqlı yoxlama
- Qarışıq nəzarət
- Kompleks nəzarət
- Tematik nəzarət

444 Qarşılıqlı yoxlama ilə bağlı aşağıda sadalanan hansı variant doğrudur?

- müstəqil hüquqi əhəmiyyət daşımaqla kompleks nəzarət çərçivəsində həyata keçirilir
- müstəqil hüquqi əhəmiyyət daşımır və yalnız səyyar və kameral vergi yoxlaması çərçivələrində keçirilir
- müstəqil hüquqi əhəmiyyət daşıyır və yalnız faktiki nəzarət çərçivələrində həyata keçirilir
- müstəqil hüquqi əhəmiyyət daşımaqla səyyar və kameral vergi yoxlaması çərçivələrində həyata keçirilir
- beynəlxalq əhəmiyyətə malik olmaqla yalnız səyyar və kameral vergi yoxlaması çərçivələrində keçirilir

445 Mülki qanunvericilik əsasında maliyyə nəzarətinin özünəməxsus xarakteristikasına aid olmayanı seçin:

- Müqavilənin pozulması azadlığı
- Yuxarı təşkilatlara nəzarətçilərin hərəkətləri haqqında şikayət vermək imkanı
- nəzarət edən orqanın sərbəst seçimi
- Xidmətin göstərilməsinə dair mülki-hüquqi müqavilənin bağlanması
- Nəzarət edilən şəxs tərəfindən göstərilən xidmətlərin ödənilməsi

446 Maliyyə nəzarətinin prosessual qanunvericilik çərçivəsində olan fərqləndirici xüsusiyyətlərinə aid olmayanı seçin:

- mühasib-ekspertə təqdim edilən materialların həcmi müstəntiq tərəfindən təyin edilməsi
- Yuxarı təşkilatlara nəzarətçilərin hərəkətləri haqqında şikayət vermək imkanı
- müttəhimin məhkəmə – mühasibat ekspertizasının qərarı ilə tanış olandan sonra, siyahıya ekspertiza həlli üçün bəzi məsələləri artırmaq üçün xahiş ərizəsini yazması
- Məhkəmə qərarının çıxarılması üçün nəzarət nəticələrinin əhəmiyyəti
- istintaq ya məhkəmə tərəfindən nəzarət tədbirlərinin təyin edilməsi.

447 Hesablama Palatasının həyata keçirdiyi nəzarətin əsas formaları hansılardır:

- tematik yoxlamalar və eksperiment aparmaq
- tematik yoxlamalar və təftişdir
- kompleks yoxlamalar və müşahidə
- tematik yoxlamalar və müşahidə
- plandankənar yoxlamalar və təhlil

448 Maliyyə nəzarətinin təşkili formalarını göstərin:

- daxili və xarici
- mülki və inzibati

- tematik və kompleks
- səyyar və kaneral
- dövlət və qetri-dövlət

449 İnzibati qanunvericilik çərçivələrində fəaliyyət göstərən seçin:

- kommersiya auditor təşkilatları
- Təşkilatların daxili nəzarət orqanları, dövlət maliyyə nəzarəti orqanları, bələdiyyə
- Məhkəmə ekspertizası
- maliyyə nəzarəti orqanları
- beynəlxalq nəzarət orqanları

450 İnzibati sahədə yoxlamanın fərdi halını hansı yoxlama təşkil edir?

- faktiki yoxlama
- qarşılıqlı yoxlama
- qarışıq yoxlama
- birbaşa yoxlama
- sərbəst yoxlama

451 Qarşılıqlı yoxlama müstəqil hüquqi əhəmiyyət daşımadığı üçün hansı vergi yoxlaması çərçivələrində keçirilir?

- Faktiki və sənədli
- Səyyar və kameral
- Dövlət və qeyri dövlət
- İlkin, cari və sonradan
- Daxili,xarici və qarışıq

452 Qarşılıqlı yoxlamayı ifadə etməyən mülahizəni seçin:

- inzibati sahədə yoxlamanın fərdi halını təşkil edir
- qarşılıqlı vergi yoxlamasının statusu AR "Büdcə sistemi haqqında"qanunun müvafiq maddəsi ilə müəyyən edilmişdir
- müstəqil hüquqi əhəmiyyət daşıdır
- yalnız səyyar və kameral vergi yoxlaması çərçivələrində keçirilir
- müvafiq sənədlərin tələb edilməsi ilə keçirilir

453 Bu yoxlama müxtəlif sənədlərin birləşməsini və yaxud yoxlanan təşkilatın və yaxud digər təşkilatalarda müxtəlif bölmələrdə olan eyni sənədin bir neçə nüsxələrinin müqayisə edilməsindən ibarətdir. Qeyd olunan fikir hansı yoxlamayı ifadə edir?

- faktiki yoxlama
- qarşılıqlı yoxlama
- qarışıq yoxlama
- birbaşa yoxlama
- sərbəst yoxlama

454 İnzibati qanunvericilik çərçivəsində maliyyə nəzarətinin xüsusiyyətlərini əks etdirmir:

- Nəzarət edilən şəxslərin nəzarət prosesindən imtina etməsinin mümkünsüzlüyü

- nəzarət prosesində tərəflərin hüquq və öhdəliklərinin qarşılıqlı razılıq əsasında müəyən edilməsi
- Maliyyə nəzarəti üzrə inzibati tədbirlərin tətbiq edilməsi imkanı
- Yuxarı təşkilata nəzarətçilərin hərəkəti haqqında şikayət vermək imkanı
- Nəzarət tədbirlərinin təyin olunması haqda inzibati xarakterli xüsusi aktın mövcudluğu

455 Mülki qanunvericilik əsasında maliyyə nəzarətinin xüsusiyyətlərinə daxil edilmir:

- Nəzarət edilən şəxs tərəfindən xidmətlərin ödənilməsi
- maliyyə nəzarətinin keçilməsi haqqında nəzarət subyektinin inzibati qərarı
- Nəzarət edən orqanın sərbəst seçimi
- Maliyyə nəzarətinin nəticəsinə etinasız münasibətin mümkünlüyü
- Müqavilənin pozulması azadlığı

456 Maliyyə nəzarətinin prosesual qanunvericilik çərçivəsində olan fərqləndirici xüsusiyyətlərinə uyğun deyil:

- Məhkəmə qərarlarının çıxarılması üçün nəzarət nəticələrinin əhəmiyyəti
- nəzarət edilən subyektin nəzarət tədbirlərindən imtina etməsinin mümkünlüyü
- İstintaq orqanı tərəfindən nəzarət tədbirlərinin təyin edilməsi
- Mühəsib – ekspertə təqdim edilən materialların həcmnin müstəntiq tərəfindən müəyyənləşdirilməsi
- Nəzarətin nəticəsinin baxılmasının xüsusi prosesual xarakteri

457 Nəzarət edilən şəxslərin nəzarət prosesləri və yaxud nəzarətçiləri seçməkdən imtinanın mümkünsüzlüyü maliyyə nəzarətinin təşkilinin hansı formasına aid edilir?

- İqtisadi qanunvericilik çərçivəsində nəzarətin həyata keçirilməsi
- İnzibati qanunvericilik çərçivələrində nəzarətin həyata keçirilməsi
- Mülki qanunvericilik çərçivələrində nəzarətin həyata keçirilməsi
- Prosesual qanunvericilik çərçivələrində nəzarətin həyata keçirilməsi
- Beynəlxalq qanunvericilik çərçivəsində nəzarətin həyata keçirilməsi

458 Nəzarət edən orqanın sərbəst seçimi maliyyə nəzarətinin təşkilinin hansı formasına aid edilir?

- İnzibati qanunvericilik çərçivələrində nəzarətin həyata keçirilməsi
- Mülki qanunvericilik çərçivələrində nəzarətin həyata keçirilməsi
- Prosesual qanunvericilik çərçivələrində nəzarətin həyata keçirilməsi
- Beynəlxalq qanunvericilik çərçivəsində nəzarətin həyata keçirilməsi
- İqtisadi qanunvericilik çərçivəsində nəzarətin həyata keçirilməsi

459 Nəzarət edilən şəxs tərəfindən göstərilən xidmətlərin ödənilməsi hansı qanunvericilik çərçivələrində maliyyə nəzarətinin təşkili formasına aid edilir?

- İnzibati
- Mülki
- İqtisadi
- Beynəlxalq
- Prosesual

460 Maliyyə nəzarəti nəticələrinə etinasız münasibətin mümkünlüyü hansı qanunvericilik çərçivələrində maliyyə nəzarətinin təşkili formasına aid edilir?

- Prosesual

- Mülki
- İnzibati
- İqtisadi
- Beynəlxalq

461 Hansı qanunvericilik çərçivələrində maliyyə nəzarətinin təşkili formasına müqavilənin pozulması azadlığı xüsusiyyəti aid edilir?

- Beynəlxalq
- Mülki
- Prosesual
- İnzibati
- İqtisadi

462 Hansı qanunvericilik çərçivələrində maliyyə nəzarətinin təşkili formasına istintaq ya məhkəmə tərəfindən nəzarət tədbirlərinin təyin edilməsi aid edilir?

- Mülki
- Prosesual
- İnzibati
- İqtisadi
- Beynəlxalq

463 Bu yoxlama müstəqil hüquqi əhəmiyyət daşıyır. Söhbət hansı yoxlamadan gedir?

- faktiki yoxlama
- qarşılıqlı yoxlama
- qarışıq yoxlama
- birbaşa yoxlama
- sərbəst yoxlama

464 Maliyyə nəzarətinin təşkili formaları hansı qanunvericilik çərçivəsində nəzarətin həyata keçirilməsini nəzərdə tutur?

- siyasi
- mülki
- təşkilati
- beynəlxalq
- İqtisadi

465 Maliyyə nəzarətinin təşkili formaları hansı qanunvericilik çərçivələrində nəzarətin həyata keçirilməsini nəzərdə tutur?

- mülki, inzibati və təşkilati
- mülki, inzibati və prosesual
- İqtisadi, mülki və inzibati
- daxili, xarici və beynəlxalq
- siyasi və iqtisadi

466 Aşağıdakılardan hansı prinsip anlayışını ifadə edir.

- yoxlayıcının üzərinə peşəkar və işgüzar münasibətlərdə səmimi və dürüst olmaq öhdəliyi qoyur
- hər bir sistemin formalaşması, fəaliyyəti və təkmilləşməsinin əsasında olan ilkin başlanğıcdır
- nəzarət subyektlərinin onun icrası zamanı hüquq və öhdəliklərini müəyyən edən nəzarət prosesinin xarici xarakteristikasıdır
- keyfiyyətli nəzarətin həyata keçirilməsi üçün zəruri olan dövlət maliyyə nəzarəti orqanları peşəkar bilik və təcrübəsinin məcmusudur
- istənilən peşəkar məsələlərin baxılmasına yanaşmanın təsirsiz fikir formalaşmasına tətbiq edilən nəzarətdir

467 Maliyyə nəzarəti prinsipləri normativ sənədlərdə əks olunma səviyyəsinə görə fərqlənir: Aid olmayanı seçin:

- Normativ sənədlərdə öz əksini tapmayan prinsiplər
- KİV–də göstərilən prinsiplər
- Beynəlxalq hüquqi aktlarda birbaşa göstərilən prinsiplər;
- AR qanunlarında birbaşa göstərilən prinsiplər;
- Başqa normativ sənədlərdə göstərilən prinsiplər

468 Maliyyə nəzarətinin təşkili prinsiplərinə aid olmayanı göstərin:

- Peşə davranışı prinsipi
- Təminatlılıq
- Düzgünlük prinsipi
- Peşə səriştəliliyi və lazımi dəqiqlik prinsipi
- Məxfilik prinsipi

469 Səmərəlilik prinsipinə aid edilməyənı göstərin::

- dəqiq müəyyən edilmiş həcmdə resursların köməyi ilə maksimum nəticənin əldə edilməsi
- dövlətin material qiymətlilərinin (dövlət əmlakının) qorunub saxlanmasına nəzarət
- məsrəflərlə faydalı səmərə arasında optimal nisbət;
- lüzumsuz (qeyri-məhsuldar) məsrəflərin olmaması (qənaətcillik);
- minimum məsrəflə müəyyən məqsədə nail olunması

470 Auditor öz peşəkar vəzifə borcunu yerinə yetirərkən aşağıdakı etik prinsiplərə əməl etməlidir. Aid olmayanı göstərin:

- Peşə davranışı
- Balanslaşdırma
- Düzgünlük
- Obyektivlik
- Məxfilik

471 Ali Audit Qurumunun üzvlərinin və əməkdaşlarının işdən azad olunması proseduru necə tənzimlənir?

- “Auditorlar Palarası haqqında ”Qanunla
- Konstitutsiya ilə
- “Maliyyə nəzarətinin təşkili”haqqında normativ sənədlərlə
- Hesablama Palatasının nəzarət tədbirlərinin keçirilməsi haqqında qaydalarla
- “Hesablama Palarası haqqında ”Qanunla

472 Düzgünlük prinsipi yoxlayıcının üzərinə hansı öhdəliyi qoyur?

- Peşə biliklərini və vərdişlərini müştəriyə və ya işəgötürənə ixtisaslı peşəkar xidmətlər göstərməyə imkan verən səviyyədə saxlamaq
- Peşəkar və işgüzar münasibətlərdə səmimi və dürüst olmaq
- Peşəkar xidmətlər göstərəkən tətbiq olunan texniki və peşə standartlarına uyğun şəkildə səylə hərəkət etmək
- Peşəkar və ya işgüzar münasibətlər nəticəsində əldə edilmiş informasiyanın açıqlanması
- Peşəkar və ya işgüzar münasibətlər nəticəsində əldə edilmiş məxfi informasiyadan şəxsi məqsədlər və ya üçüncü tərəflərin məqsədləri üçün istifadə etmək

473 Hansı prinsip idarəetmənin təşkilinin tətbiqini və məqsədə doğru yönəldilməsini təyin edir?

- Nəzarətin nəticələrinin əsaslandırılması prinsipi
- Planlaşdırma prinsipi
- Aşkarlıq prinsipi
- Obyektivlik
- Məxfilik

474 Auditor öz peşəkar vəzifə borcunu yerinə yetirərkən əməl etməlidir: Aid olmayanı göstərin?

- peşə biliklərini daim artırmalı
- sifarişçinin razılığı olmadan informasiyanı öz məqsədləri üçün istifadə edə bilər
- ədalətli olmalı
- sifarişçiyə lazımı dərəcədə qayğı, səriştə və məsuliyyətlə xidmət göstərməli
- sifarişçinin razılığı olmadan informasiyanı yaymamalı və açıqlamamalı

475 Auditorların gündəlik işlərində rəhbər tutmalı olduqları dəyər və prinsipləri əks etdirən əhatəli sənəd hansıdır?

- Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu
- Etika Məcəlləsi
- Daxili audit haqqında Azərbaycan Respublikasının Qanunu
- Lima Bəyannaməsi
- Auditor xidməti haqqında Azərbaycan Respublikasının Qanunu

476 Auditin Rəhbər Prinsiplərinin Lima Bəyannaməsinə əsaslanan INTOSAI-nin Etika Məcəlləsi nə zaman qəbul edilmişdir?

- 1991-ci ilin iyun ayında
- 1992-ci ilin iyun ayında
- 1993-cü ilin iyun ayında
- 1994-cü ilin iyun ayında
- 1995-ci ilin iyun ayında

477 Keyfiyyətli nəzarətin həyata keçirilməsi üçün zəruri olan dövlət maliyyə nəzarəti orqanları işçilərinin, daxili nəzarət xidmətləri və təftiş komissiyalarının üzvlərinin peşəkar bilik və təcrübəsinin məcmusunu hansı prinsip ifadə edir?

- Peşə davranışı prinsipi
- Peşəkarlıq prinsipi
- Aşkarlıq prinsipi
- Obyektivlik prinsipi
- Məxfilik prinsipi

478 Auditor öz peşəsinin yüksək nüfuzunu qazanmalı, onu qorumalı və bu nüfuzla xələl gətirən hər hansı hərəkətdən çəkinməlidir. Bu ifadə hansı prinsipi əks etdirir?

- Peşə normaları
- Peşə davranışı
- Düzgünlük
- Obyektivlik
- Məxfilik

479 Aşağıda sadalanan prinsiplərdən hansı bu ifadəni əks etdirir –“Auditorlar sifarişçinin və ya işgötürənin təlimat və göstərişlərini lazımi qayğı və diqqətlə ehtəsəviyyədə yerinə yetirməlidir ki, göstərilən xidmətlər düzgünlük, obyektivlik və müstəqillik tələblərinə zidd olmasın”

- Peşə davranışı
- Peşə normaları
- Düzgünlük
- Obyektivlik
- Məxfilik

480 Auditor öz peşə vəzifələrini yerinə yetirilməsində düzgün mövqe tutmalıdır – bu ifadəni hansı prinsiplə izah edərdiniz?

- Peşə davranışı
- Düzgünlük
- Peşə normaları
- Obyektivlik
- Məxfilik

481 Nəzarət tədbirlərinin nəticələrinə görə vəzifəli şəxslərə məsuliyyət həvalə edilən zaman hansı prinsip tələb edilir?

- Peşə davranışı
- Qanunçuluq
- Peşə normaları
- Düzgünlük
- Obyektivlik

482 Hansı prinsip bütün peşəkar auditorların üzərinə qərəzlilik və ya üzgörməlik, mənafələrin toqquşması və ya başqa şəxslərin təsir göstərməsi səbəbindən öz peşəkar və ya işgüzar mülahizəni təhlükəyə məruz qoymamaq öhdəliyi qoyur?

- Peşə davranışı
- Obyektivlik
- Peşə normaları
- Düzgünlük
- Qanunçuluq

483 Hansı prinsip yoxlayıcının üzərinə peşəkar və işgüzar münasibətlərdə səmimi və dürüst olmaq öhdəliyi qoyur?

- Peşəkar səriştəliliyi və lazımi dəqiqlik prinsipi

- Düzgünlük prinsipi
- Peşə normaları prinsipi
- Obyektivlik prinsipi
- Qanunçuluq prinsipi

484 Hansı prinsip peşəkar xidmətlər göstərərəkən tətbiq olunan texniki və peşə standartlarına uyğun şəkildə səylə hərəkət etmək öhdəliyi qoyur?

- Qanunçuluq prinsipi
- Peşəkar səriştəliliyi və lazımi dəqiqlik prinsipi
- Düzgünlük prinsipi
- Effektivlik prinsipi
- Obyektivlik prinsipi

485 Normativ sənədlərdə əks olunma səviyyəsinə görə maliyyə nəzarəti prinsipləri fərqlənir. Səhv olanı göstərin.

- normativ sənədlərdə öz əksini tapmayan prinsiplər
- Yoxlama aktlarında birbaşa göstərilən prinsiplər
- beynəlxalq hüquqi aktlarda birbaşa göstərilən prinsiplər
- AR qanunlarında birbaşa göstərilən prinsiplər
- başqa normativ çənədlərdə göstərilən prinsiplər

486 Azərbaycan Respublikasının Auditor xidməti haqqında qanuna əsasən auditora hansı hüquq verilmir?

- Pul məbləğinin, qiymətli kağızların, maddi sərvətlərin mövcudluğunu yoxlamaq
- qanun pozuntularını aşkarlamaq və təqsirkar şəxsləri cəzalandırmaq
- Sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq
- Auditin keçirilmə müqaviləsi əsasında başqa auditor cəlb etmək
- Auditin forma və metodlarını sərbəst müəyyənləşdirmək

487 Maliyyə nəzarətinin standartlarına görə aşağıdakılar səriştəlik prinsiplərini müəyyən edir. Səhv olanı göstərin.

- Planlaşdırılan nəzarətin bütün məsələləri üzrə nəzarət lazımi biliklərə və səriştəyə malik olan işçilər tərəfindən həyata keçirilməlidir.
- peşəkar səriştəlikdən kənara çıxılan xidmətlərdən istifadə etmək
- Nəzəri və peşəkar hazırlıq
- Nəzarətçilərin peşə bilik və bacarıqlarını fasiləsiz peşəkar təlim keçirmək yolu ilə təkmilləşdirmək
- Nəzarət orqanının işçiləri yoxlama prosesində lazımi səriştə göstərməlidirlər

488 Auditor hansı hərəkətləri etməməlidir?

- Obyektiv olmaq
- Təklif edə bildikləri xidmətləri, malik olduqları ixtisası işirtməmək və ləkələyici istinadlar etmək
- Dürüst və səmimi olmalı
- İnformasiyanın məxfiliyini saxlamaq
- Peşə standartlarına uyğun şəkildə hərəkət etmək

489 Maliyyə nəzarətinin təşkili prinsipləri aşağıdakılardır. Səhv olanı göstərin.

- Aşkarlıq prinsipi
- Qərəzçilik prinsipi
- Müstəqillik prinsipi
- Qanunçuluq prinsipi
- Obyektivlik prinsipi

490 Maliyyə nəzarətinin təşkili prinsiplərinə aid deyil.

- Nəzarəti həyata keçirmənin iqtisadi xərclər və effektivlik prinsipi
- səyyar yoxlama prinsipi
- Peşə səriştəliyi və lazımi dəqiqlik prinsipi
- Məxfilik prinsipi
- Peşə davranışı prinsipi

491 Auditor öz peşəkar vəzifə borcunu yernə yetirərkən hansı etik prinsiplərə əməl etməlidir? Səhv olanı göstərin.

- Məxfilik
- Tələbkarlıq
- Düzgünlük
- Obyektivlik
- Peşə davranışı

492 Bunlardan hansı maliyyə nəzarətinin təşkili prinsipi deyil?

- Nəzarət nəticələrinin əsaslandırma prinsipi
- proqnozlaşdırma prinsipi
- Fasiləsiz prinsipi
- Qəfil prinsipi
- Planlaşdırma prinsipi

493 Normativ sənədlərdə əks olunan prinsiplərin təsnifatına hansı prinsiplər aiddir?

- Şəffaflıq prinsipi
- maliyyə nəzarətinin ümumi prinsipləri
- Beynəlxalq hüquqi aktlarda göstərilən prinsiplər
- Məxfilik prinsipi
- Başqa normativ sənədlərdə göstərilən prinsiplər

494 Maliyyə nəzarətinin təşkili prinsipləri. Səhv olanı göstər.

- Aşkarlıq prinsipi
- Tələbkarlıq prinsipi
- Qanunçuluq prinsipi
- Düzgünlük prinsipi
- Peşə davranışı prinsipi

495 Maliyyə nəzarətinin təşkili prinsipləri. Səhv olanı göstər.

- Peşə davranışı prinsipi
- Operativlik prinsipi

- Obyektivlik prinsipi
- Aşkarlıq prinsipi
- Məxfilik prinsipi

496 Auditor öz peşəkar vəzifə borcunu yernə yetirərkən hansı etik prinsiplərə riayət etməlidir? Səhv olanı göstərin.

- Peşə davranışı
- Cəldlik
- Düzgünlük
- Tələbkarlıq
- Obyektivlik

497 Bunlardan hansı maliyyə nəzarətinin prinsipi deyil?

- Effektivlik prinsipi
- Çeviklik prinsipi
- Qəfil prinsipi
- Fasiləsiz prinsipi
- Plandankənar prinsipi

498 Hansı maliyyə nəzarətin təşkili prinsipi deyil?

- Peşə səriştəliyi və lazımi dəqiqlik
- Çeviklik
- Peşə davranışı
- Düzgünlük
- Qanunçuluq

499 Normativ sənədlərdə əks olunan prinsiplərin təfnifatına nə aiddir?

- Beynəlxalq prinsiplər
- maliyyə nəzarətinin konkret subyekt tərəfindən həyata keçirilməsi prinsipləri
- AR qanunlarında birbaşa göstərilən prinsiplər
- Digər normativ sənədlərdə göstərilən prinsiplər
- Normativ sənədlərdə öz əksini tapmayan prinsiplər

500 Nəzarətin rəhbər prinsiplərinin Lima Bəyannaməsi harada qəbul olunub?

- BMT-də
- İNTOSAİ-nin IX qurultayında
- Hesablama Palatasında
- Milli Məclisdə
- Maliyyə Nazirliyində

501 Maliyyə nəzarətinin beynəlxalq prinsiplərinə daxil deyildir;

- Qanunilik prinsipi.
- Dövlətin mənafeyi prinsipi.
- Aşkarlıq prinsipi.
- Obyektivlik prinsipi.

- Sistemlilik prinsipi.

502 Nəzarət orqanlarının hüquqlarına aid olmayanı seçin :

- Bütün sənədləşmənin yoxlama hüququ
 Nəzarətçinin fəaliyyətindən şikayət etmə hüququ
 Yoxlanılan obyektlərinə sərbəst gəlmə
 Əmlakın fiziki mövcudluğunu yoxlamaq hüququ (inventarlaşma)
 Obyektlərin və yerlərin möhürlənmə hüququ

503 Aşağıdakı variantlar arasından nəzarət orqanlarının hüquqlarına aid olmayanı seçin :

- Sorğunun üçüncü tərəflərə göndərilməsi hüququ
 Nəzarətin yekunları üzrə sənədlərlə tanış olmaq hüququ
 Rəhbərin iştirakını tələb etmə hüququ
 İzahatların alınması hüququ
 Ekspertlərin yoxlamaya cəlb edilməsi hüququ

504 Azərbaycan Respublikası Hesablama Palatasının müfəttişlərinin hüquqları hansı Qanunda öz əksini tapmışdır:

- Azərbaycan Respublikası Vergi Məcəlləsi
 Azərbaycan Respublikası "Hesablama palatası haqqında"
 Azərbaycan Respublikası "Büdcə sistemi haqqında"
 Azərbaycan Respublikası "Auditorlar palatası haqqında"
 Azərbaycan Respublikası "Maliyyə nəzarətinin təşkili haqqında"

505 Kənar auditorların hüquqları hansı Qanunda əks olunmuşdur.

- "Maliyyə nəzarətinin təşkili haqqında" Qanun
 "Auditorların fəaliyyəti haqqında" Qanun
 "Hesablama palatası haqqında" Qanun
 "Büdcə sistemi haqqında" Qanun
 "Auditorlar palatası haqqında" Qanun

506 Nəzarət orqanları və onların vəzifəli şəxslərinin öhdəliklərinə aid olmayanı göstər:

- Nəzarət nəticələrinə görə yekun sənədin tərtibi öhdəliyi
 İnformasiyanın KİV vasitəsilə bildirilməsi öhdəliyi
 Sənədlərin lazımi şəkildə qorunması öhdəliyi
 Yoxlanılan təşkilatların informasiyalaşdırılması öhdəliyi
 Nəzarət prosesinin sənədləşdirilməsi öhdəliyi

507 Daxili nəzarətçilərin öhdəliklərinə aid olmayanı göstərin:

- rəhbərliyə növbəti informasiyanı öz vaxtında çatdırmalı
 çatışmamazlıqların aradan qaldırılması öhdəliyi;
 aşkar olmuş qanun pozuntularının aradan qaldırılması üzrə tövsiyələr və göstərişlər işləyib hazırlamalı;
 qanun pozuntularının aradan qaldırılması üzrə tövsiyələrin və göstərişlərin yerinə yetirilməsinə nəzarəti həyata keçirməli;
 işçiləri daxili nəzarətin reallaşdırılması zamanı yaranan məsələlər üzrə konsultasiya etməli;

508 Yoxlanılan fiziki və hüquqi şəxslərin hüquqlarına aid olmayanı göstərin:

- Nəzarətçinin fəaliyyətindən şikayət etmə hüququ
- Ekspertlərin yoxlamaya cəlb edilməsi hüququ
- Təqdim edilməsi qanunlarda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş informasiyanı almaq hüququ
- Nəzarətin aparılması zamanı iştirak etmə
- Nəzarətin yekunları üzrə sənədlərlə tanış olmaq hüququ

509 Yoxlanılan fiziki və hüquqi şəxslərin öhdəliklərinə aid edilməyən variantları seçin:

- Çatışmamazlıqların aradan qaldırılması öhdəliyi
- aşkar olmuş qanun pozuntularının aradan qaldırılması üzrə tövsiyələr və göstərişlər işləyib hazırlamalı
- Nəzarət üçün şəraitin təmin edilməsi öhdəliyi
- Sənədləri təqdim etmə öhdəliyi
- İzahat vermə öhdəliyi

510 Əmlakın fiziki mövcudluğunu yoxlamaq hüququ (inventarlaşma) hansı subyektə aiddir?

- variantların hamısına
- maliyyə nəzarəti orqanlarının hüquqlarına
- Yoxlanılan fiziki şəxslərin hüquqlarına
- Yoxlanılan hüquqi şəxslərin hüquqlarına
- yoxlanılan təşkilatın rəhbərliyinin hüququna

511 Nəzarət üçün şəraitin təmin edilməsi öhdəliyi kimə aiddir?

- səyyar nəzarət orqanlarına
- yoxlanılan hüquqi və fiziki şəxslərə
- nəzarətçi orqanlara
- daxili nəzarət orqanlarına
- dövlət nəzarət orqanlarına

512 Nəzarət prosesinin sənədləşdirilməsi öhdəliyi kimə aiddir?

- heç birinə
- Nəzarət orqanları və onların vəzifəli şəxslərinə
- Yoxlanılan fiziki şəxslərə
- Yoxlanılan hüquqi şəxslərə
- Yoxlanılan təşkilatın rəhbərliyinə

513 Aşağıda sadalananlardan hansı Hesablama Palatasının funksiyalarına aid deyil?

- dövlət büdcəsinin icrası barədə illik hesabatı və müvafiq qanun layihələrinə rəy verir
- büdcənin kassa üzrə əməliyyatların hesabatını aparır
- dövlət büdcəsinin layihələrinə rəy verir
- büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə rəy verir;
- dövlət büdcəsi təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirir

514 Xəzinədarlıq səlahiyyətlərinin reallaşması məqsədi ilə hansı hüquqa malikdir. Yalnız olanı qeyd edin:

- AR Maliyyə Nazirliyinin razılığı ilə xəzinədarlığınınin ərazi orqanlarını yenidən qurmaq və ləğv etmək
- aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquqpozuntuları barədə məlumatları Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etmək
- müəyyən edilmiş sahənin fəaliyyətində lazımı ekspertiza, analiz və qiymətləndirmə, həmçinin elmi tədqiqatlar aparılmasını təşkil etmək
- xəzinənin ərazi orqanlarınınin fəaliyyətinə nəzarəti həyata keçirmək
- müəyyən olunmuş qaydada müəyyən edilmiş sahənin fəaliyyəti məsələləri üzrə lazımı qərar çıxarmaq üçün məlumat tələb etmək və almaq

515 Auditorlar Palatasının səlahiyyətlərinə aid deyildir:

- Auditor təşkilatları təsis etmək
- dövlət büdcəsinin layihələrinə rəy vermək
- sərbəst auditorlardan müəyyən edilmiş formada hesabat almaq
- auditor təşkilatlarından müəyyən edilmiş formada hesabat almaq.
- Auditor kadrlarını hazırlamaq və təkmilləşdirmək.

516 Aşağıda sadalananlardan hansı daxili auditorun hüquqlarına aid deyil:

- Auditin nəticələrinə dair rəy bildirmək
- Zəruri halda təsərrüfat subyektinin vəzifəli şəxsini işdən kənarlaşdırmaq
- Təsərrüfat subyektlərinin fəaliyyətini təhlil etmək üçün lazım olan sənədləri tələb etmək
- Maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə edilməsinin düzgünlüyünü araşdırmaq
- Zəruri halda təsərrüfat subyektinin vəzifəli şəxsindən əlavə məlumatlar və izahatlar almaq

517 Aşağıdakılardan hansı daxili Audit Komitəsinin vəzifələrinə aid deyil:

- Daxili audit siyasətini və strategiyasını müəyyən edir, həyata keçirilməsini təmin edir
- Dövlət vəsaitlərinin formalaşması istiqamətlərinin müəyyənləşdirilməsi
- Daxili audit xidmətinin əsasnaməsini təsdiq edir
- Daxili audit planlarını təsdiq edir
- Daxili auditorların vəzifə bölgüsünü təsdiq edir

518 Xarici auditorların hüquqları hansı qanunda öz əksini tapmışdır?

- «Səhmdar Cəmiyyəti»
- «Auditor fəaliyyəti» haqqında
- Konstitusiyada
- Hesablama Palatası haqqında
- «Vergi Məcəlləsi»

519 Dövrü orqanlarınınin müfəttişləri haranı möhürləməyə hüquqları çatır. Səhv olanı göstər.

- Arxivləri
- Heç bir yeri
- Kassa
- Kassa və xidmət yerləri
- Ambarları

520 Vergi yoxlamasını aparən şəxslərin lazımı şəxslərin yaşayış evlərinə girişi

- Yoxlama vəzifəsi əsasında

- Yalnız məhkəmə qərarı ilə
- İcazə verilmir
- Vergilər nazirliyinin icazəsi ilə
- Mümükündür

521 Bunlardan hansı auditorun hüquqlarına aid deyil?

- Sifarişçinin maliyyə-təsərrüfat fəaliyyətini yoxlamaq
- Müqəssir şəxsləri qanun cəzalandırmaq
- Auditin forma və metodlarının sərbəst müəyyənləşdirmək
- Sifarişçinin rəhbərlərindən yazılı izahat almaq
- Başqa auditor cəlb etmək

522 Auditor hansı halda müsbət rəy verə bilməz?

- Auditorlar palatasının qərarı ilə
- İnamsızlıq, qeyri-müəyyənlik varsa
- Heç bir halda
- Yuxarı təşkilatın icazəsi olmadan
- Qərəzli mövqe tutarsa

523 Müfəttişin hüquqlarına daxil deyildir:

- Yoxlanılan təşkilatın vəzifəli şəxslərdən bütün zəruri sənədləri, arayışların, izahatların alınması.
- Yoxlanılan maddi qiymətlilərə toxunmaq.
- Yoxlanılan təşkilatın bütün obyekt və ərazilərinə, binalarına baxış keçirmək, lazım gəlsə kassa, anbar və s. möhürləmək.
- Nəzarət ölçmələri keçirmək.
- Müəssisənin rəhbərinin razılığı ilə işçilərin təftiş üzrə işlərin görülməsinə cəlb edilməsi.

524 Müfəttişə aşağıdakılar qadağandır. Doğru olmayanı göstərin:

- Cəza ilə qorxutmaq.
- Vəzifəli şəxslərin hərəkətinə qiymət vermək.
- Günahlandırıcı fikirlər söyləmək.
- Nəzarət obyektlərində aşkar edilmiş pozuntuları təhlil etmək.
- Nöqsanların mövcudluğu haqda ehtimallar söyləmə.

525 Vergi orqanlarının vəzifələrinə aid edilmir:

- Vergi ödəyicilərinin uçotunu aparmaq.
- Büdcənin gəlir hissəsini proqnozlaşdırmaq.
- Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafeələrini müdafiə etmək.
- Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənməsinə nəzarət etmək.
- Hesablanmış və daxil olmuş vergilərin uçotunu aparmaq.

526 Sərbəst auditorlar aşağıdakı qaydalara əməl etməlidir. Düzgün olmayanı göstərin:

- Audit xidmətləri haqda müqavilə münasibətlərini aşan qogumlar və işgüzar əlaqələr olduqda auditor yoxlaması aparıla bilməz.
- Auditor audit xidmətləri ilə yanaşı maliyyə-bank xidmətlərini də yüksək səviyyədə təmin etməyə borcludur.
- Təsərrüfat obyektı auditoru (auditor təşkilatını) sərbəst seçə bilər.

- Auditorla sifarişçi arasında müqavilə bağlanılır.
- Auditor kommersiya və təsərrüfat fəaliyyəti ilə məşğul ola bilməz.

527 Müəssisədə auditor yoxlaması aparılmasını sifariş verə bilər. Belə hüquqi olmayanı göstərin:

- Əməkdaşlar.
- Rəqib müəssisənin rəhbərliyi
- Potensial investorlar.
- Banklar və digər maliyyə təsisatları.
- Müəssisənin rəhbərliyi.

528 Xarici auditorun hüququna aid olmayanı göstər:

- yalnız təşkilatın rəhbərliyinin icazəsi ilə lokal hesablama şəbəkələrində və fərdi kompüter sistemlərində saxlanılan istənilən yazıların surətini çıxarmaq hüququ
- obyektlərin və yerlərin möhürlənmə hüququ
- auditor yoxlanışının aparılmasından və ya audisiya edilən şəxs tərəfindən bütün zəruri sənədlərin təqdim edilmədiyi halda auditorun nəticəsindəki maliyyə (mühasibat) hesabatının etibarlılığı haqqında öz fikrini ifadə etməkdən imtina etmək hüququ
- əmlakın faktiki mövcudluğunu yoxlama hüququ
- yoxlanılan şəxsin maliyyə-təsərrüfat fəaliyyətini yoxlama hüququ

529 Nümunə kimi götürülmüş əşyalar, həmin əşyaların tədqiq edilməsi üçün zəruri olan vaxtı nəzərə almaqla neçə müddətə götürülə bilər?

- 7 gündən artıq olmayan müddətə
- 30 gündən artıq olmayan müddətə
- yalnız bir həftə
- 2 aylıq
- 5 iş gününə

530 Nəzarət-kassa aparatının çəklərində aşağıdakı məlumatlar olmalıdır:Aid olmayanı göstərin*

- malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ;
- il ərzində vurulmuş çəklərin sayı və nömrəsi;
- vergi ödəyicisinin adı;
- çekin vurulmasının tarixi və saati;
- obyektin adı və yerləşdiyi ünvan;

531 Aşağıda sadalananlardan hansı çox hallarda nəzarət tədbirinin səmərəliliyini müəyyənləşdirir?

- kompleks maliyyə nəzarətinin tətbiqi
- nəzarət tədbirinin məqsədlərinin və tapşırıqlarının düzgün qoyuluşu
- Səyyar nəzarətin həyata keçirilməsi
- müəssisənin vəsaitlərinin vaxtında formalaşması
- kameral nəzarətin həyata keçirilməsi

532 Məlumdur ki, nəzarət tədbirinin planlaşdırılması nəzarətin təşkilinin ümumi prinsiplərinə, eləcə də növbəti özəl prinsiplərə uyğun olaraq, həyata keçirilməlidir. Bu prinsiplərə aid olmayanı qeyd edin:

- plan tapşırıqlarının konkretliliyi
- planlaşdırmanın aşkarlılığı

- planlaşdırmanın kompleksliliyi
- planlaşdırmanın fasiləsizliyi
- planlaşdırmanın fəallığı

533 Aşağıdakı variantlardan hansı nəzarətin planlaşdırılmasının komplekslilik prinsipinə aiddir:

- Yoxlanılması lazım olan proqramın sualları elə bir şəkklə qədər konkretləşdirilməlidir ki, yerinə yetirilmə müddətini müəyyənləşdirmək və icraçıları təyin etmək mümkün olsun
- planlaşdırmanın ilkin tədqiqatlardan başlamış təftişin yekun aktının strukturuna qədər bütün mərhələlərinin qarşılıqlı bağlılığını və ahəngdarlığını nəzərdə tutur
- planda icraçılara dəqiq göstəricilər, müddətlər verilməsini nəzərdə tutur
- nəzarətçilər qrupuna verilmiş tapşırıqların təyin edilməsindən və planlaşdırma mərhələlərini qarışıq təsərrüfat subyektləri və müddətlər üzrə əlaqələndirilməsindən ibarətdir
- planlaşdırma prosesində qanunla və ya nəzarətçi orqan tərəfindən müəyyənləşdirilmiş meyarlar əsasında nəzarət proqramının optimal variantının seçilməsi mümkünlüyü üçün planlaşdırmanın variantlığını təmin etmək lazımdır

534 Aşağıdakı variantlardan hansı nəzarətin planlaşdırılmasının fəallıq prinsipinə aiddir:

- Yoxlanılması lazım olan proqramın sualları elə bir şəkklə qədər konkretləşdirilməlidir ki, yerinə yetirilmə müddətini müəyyənləşdirmək və icraçıları təyin etmək mümkün olsun
- planda icraçılara dəqiq göstəricilər, müddətlər verilməsini nəzərdə tutur
- planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı bağlılığını və ahəngdarlığını nəzərdə tutur
- nəzarətçilər qrupuna verilmiş tapşırıqların təsərrüfat subyektləri və müddətlər üzrə əlaqələndirilməsindən ibarətdir
- planlaşdırma prosesində qanunla və ya nəzarətçi orqan tərəfindən müəyyənləşdirilmiş meyarlar əsasında nəzarət proqramının optimal variantının seçilməsi mümkünlüyü üçün planlaşdırmanın variantlığını təmin etmək lazımdır

535 Aşağıdakı variantlardan hansı nəzarətin planlaşdırılmasının fasiləsizliyi prinsipinə aiddir:

- Yoxlanılması lazım olan proqramın sualları elə bir şəkklə qədər konkretləşdirilməlidir ki, yerinə yetirilmə müddətini müəyyənləşdirmək və icraçıları təyin etmək mümkün olsun
- nəzarətçilər qrupuna verilmiş tapşırıqların təyin edilməsindən və planlaşdırma mərhələlərini qarışıq təsərrüfat subyektləri və müddətlər üzrə əlaqələndirilməsindən ibarətdir
- planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı bağlılığını və ahəngdarlığını nəzərdə tutur
- planda icraçılara dəqiq göstəricilər, müddətlər verilməsini nəzərdə tutur
- planlaşdırma prosesində qanunla və ya nəzarətçi orqan tərəfindən müəyyənləşdirilmiş meyarlar əsasında nəzarət proqramının optimal variantının seçilməsi mümkünlüyü üçün planlaşdırmanın variantlığını təmin etmək lazımdır

536 Aşağıdakı variantlardan hansı nəzarətin planlaşdırılmasının optimallığı prinsipinə aiddir:

- nəzarətçilər qrupuna verilmiş tapşırıqların müddətlər üzrə əlaqələndirilməsidir
- planlaşdırma prosesində qanunla və ya nəzarətçi orqan tərəfindən müəyyənləşdirilmiş meyarlar əsasında nəzarət proqramının optimal variantının seçilməsi mümkünlüyü üçün planlaşdırmanın variantlığını təmin etmək lazımdır
- planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı bağlılığını və ahəngdarlığını nəzərdə tutur
- planda icraçılara dəqiq göstəricilər, müddətlər verilməsini nəzərdə tutur
- Yoxlanılması lazım olan proqramın sualları elə bir şəkklə qədər konkretləşdirilməlidir ki, yerinə yetirilmə müddətini müəyyənləşdirmək və icraçıları təyin etmək mümkün olsun

537 Aşağıdakı variantlardan hansı nəzarətin planlaşdırılmasının konkretliyi prinsipinə aiddir:

- təftişin gedişində plan təkmilləşdirilir, tamamlanır, dəqiqləşdirilir

- Yoxlanılması lazım olan proqramın sualları elə bir şəkllə qədər konkretləşdirilməlidir ki, yerinə yetirilmə müddətini müəyyənləşdirmək və icraçıları təyin etmək mümkün olsun
- planda icraçılara dəqiq göstəricilər, müddətlər verilməsini nəzərdə tutur
- planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı bağlılığını və ahəngdarlığını nəzərdə tutur
- təftiş üçün seçilmiş adamların və maddi ehtiyatların real imkanları nöqtəyi nəzərdən yoxlanılması

538 Aşağıdakı variantlardan hansı nəzarətin planlaşdırılmasının reallıq prinsipinə aiddir:

- təftişin gedişində plan təkmilləşdirilir, tamamlanır, dəqiqləşdirilir
- plan təftiş üçün seçilmiş adamların və maddi ehtiyatların real imkanları nöqtəyi nəzərdən yoxlanılması
- planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı bağlılığını və ahəngdarlığını nəzərdə tutur
- Yoxlanılması lazım olan proqramın sualları elə bir şəkllə qədər konkretləşdirilməlidir ki, yerinə yetirilmə müddətini müəyyənləşdirmək və icraçıları təyin etmək mümkün olsun
- planda icraçılara dəqiq göstəricilər, müddətlər verilməsini nəzərdə tutur

539 Aşağıdakı variantlardan hansı nəzarətin planlaşdırılmasının çeviklik və mobillik prinsipinə aiddir:

- planda icraçılara dəqiq göstəricilər, müddətlər verilməsini nəzərdə tutur
- təftişin gedişində plan təkmilləşdirilir, tamamlanır, dəqiqləşdirilir
- planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı bağlılığını və ahəngdarlığını nəzərdə tutur
- Yoxlanılması lazım olan proqramın sualları elə bir şəkllə qədər konkretləşdirilməlidir ki, yerinə yetirilmə müddətini müəyyənləşdirmək və icraçıları təyin etmək mümkün olsun
- plan təftiş üçün seçilmiş adamların və maddi ehtiyatların real imkanları nöqtəyi nəzərdən yoxlanılması

540 Hesablama Palatasının işinin planlaşdırılması sistemli yanaşma tətbiq edilməklə həyata keçirilir və aşağıdakı prinsiplərə əsaslanır: Aid olmayanı göstərin:

- digər dövlət nəzarəti orqanları ilə qarşılıqlı əlaqə
- prinsiplilik
- qanunçuluq, obyektivlik və ədalətlik;
- sərbəstlik və aşkarlıq;
- kolleqiallıq;

541 Yoxdamanın keçirilməsi üçün hazırlanmış proqramda öz əksini tapmır:

- Yoxlayanlar qrupunun siyahısı
- əvvəlki yoxlamanın düzgünlüyünün yoxlanılması
- Yoxlamanın məqsədi
- Cavab tələb olunan sualların siyahısı
- Yoxlamanın mərhələləri və qrafiki

542 Nəzarət tədbirləri üzrə müddət neçə günədək müəyyən edilir?

- 90 günədək
- 30 günədək
- 15 günədək
- 10 günədək
- 7 günədək

543 Təftiş proqramının bölmələri. Səhv olanı göstər.

- Təftişin sənədlə rəsmiləşdirilməsi formaları

- Təftişin kompleksliyi
- Təftişin məqsədi
- Yoxlanılmalı məsələlər
- Təftiş aparılması üçün zəruri olan vəsaitlər və şərtlər

544 Nəzarət tədbirlərinin planlaşdırılması prinsiplərinə aid deyil?

- Planlaşdırmanın fasiləsizliyi
- Planlaşdırmanın dövrü
- Planlaşdırmanın kompleksliyi
- Planlaşdırmanın optimallığı
- Planlaşdırmanın fəallığı

545 Nəzarət tədbirlərinin planlaşdırma prinsipləri. Səhv olanı göstər

- Planlaşdırmanın konkretliliyi
- Planlaşdırmanın sistemliyi
- Planlaşdırmanın çevikliyi
- Planlaşdırmanın məbülliyi
- Planlaşdırmanın kompleksliliyi

546 Yoxlamayı həyata keçirmək üçün tərtib olunan proqrama daxil deil:

- Yoxlamanın aparılması üçün zəruri şərtlər və vəsaitlər
- yoxlama zamanı aşkar olun nöqsanlara görə məsuliyyətli şəxslərin cəzalandırılması
- Yoxlamanın məqsədi
- Yoxlanılacaq məsələlər
- Yoxlama iştirakçıların tərkibi

547 Yoxlamanın planlaşdırılmasına daxildir:

- Birbaşa və seçmə yoxlama
- yoxlama proqramının və planın işlənilməsi
- Plan və plandankənar yoxlama
- Sənədli və faktiki yoxlama
- Kompleks və tematik yoxlama

548 Yoxlamaya dair plan harada tərtib olunur:

- Maliyyə Nazirliyində
- yoxlama aparılacaq obyektə
- Baş idarə
- Nazirlikdə
- Vergilər Nazirliyi

549 Nəzarətin planlaşdırılmasının hansı prinsipi planlaşdırmanın ilkin tədqiqatlardan başlamış təftişin yekun aktının strukturuna qədər bütün mərhələlərinin qarşılıqlı bağlılığını və ahəngdarlığını nəzərdə tutur?

- plan tapşırıqlarının konkretliliyi prinsipi
- planlaşdırmanın kompleksliliyi prinsipi
- planlaşdırmanın fasiləsizliyi prinsipi

- planlaşdırmanın optimallığı prinsipi
- planlaşdırmanın fəallığı prinsipi

550 Nəzarətin planlaşdırılmasının hansı prinsipi planda icraçılara dəqiq göstəricilər, müddətlər verilməsini nəzərdə tutur?

- plan tapşırıqlarının konkretliliyi prinsipi
- planlaşdırmanın fəallığı prinsipi
- planlaşdırmanın kompleksliliyi prinsipi
- planlaşdırmanın fasiləsizliyi prinsipi
- planlaşdırmanın optimallığı prinsipi

551 Planlaşdırmanın hansı prinsipi nəzarətçilər qrupuna verilmiş tapşırıqların təyin edilməsindən və planlaşdırma mərhələlərini qarışıq təsərrüfat subyektləri və müddətlər üzrə əlaqələndirilməsindən ibarətdir.

- çeviklik
- fasiləsizlik
- komplekslilik
- optimallıq
- reallıq

552 Yoxlanılması lazım olan proqramın sualları ehtiva edən şəkildə qədər konkretləşdirilməlidir ki, yerinə yetirilmə müddətini müəyyənləşdirmək və icraçıları təyin etmək mümkün olsun. Bu ifadəni plan tapşırıqlarının hansı prinsipi vasitəsi ilə izah etmək olar:

- fəallığı prinsipi
- konkretliliyi prinsipi
- kompleksliliyi prinsipi
- fasiləsizliyi prinsipi
- optimallığı prinsipi

553 Plan təftiş üçün seçilmiş adamların və maddi ehtiyatların real imkanları nöqtəyi nəzərdən yoxlanılması planlaşdırmanın hansı prinsipini nəzərdə tutur?

- planlaşdırmanın çevikliyi və mobilliyi
- planlaşdırmanın reallığı
- planlaşdırmanın optimallığı
- planlaşdırmanın fəallığı
- plan tapşırıqlarının konkretliliyi

554 Təftişin gedişində planın təkmilləşdirilməsi, tamamlanması, dəqiqləşdirilməsi planlaşdırmanın hansı prinsipi vasitəsilə izah edilir?

- planlaşdırmanın reallığı
- planlaşdırmanın çevikliyi və mobilliyi
- planlaşdırmanın optimallığı
- planlaşdırmanın fəallığı
- plan tapşırıqlarının konkretliliyi

555 Maliyyə nəzarətinin ümumi elmi metodlarına aid olmayanı qeyd edin:

- Analogiya
- İntentarlaşma
- Təhlil
- Sintez
- Deduksiya

556 Maliyyə nəzarətinin ümumi elmi metodlarına aid olmayanı qeyd edin:

- Müxtəlif növ ekspertizalar
- Müşahidə
- Sistemli təhlil
- Funksional-dəyərli təhlil
- İqtisadi təhlil

557 Aşağıdakılardan hansı maliyyə nəzarətinin ümumi elmi metodlarına aid deyil:

- İqtisadi-riyazi metodlar
- Balans
- Layihələrin və smeta sənədlərinin ekspertizas
- Eksperiment
- Statistik hesablaşmalar

558 İqtisadi təhlil metoduna aid olanı seçin:

- müfəttişə işlərin real vəziyyətini açıqlamaqda kömək edir
- müəssisələrin istehsal və maliyyə-təsərrüfat fəaliyyətinin ilkin, cari və növbəti nəzarətində tətbiq edilir
- obyektin vəziyyətinin gələcəkdə öyrənilməsi, genişləndirilmiş təkrar istehsal prosesində iştirakı, yayınma və iddiaların açıqlanması, plan parametrləri daxilində tənzimlənmənin həllinin işlənilməsi üçün obyekt üçün zəruri informasiyanın alınmasıdır
- obyektin naturada yoxlanılmasıdır
- məhsulun istehsalındakı xammalların və materialların və ya tikinti-montaj işləri həcmələrinin qüvvədə olan xərc normalarındakı etibarlılığının müəyyənləşdirilməsi məqsədilə istifadə olunur

559 Nəzarət metodlarının nisbətən tanınmış təsnifləşdirilməsi onun aşağıdakılara hansı variantlara bölünməsidir?

- cari və sonradan
- faktiki və sənədli
- tematik və kompleks
- kameral və səyyar
- dövlət və qeyri-dövlət

560 Faktiki nəzarət metodlarına aşağıdakılardan hansını aid etmək olar?

- heç biri düz deyil
- sənədlərlə nəzarət metodu deyil
- yalnız sənədlərdən istifadəni nəzərdə tutur
- ilkin uçot sənədlərini nəzərdə tutur
- mühasibat qeydlərini nəzərdə tutur

561 İntentarin ilk nəzəri şərhini kim və nə zaman vermişdir?

- 1165 –ci ildə I Pyotr
- 1494-cü ildə Luka Paçoli
- 1286 –cı ildə I Edvard
- 1285-ci ildə I Edvard
- 1285-ci ildə I Pavel

562 İntinventarlaşmanın aparılması qaydasından və məqsədlərindən asılı olaraq, onun hansı növləri vardır? Aid olmayanı göstərin:

- ardıcılığa görə;
- milli xüsusiyyətinə görə;
- həcminə görə;
- mənsubiyyətinə görə;
- məqsədinə görə;

563 Maliyyə nəzarətinin həyata keçirilməsi zamanı inventarlaşmanın aparılması qaydaları ölkəmizdə hansı normativ sənədlə həyata keçirilir?

- bütün variantlar doğrudur
- "Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması qaydaları" haqqında qərar
- "Maliyyə nəzarətinin təşkili haqqında" Qanun
- "Büdcə sistemi haqqında" Qanun
- "İntinventarlaşma işlərini təşkili" haqqında qərar

564 Sənədli nəzarət metodlarına aid olmayanı qeyd edin?

- Sənədlərin tədqiqi
- Müşahidə
- Təşkilatın işinin iqtisadi təhlili
- Texniki-iqtisadi hesablamalar
- Normativ yoxlama

565 Bunlardan hansı daha geniş anlayışdır?

- Yoxlama
- Audit
- Nəzarət
- Müayinə
- Təhlil

566 Maliyyə nəzarətinin metodlarına aid deil:

- Müayinə
- əvəlcədən nəzarət
- Təftiş
- Yoxlama
- Təhlil

567 Təşkilati əlamətinə görə təftişin təsnifatı. Səhv olanı göstər

- Planlı təftiş
- Cari təftiş
- Tematik təftiş
- Kompleks təftiş
- Plandankənar təftiş

568 Təftişin yoxlama obyektinə görə növü. Səhv olanı göstər

- Faktiki təftiş
- İlkin təftiş
- Sənədli təftiş
- Qismən təftiş
- Tam təftiş

569 Maliyyə nəzarətini həyata keçirilmə üsulları(metodları) hansılardır:

- Təsərrüfatdaxili nəzarət
- yoxlama, müayinə, təhlil, təftiş
- İlkin və operativ nəzarət
- Audit nəzarəti
- Təftiş və sonradan nəzarət

570 Nəzarətin hansı metodu Hesablama Palatası üçün əsas hesab olunur:

- Baxış
- tematik yoxlama və təftiş
- Monitorinq
- Təhlil
- Müayinə

571 Kredit təşkilatı tərəfindən verilmiş kreditdin istifadə üzərində müntəzəm aparılan nəzarət maliyyə nəzarətinin hansı metodunu təşkil edir:

- Təhlil
- monitorinq
- Təftiş
- Müayinə
- Yoxlama

572 Nəzarətin metodlarından olan müayinənin yoxlamadan fərqi göstər:

- Kassa əməliyyatlarını yoxlamaq
- Maliyyə-iqtisadi göstəricilərin geniş mənada yoxlanılmasının əhatə olunması
- Ancaq əmək haqqı fondunun yoxlanılması
- Maliyyə planının əsaslandırılmış tərtib olunmasını müəyyən etmək
- Ancaq perspektiv maliyyə göstəricilərinin müəyyən etmək

573 Kredit orqanları tərəfindən monitorinq nə zaman və hansı məqsədlə aparılır:

- Müntəzəm
- Dotasiya verilən zaman

- Müntəzəm və verilən kreditlərin istifadəsi zamanı
- İldə bir dəfə
- Müəssisənin xərcləri maliyyəşəndə

574 Ara və yekun aktı nəzarətin hansı metoduna tərtib olunur:ğ

- Müayinə
- Təftiş və yoxlama
- Inventarlaşma
- Monitorinq
- Təhlil

575 Təftişin aparılmasından məqsəd:

- Maliyyə intizamının gözləndiyini müəyyən etmək üçün
- maliyyə əməliyyatlarının qanunauyğun, düzgün, məqsədəuyğun müəyyən etmək üçün
- Müəssisədə planların düzgün tərtib olunduğunu müəyyən etmək
- Vergiləri hesablayıb büdcəyə köçürmək üçün
- Maliyyə planı və smetanı təsdiq etmək üçün

576 Maliyyə nəzarətinin hansı metodundan tərtib olunmuş aktda aşkar edilmiş nöqsanları aradan qaldırmaq üçün tədbirlər nəzərdə tutulur:

- heç biri
- Təftiş, yoxlama
- Müayinə
- Baxış
- Təhlil

577 Maliyyə nəzarətinin metodunu göstər:

- Aşkarlıq
- yoxlama, təftiş
- Sənədli uçot
- Anketləşdirmə
- Universallıq

578 Sənədlərin tədqiqi metoduna aid olmayanı göstərin:

- Xətti ekspertiza
- Cəbri yoxlama
- Rəsmi yoxlama
- Arifmetik yoxlama
- Məntiqi yoxlama

579 Müəssisə, idarə və təşkilatların konkret dövr ərzindəki təsərrüfat-maliyyə fəaliyyətinin sənədlər əsasında yoxlanılması:

- Tematik yoxlama.
- Təftiş
- Təhlil

- Çarpaz yoxlama.
- Sənədlərin oxunması.

580 Daxili nəzarətin xarici nəzarətdən fərqləndirici cəhəti hansıdır. Düzgün cavabı seçin:

- Variantların heç biri düz deyil
- nəzarətçi subyektin nəzarət sisteminin tərkibində olması
- nəzarətçi subyektin iqtisadi sisteminin tərkibində olması
- nəzarət sisteminin maliyyə sisteminin tərkibində olması
- Variantların hamısı düzdür

581 Daxili nəzarət sistemi praktiki olaraq, hansı istiqamətdə fəaliyyətə yönəlir:

- həmişə dövlət büdcəsinin icrasına nəzarətə yönəlir
- həmişə rəhbərliyin və təşkilatın sahibinin fəaliyyətləri qiymətləndirmə olub və əsasən daha aşağı vəzifəli əməkdaşların fəaliyyətinə nəzarətə yönəlir
- həmişə rəhbərliyin və təşkilatın sahibinin fəaliyyətinə nəzarətə yönəlir
- həmişə icraedici orqanların fəaliyyətləri qiymətləndirmə olub və əsasən daha dövlət büdcəsinin gəlirlərin formalaşmasına nəzarətə yönəlir
- həmişə rəhbərliyin və təşkilatın sahibinin fəaliyyətləri qiymətləndirmə olub və əsasən daha yuxarı vəzifəli əməkdaşların fəaliyyətinə nəzarətə yönəlir

582 Daxili nəzarət sistemi nədir?

- qarşıya qoyulmuş məqsədə nail olmaq üçün müəyyən ardıcılıqda icra edilmiş fəaliyyətlərin cəmidir
- nöqsan və kənarlaşmaların qarşısını almaq və aşkar etmək üçün təşkilat rəhbərliyi tərəfindən qəbul edilmiş tədbirlər kompleksidir
- nəzarət subyektlərinin onun icrası zamanı hüquq və öhdəliklərini müəyyən edən nəzarət prosesinin xarici xarakteristikasıdır
- keyfiyyətli nəzarətin həyata keçirilməsi üçün zəruri olan dövlət maliyyə nəzarəti orqanları peşəkar bilik və təcrübəsinin məcmusudur
- istənilən peşəkar məsələlərin baxılmasına yanaşmanın təsirsiz fikir formalaşmasına tətbiq edilən nəzarətdir

583 Hansı ifadə yalnızdır, seçib göstərin:

- Daxili nəzarətin xarici nəzarətdən fərqləndirici cəhəti nəzarətçi subyektin nəzarət sisteminin tərkibində olmasıdır
- Azərbaycan Respublikası Auditorlar Palatası dövlət büdcəsi vəsaitləri üzərində nəzarəti həyata keçirir.
- daxili nəzarət sistemi –nöqsan və kənarlaşmaların qarşısını almaq və aşkar etmək üçün təşkilat rəhbərliyi tərəfindən qəbul edilmiş tədbirlər kompleksidir
- metod qarşıya qoyulmuş məqsədə nail olmaq üçün müəyyən ardıcılıqda icra edilmiş fəaliyyətlərin cəmidir
- nəzarət tədbirinin məqsədlərinin və tapşırıqlarının düzgün qoyuluşu çox hallarda nəzarət tədbirinin səmərəliliyini müəyyənləşdirir

584 "Daxili nəzarətin inteqrasiyalaşdırılmış konsepsiyası" adı altında ictimaiyyətə təqdim edilmiş konsepsiya neçənci ildə qəbul edilmiş və necə adlandırılmışdır?

- 1998-ci il və COSO konsepsiyası
- 1992-ci il və COSO konsepsiyası
- 2002-ci il və Sarbeyns-Oksli Qanunu
- 1992-ci il və Sarbeyns-Oksli Qanunu
- 2002-ci il və COSO konsepsiyası

585 Daxili nəzarət sisteminin elementlərinə aid deyil:

- nəzarət sisteminin səmərəliliyinin monitorinqi
- büdcə layihəsi
- nəzarətçi mühit və ya nəzarət mühiti
- fəaliyyət riskləri
- riskin azaldılması tədbirləri

586 Kənar nəzarət xidməti kimi daxili nəzarət xidmətinin səmərəliliyini kim yoxlamalıdır?

- heç biri
- ali nəzarət orqanı
- menecerlər
- mühasiblər
- təşkilat rəhbərliyi

587 Kənar maliyyə nəzarətini həyata keçirənlər tərəfindən daxili nəzarət sisteminin səmərəliliyinin qiymətləndirilməsi metodlarına aid deyil :

- nöqsan və çatışmazlıqların dinamikasını öyrənmək və daxili nəzarət sisteminin səmərəliliyi haqqında nəticə çıxarmaq;
- nəzarət həyata keçirilən qurumun əməkdaşlarından informasiyaları qəbul etməmək;
- nəzarət (monitoring) vasitəsilə daxili nəzarətin sənədli nəticələrini yoxlamaq;
- əməkdaşlarla daxili nəzarət məsələlərini müzakirə etmək;
- nəzarətin yerinə yetirilməsinə və etibarlılığına əmin olmaq üçün nəzarət vasitələrinin təkrar tətbiqini aparmaq;

588 Daxili nəzarət sisteminin qiymətləndirilməsinə olan yüksək diqqəti şərtləndirən amillər: aid olmayanı seçin

- yeni texniki vasitələr;
- gəlirin artmaması;
- yeni əməkdaşlar;
- yeni və ya modernləşdirilmiş informasiya sistemləri;
- sürətlə inkişaf edən fəaliyyət növləri;

589 1992-ci ildə qəbul edilmiş COSO Konsepsiyası necə adlanır?

- Qeyri-dövlət maliyyəsinin ümumi konsepsiyası
- daxili nəzarətin inteqrasiyalaşdırılmış konsepsiyası
- Nəzarət orqanlarının müasir fəaliyyət konsepsiyası
- Maliyyə nəzarətinin konseptual əsasları
- dövlət maliyyə nəzarətinin prinsipləri

590 Nəzarət mühiti elementləri sırasına daxil deyil:

- Məsuliyyətlərin və səlahiyyətlərin bölüşdürülməsi
- Nəzarət qanunvericiliyinin mükəmməlliyi
- Peşəyə bağlılıq
- Mülkiyyətçi nümayəndələrinin iştirakı
- Rəhbərliyin fəlsəfəsi və iş üslubu

591 Daxili auditin obyektlərinə aid olmayanı göstərin:

- Təlimatlara, sərəncamlara riayət edilməsi

- Dövlət vəsaitlərinin artırılması
- Nəzarət sisteminin və mexanizminin yoxlanılması
- Maliyyə və istehsal məlumatları
- Aktivlərin qorunmasının təmin olunması

592

Daxili nəzarət – müəssisənin «mudafəçisi» (qoruyucusu) kimi aşağıdakılardan hansını yerinə yetirir?

- heç birini
- hamısını
- Şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə
- Maliyyə hesabatlarında saxta məlumatların aradan qaldırılması
- İstehsal və kommersiya risklərinə nəzarət

593 Daxili nəzarətin nəticələri aşağıdakılardan hansını əhatə etmir?

- Səmərəliliyin artması
- Dövlət büdcəsində vəsaitlərə qənaət olunması.
- İdarəetməyə böyük diqqət
- Riskin qiymətləndirilməsinin təkmilləşmiş metodları
- Qanun pozuntusu hallarının azalması

594 Daxili auditin əsas funksiyası hansılardır:

- bölgü, tənzimləyici, stimullaşdırıcı və təmin etmə
- nəzarət və məsləhətvermə
- fiskal, tənzimləyici və idarəetmə
- bölgü və nəzarət
- məsləhətvermə və təmin etmə

595 Daxili auditin məsləhətverici funksiyası cərcivəsində aşağıdakılardan hansını fərqləndirmək olar: Aid olmayanı göstər:

- məsləhətverici audit
- beynəlxalq audit;
- funksional audit;
- təşkilati-texniki audit;
- istehsal və idarəetmə sisteminin hərtərəfli audit;

596 Daxili auditin funksiyalarına aid olmayanı göstər:

- hüquqi mudafəsi
- inkişaf
- yoxlama
- məlumat
- analitik

597 Aşağıda sadalanan funksiyalardan daxili auditin funksiyalarına aid olmayanı seçin:

- analitik
- tətbiq
- huquqi mudafəsi
- məlumat
- yoxlama

598 Aşağıdakılardan hansı daxili nəzarətin nəticələrini ifadə etmir?

- Səmərəliliyin artması
- Nəzarət tədbirlərinin planlaşdırılması
- Riskin qiymətləndirilməsinin təkmilləşmiş metodları
- Qanun pozuntusu hallarının azalması
- İdarəetməyə böyük diqqət

599 İ.S. Maskeçyus və V.İ.Lakis təftiş aktının sxemini neçə və hansı hissədən ibarət təklif edirlər:

- beş hissədən – giriş, əsaslandırma təhlil, tətbiq və nəticə hissələrindən ibarət
- iki hissədən – giriş və əsaslandırma hissələrindən ibarət
- üç hissədən – giriş, əsaslandırma və nəticə hissələrindən ibarət
- bir hissədən – əsaslandırma hissəsindən ibarət
- dörd hissədən – giriş, əsaslandırma, təhlil və nəticə hissələrindən ibarət

600 İllik mühasibat hesabatının analitik yekunları üzrə auditor rəyi verilmə qaydası, ara yoxlamaların yekunları üzrə auditorun rəyi, auditorların rəhbərliyi və sahibkara informasiya verməsi qaydası hansı qanun ilə tənzimlənir?

- Azərbaycan Respublikası Vergi Məcəlləsi
- Azərbaycan Respublikasının “Auditor xidməti haqqında”
- Azərbaycan Respublikasının “Hesablama Palatası haqqında”
- Azərbaycan Respublikasının “Auditorlar Palatası haqqında”
- Azərbaycan Respublikasının “Auditor xidməti haqqında”

601 Təftiş aktının giriş hissəsinə aşağıdakı informasiyadan hansı aid deyil:

- təşkilatın tam adı və rekvizitləri, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi
- pozulmuş tələblər, həmçinin hər hansı sənədlərin təqdim olunmaması faktları
- təftiş mövzusunun adı
- təftiş aktının tərtib olunma tarixi və yeri
- təftiş kim tərəfindən və hansı əsasda aparılmışdır

602 Aşağıda sadalanan informasiyalardan hansı təftiş aktının məzmun hissəsinə aid deyil?

- pozulmuş tələblər, həmçinin hər hansı sənədlərin təqdim olunmaması faktları
- təşkilatın əsas məqsədləri və fəaliyyətinin növləri
- qanunvericiliyin pozulmasının mahiyyəti
- təftişin yerinə yetirilməsi üsulları
- sənədlərə əsaslanma və hüquqi normativ aktlar göstərilməklə pozuntu faktlarının mövcudluğunu dürüst təsdiq edən digər hallar

603 Yekun sənədin məzmun hissəsinə aid olmayanə göstərin:

- təftişin nəticələri üzrə qərarların qəbul edilməsi
- qanunvericiliyin pozulmasının mahiyyəti
- çatışmamazlıqların qruplaşdırılması
- aralıq nəzarətin nəticələrinin sənədləşdirilməsi
- hüquqi-istintaq cəhətdən əsaslandırma

604 Ekspertin və ya ekspertlər komissiyasının rəyində aşağıdakılardan hansı öz əksini tapmır:

- Bilərəkdən yanlış rəy verilməsi haqqında ekspertə xəbərdarlıq edilməsi haqqında qeyd
- Təsisçilər haqqında məlumat
- Məhkəmə ekspertizasının keçirildiyi yer və vaxt
- Məhkəmə ekspertizasının aparılması üçün əsas
- Məhkəmə ekspertizasının aparılması həvalə olunmuş ekspert haqqında dövlət məhkəmə-ekspert idarəsi haqqında məlumat

605 Ekspertin və ya ekspertlər komissiyasının rəyinə başqa hansı sənədlər əlavə edilir?

- Cəzalandırılan şəxslərin əmək haqqını əks etdirən sənəd
- komissiyasının rəylərini misallarla əks etdirən materiallar və sənədlər
- Komissiyanın tarixini əks etdirən sənəd
- Komissiya üzvlərinin sayını əks etdirən sənəd
- Səhvə yol verənlərin işdən azad edilməsi ilə bağlı sənəd

606 Təftiş edilən təşkilatın rəhbərinin və baş mühasibinin təftiş qrupunun rəhbəri ilə razılaşdırılmaqla təftiş aktı ilə tanışlıq və onun imzalanması üçün müddət neçə gün müəyyənləşdirilə bilər

- yeddi iş günü
- beş iş günü
- Beş gün
- altı gün
- yeddi gün

607 Təftiş qrupunun rəhbəri (nəzarətçi-müfəttiş) neçə gün müddətinə şərh olunmuş etirazları və ya qeydlərin əsaslı olmasını yoxlamalı və onlara dair yazılı rəylər verməlidir?

- yeddi iş günü
- beş iş günü
- altı iş günü
- üç iş günü
- yeddi gün

608 Hesablama Palatasının apardığı nəzarət tədbirləri zamanı cinayət xarakterli faktların olması ehtimal edildikdə müvafiq araşdırma aparılması və dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq toplanmış materiallar hara göndərilir:

- heç birinə
- Baş Prokurorluğa
- Hesablama Palatasına
- Maliyyə Nazirliyinə
- təftiş edilən təşkilata

609 Nəzarət tədbirinin yekun sənədinin müəyyən qaydaya salınması hansı amildən asılı olaraq fərqli olur?

- maliyyə nəzarətinin predmetindən
- maliyyə nəzarətinin istiqamətlərindən
- maliyyə nəzarətinin obyektindən
- maliyyə nəzarətinin subyektindən
- maliyyə nəzarətinin növlərindən

610 Dövlət nəzarət orqanlarının yoxlamalarının nəticələri üzrə yekun sənəd necə adlanır?

- yalnız hesabat
- təftiş aktı
- yalnız akt
- rəy
- təhriri-məruzə

611 Yekun sənədin məzmun hissəsini hazırlayarkən nəzarətin nəticələrinin ümumiləşdirilməsinin və reallaşdırılmasının hansı üsullarından istifadə edilir. Aid olmayanı göstərin:

- hüquqi-istintaq cəhətdən əsaslandırma
- məhkəmə ekspertizasının keçirildiyi yer və vaxtın müəyyənləşdirilməsi
- çatışmamazlıqların qruplaşdırılması
- aralıq nəzarətin nəticələrinin sənədləşdirilməsi
- analitik qruplaşma

612 Təftiş aktının təsviri hissəsində mütləq əks etdirilməlidir .Səhv olanı qeyd edin:

- pozulmuş tələblər, həmçinin hər hansı sənədlərin təqdim olunmaması faktları
- təşkilatın əsas məqsədləri və fəaliyyətinin növləri
- onun yerinə yetirilməsi üsulları
- pozuntu halının aid olduğu maliyyə-təsərrüfat fəaliyyəti yaxud da təsərrüfat əməliyyatı
- sənədlərə əsaslanma və hüquqi normativ aktlar göstərilməklə pozuntu faktlarının mövcudluğunu dürüst təsdiq edən digər hallar

613 Kompleks şəkildə aşkar olunmuş pozuntu faktlarına aidiyyəti olan mühüm hallar təftiş aktının hansı əks etdirməlidir

- hamısında
- təsviri
- analitik
- əsaslandırma
- heç birində

614 Təftiş aktının həcmi nə qədər olmalıdır?

- 3-5 səhifə
- məhdudiyət qoyulmur
- 30 səhifə
- 25 səhifədən artıq ola bilməz
- 15-20 səhifə

615 Hansı üsuludan istifadə bütün təftiş dövründə eyni tipli sənədlərin tədqiqi zamanı çatışmamazlıqları aşkara çıxarmaq imkanı yaradır?

- eyniləşdirilmə
- sistemləşdirilmiş qruplaşma
- xronoloji ardıcılıq
- ardıcılıq
- birləşdirilmə

616 Təftişin gedişi müddətində aralıq akt nə zaman tərtib olunur? Aid olmayanı göstərin:

- maddi məsuliyyət daşıyan şəxsləri məsuliyyətə cəlb etmək lazım olduqda
- təftişin tez yekunlaşdırılması lazım gəldikdə
- pozuntular gizlədildikdə
- pozuntuların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görmək lazım gəldikdə
- vəzifəli məsuliyyət daşıyan şəxsləri məsuliyyətə cəlb etmək lazım olduqda

617 Aralıq akta aid olmayanları göstərin:

- Aralıq aktda göstərilmiş faktlar təftiş aktına daxil edilir
- Təftişin tez yekunlaşdırılması lazım gəldikdə tərtib olunur
- Aşkar olunmuş pozuntular gizlədildikdə və ya onların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görmək lazım olduqda tərtib olunur
- Vəzifəli və maddi məsuliyyət daşıyan şəxsləri məsuliyyətə cəlb etmək lazım olduqda təftişin gedişi zamanı, onun başa çatmasını tərtib olunur
- Konkret təftiş proqramı məsələsinin yoxlanılmasına görə məsuliyyət daşıyan təftiş qrupunun üzvü və təftiş edilən təşkilatın müvafiq vəzifəli və maddi məsuliyyət daşıyan şəxsləri tərəfindən imzalanır.

618 "Təftişin sənədli rəsmiləşdirilməsi formaları" bölməsində nə göstərilir?

- Rəy
- Siyahıların, aktların, təftişin yekunlarının forması
- Təftişin tarixi, yeri
- Təftişin başa çatdığı vaxt
- Təftişin qrupunun məqsədi və vəzifələri

619 Yoxlamanın ilkin hazırlığına daxil deyil:

- Yoxlama qrupunun təşkili
- yoxlamaya dair aktın tərkibi
- Metodoloji məsələlər
- Təşkilatı məsələlər
- Yoxlama obyektinə tanışlıq

620 Yoxlama zamanı tətbiq olunan nəzarətin metodlarına daxil deyil:

- Formal yoxlama
- inventarlaşma
- İqtisadi təhlil
- Texniki-iqtisadi hesablamalar
- Hesabi yoxlama

621 Faktiki yoxlamanın geniş yayılmış metodunu göstər:

- Monitoring
- inventarlaşma
- Təftiş
- Təhlil
- Müəyinə

622 Yoxlamanın nəticələrinə dair tərtib olunmuş aktın geniş hissəsinə göstərilir:

- Yoxlama aktının tərtibi
- yoxlama nəticəsində aşkar edilən nöqsanlar
- Yoxlamanın mövzusu
- Yoxlamanın aparılma vaxtı
- Yoxlamanın təşkilatının adı

623 Yoxlama aktının həcmi göstər:

- 50 səhifə
- aktın həcminə məhdudiyət qoyulmur
- 20 səhifə
- 30 səhifə
- 40 səhifə

624 Yoxlama proqramı tərtib olunan zaman aşağıdakı hansı elementlər əsas götürülür:

- Yoxlamanın məqsədi və vaxtı
- mövzu, məqsəd, yoxlamanın əhəmət edildiyi dövr, yoxlanılacaq obyektlər
- Mövzu, məqsəd, yoxlamanın çəzmunu
- Mövzu, təftişin müddəti
- Məqsəd, dövr, yoxlanılacaq obyektin siyahısı

625 Yoxlamanın başa çatmasından sonra tərtib olunan aktın nəçə hissədən ibarətdir:

- Aktın quruluşu sərbəstir
- giriş, analitik və yekun
- Giriş və analitik
- Nəticə, giriş
- Nəticə və izahat

626 AR dövlət maliyyə nəzarəti zamanı yekun sənədinin hazırlanmasının əsasını göstər:

- Audit Palatası haqqında əsasnaməsi (1995)
- AR Maliyyə Nazirliyinin əmri (2009)
- Formalaşmış təcrübə və arayış
- Hesablama Palatası haqqında qanun (1999)
- Formalaşmış təcrübə və ya normativ hüquqi akt

627 Yoxlama nəticəsinin yekun sənədi neçə hissədən ibarət olmalıdır:

- Yekun və isahat

- giriş, analitik, yekun
- Giriş və yekun
- Giriş və məzmun
- Məzmun və yekun

628 Dövlət nəzarət orqanları tərəfindən yoxlamalara dair tərtib olunan yekun sənədi necə adlanır:

- əsaslandırılmış sənəd
- akt
- Arayış
- İzahat
- Rəy

629 İlik mühasibat hesabatının analitik yekunları üzrə auditorun yekun sənədi hansı Qanun əsasında tənzimlənir:

- "daxili audit haqqında" qanun
- "Auditor xidməti haqqında" qanun
- Hesablama Palatası haqqında qanun
- "Büdcə sistemi haqqında" qanun
- "AuditorPalatası haqqında " əsasnamə

630 Auditə tərəfindən aparılan yoxlamanın nəticəsi haqqında sənəd necə adlanır:

- ara aktı
- rəy
- Akt
- əsaslandırılmış sənəd
- arayış

631 Təftiş aktının giriş hissəsində göstərilməyən sual:

- Təftiş aparılan orqanın adı
- təftiş zamanı aşkar edilən nöqsanlar
- Təftişin mövzusunun adı
- Təftiş aktının tərtib olunma tarixi və yeri
- Təftişin aparılma müddəti

632 Yoxlamanın nəticələri ilə əlaqədar olaraq yoxlanılan təşkilat nə etməlidir:

- Akta ancaq baş mühasib imza edir
- yoxlama aktında geyd olunanlara öz rəyinin bildirməlidir
- Yoxlama vaxtının geri qaytarmalıdır
- Təftiş aktının imza etməlidirlər
- Yoxlama aktında geyd olunanlara şifahi etiraz

633 Təftiş aktı ilə tanışlıq və onun imzalanması üçün təftiş olunan təşkilata neçə iş günü verilir:

- 6.0
- 5.0
- 2.0

- 3.0
 4.0

634 Yoxlanılan təşkilatın aktla əlagədar etirazlarının yoxlanılması və rəy verilməsi nəçə iş gününü əhatə etməlidir:

- 4.0
 5.0
 1.0
 2.0
 3.0

635 Aşkar edilmiş pozuntular və sui-istifadə halları gizlədilər bilərsə nəzarət tədbirlərinin başa çatmasını gözləmədən qrup tərəfindən hansı sənəd tərtib edilir?

- Yekun akt.
 Aralıq akt;
 Məlumat;
 İzahat;
 Tapşırıq;

636 İnvərtarlaşdırma nədir?

- Əsas və dövriyyə fondlarının hərəkəti haqqında hesabatdır.
 Eyni tarixdə təsərrüfat vəsaitlərinin faktiki mövcudluğunun mühasibat göstəricilərinə uyğunluğunun yoxlanılmasıdır.
 Əsas fondların uçotu formasıdır.
 Əsas fondların hərəkəti haqqında hesabatdır.
 Əsas və dövriyyə fondlarının uçotu formasıdır.

637 Tematik audit nədir?

- maliyyə əməliyyatları və hesabatlarının qanuniliyinin, uyğunluğunun, düzgünlüyünün və tamlığının müəyyənləşdirilməsi məqsədilə həyata keçirilən audit metodudur
 bir və ya bir neçə yoxlanılan qurumun fəaliyyətinin konkret məsələ və istiqamət üzrə auditidir
 yoxlanılan qurumların maliyyə-təsərrüfat fəaliyyətinin bütün istiqamətlərinin eyni zamanda auditidir
 dövlət büdcəsinin və büdcədən kənar dövlət fondlarının büdcələrinin vəsaiti ilə aparılan bütün əməliyyatların eyni zamanda auditidir
 idarəetmə sisteminin müxtəlif səviyyələrində olan bir neçə qurumun eyni vaxtda, maliyyə-təsərrüfat fəaliyyətinin müxtəlif məsələləri üzrə auditidir

638 Maliyyə auditini nədir?

- idarəetmə sisteminin müxtəlif səviyyələrində olan bir neçə qurumun eyni vaxtda, maliyyə-təsərrüfat fəaliyyətinin müxtəlif məsələləri üzrə auditidir
 maliyyə əməliyyatları və hesabatlarının qanuniliyinin, uyğunluğunun, düzgünlüyünün və tamlığının müəyyənləşdirilməsi məqsədilə həyata keçirilən audit metodudur
 yoxlanılan qurumların maliyyə-təsərrüfat fəaliyyətinin bütün istiqamətlərinin eyni zamanda auditidir
 dövlət büdcəsinin və büdcədən kənar dövlət fondlarının büdcələrinin vəsaiti ilə aparılan bütün əməliyyatların eyni zamanda auditidir
 bir və ya bir neçə yoxlanılan qurumun fəaliyyətinin konkret məsələ və istiqamət üzrə auditidir

639 Çarpaz auditini necə ifadə etmək olar?

- maliyyə əməliyyatları və hesabatlarının qanuniliyinin, uyğunluğunun, düzgünlüyünün və tamlığının müəyyənləşdirilməsi məqsədilə həyata keçirilən audit metodudur
- idarəetmə sisteminin müxtəlif səviyyələrində olan bir neçə qurumun eyni vaxtda, maliyyə-təsərrüfat fəaliyyətinin müxtəlif məsələləri üzrə auditidir
- bir və ya bir neçə yoxlanılan qurumun fəaliyyətinin konkret məsələ və istiqamət üzrə auditidir
- dövlət büdcəsinin və büdcədən kənar dövlət fondlarının büdcələrinin vəsaiti ilə aparılan bütün əməliyyatların eyni zamanda auditidir
- yoxlanılan qurumların maliyyə-təsərrüfat fəaliyyətinin bütün istiqamətlərinin eyni zamanda auditidir

640 Hesablama Palatası tərəfindən nəzarət tədbirlərinin Planlaşdırılması hansı fəaliyyət və prosedurlardan ibarətdir? Yalnız olanı seçin:

- nəzarət tədbirinin proqramının hazırlanması;
- nəzarət tədbirlərinin obyektinin seçilməsi
- nəzarət tədbiri keçiriləcək qurum və onun fəaliyyəti barədə zəruri məlumatların əldə olunması;
- nəzarət tədbirinin məqsədinin müəyyən edilməsi;
- nəzarət tədbirinin miqyasının müəyyənləşdirilməsi;

641 Hesablama Palatası tərəfindən nəzarət tədbiri keçiriləcək qurum barədə məlumatların əldə olunması mərhələsində məlumatların təhlili zamanı hansı məsələlərin araşdırılmasına xüsusi diqqət yetirilir? Aid olmayanı seçin:

- daxili nəzarətin təşkili vəziyyəti
- qurumun ünvanı
- məlumatların əhəmiyyətlik səviyyəsi;
- nəzarət tədbiri üçün mühüm əhəmiyyət kəsb edən sahələr
- mümkün risklər

642 Hesablama Palatası tərəfindən nəzarət tədbirinin məqsədinin təyin edilməsi mərhələsində nə müəyyən edilməlidir?

- Variantların heç biri düz deyil
- nəzarət tədbiri nəticəsində nail olunacaq hədəf
- qarşıya qoyulmuş məqsədə nail olmaq üçün qurumların sayı
- Nəzarət tədbirinin miqyasının müəyyənləşdirilir
- Nəzarət tədbiri keçiriləcək qurumun ünvanı

643 Hesablama Palatası tərəfindən nəzarət tədbirinin proqramında aşağıdakılardan hansı əks olunmur?

- yoxlama qrupunun tərkibi;
- yoxlanılan qurumun işçilərinin sayı
- nəzarət tədbirinin keçirilməsinin əsası;
- keçirilən tədbirin məqsədi və predmeti;
- yoxlanılan qurumların siyahısı;

644 Aşağıdakılardan hansı Hesablama Palatası tərəfindən nəzarət tədbirinin proqramında öz əksini tapmır?

- rəylərin və hesabatların Palatanın Kollegiyasının iclasına təqdim edilməsinin müddətləri
- ölkənin makroiqtisadi göstəriciləri
- nəzarət tədbirinin başlanması müddəti
- nəzarət tədbirinin başa çatdırılması müddəti;
- nəzarət tədbiri ilə əhatə olunan dövr;

645 Hesablama Palatasının nəzarət tədbirinin keçirilməsi haqqında Kollegiya qərarı hansı sənədlə rəsmiləşdirilir?

- Milli Məclisin qərarı
- Palata Sədriin müvafiq sərəncamı
- Respublika Prezidentinin Qanunu
- Maliyyə Nazirinin müvafiq əmri
- Respublika Prezidentinin sərəncamı

646 Hesablama Palatası tərəfindən nəzarət tədbirinin keçirilməsi haqqında sərəncamda aşağıdakılardan hansı göstərilir?

- yoxlama qrupunun tərkibi
- yoxlanılan qurumun işçilərinin sayı
- nəzarət tədbirinin tam adı;
- nəzarət tədbirinin keçirilməsinin əsasları;
- nəzarət tədbirinin keçirilməsi müddəti;

647 Hesablama Palatası tərəfindən nəzarət zamanı yoxlama qrupunun üzvlərinə onların səlahiyyətlərini təsdiq edən və Palata Sədri tərəfindən imzalanmış vəsiqə verilir ki, vəsiqədə aşağıdakılardan hansı göstərilir?

- nəzarət tədbiri ilə əhatə olunan dövr;
- yoxlama keçirəcəkləri ünvan
- nəzarət tədbirinin adı;
- nəzarət tədbirinin keçirilməsinin əsası;
- yoxlama qrupunun rəhbərinin və üzvlərinin vəzifəsi, soyadı, adı, atasının adı;

648 Hesablama Palatası tərəfindən nəzarət tədbirinin planlaşdırılmasının sonuncu mərhələsi hansıdır?

- Aktın tərtib edilməsi
- işçi planının hazırlanması
- nəzarət tədbiri proqramının hazırlanması
- rəyin hazırlanması
- yekun sənədin imzalanması

649 Hesablama Palatası tərəfindən keçirilən nəzarətdə işçi planı ilə bağlı aşağıda sadalananlardan hansı yalınşdır?

- İşçi planında dövlət sirri təşkil edən məsələlər əks etdirilmir
- İşçi planı nəzarət olunan qurum tərəfindən hazırlanır
- Nəzarət tədbirinin planlaşdırılmasının sonuncu mərhələsi işçi planının hazırlanmasıdır
- İşçi planı nəzarət tədbirinin proqramının reallaşdırılması üçün yoxlama qrupunun rəhbərinin cavabdehlik sahələrini və məsuliyyətlərini dəqiqləşdirməklə əhatə olunan məsələlərin müfəssəl siyahısını özündə əks etdirir
- İşçi planı nəzarət tədbirinin proqramının reallaşdırılması üçün yoxlama qrupunun üzvlərinin cavabdehlik sahələrini və məsuliyyətlərini dəqiqləşdirməklə əhatə olunan məsələlərin müfəssəl siyahısını özündə əks etdirir

650 Hesablama Palatası tərəfindən keçirilən nəzarətdə işçi planında öz əksini tapmalıdır. Aid olmayanı göstər:

- icraçıların vəzifəsi, adı və soyadı
- əvvəlki nəzarətin keçirilmə tarixi

- nəzarət tədbirinin mövzusu
- nəzarət tədbiri keçirilən qurumların adı
- nəzarət tədbirinin əhatə etdiyi məsələlərin ümumi istiqamətləri

651 Hesablama Palatası tərəfindən nəzarət tədbiri keçirilərkən təsdiq edilmiş proqrama dəyişikliklərin edilməsi zərurəti yarandıqda dəyişiklik kim tərəfindən (aidiyyəti struktur bölməsinin rəhbəri ilə razılaşdırılmaqla) bu barədə Auditor qarşısında məsələ qaldırılır?

- təftiş qrupunun üzvləri
- yoxlama qrupunun rəhbəri
- icraçılar
- yoxlanılan qurum
- nəzarətçi

652 Hesablama Palatası tərəfindən nəzarət tədbirinin müddətinin uzadılması və ya yaradılmış yoxlama qrupunun tərkibində dəyişikliklər və əlavələrin edilməsi zərurəti yarandıqda bu proses necə həyata keçirilir?

- variantların hamısı səhvdir
- tədbirin keçirilməsinə məsul olan Auditor tərəfindən nəzarət tədbirinin keçirildiyi müddətdə əsaslandırılmış Təhriri məruzə ilə Palatanın Sədrinə müraciət edilir
- aidiyyəti struktur bölməsinin rəhbəri ilə razılaşdırılmaqla bu barədə Auditor qarşısında məsələ qaldırılır
- tədbirin keçirilməsinə məsul olan icraçılar tərəfindən Auditora müraciət edilir
- tədbirin keçirilməsinə məsul olan nəzarətçi tərəfindən həyata keçirilir

653 Hesablama Palatası tərəfindən keçirilən nəzarətdə nəzarət tədbiri hansı qaydada həyata keçirilir?

- aidiyyəti struktur bölməsinin rəhbəri ilə razılaşdırılmaqla
- Təsdiq edilmiş proqrama və işçi planına uyğun
- Yoxlama qrupunun rəhbərinin göstərişi ilə
- Yoxlanılan qurumun rəhbərliyinin nəzarəti altında
- Nəzarətçi subyektlərin göstərişinə uyğun

654 Hesablama Palatası tərəfindən nəzarət tədbirləri hansı fəaliyyət formasında həyata keçirilə bilər?

- tematik və ya çarpaz
- audit və ekspert-analitik
- təhlil, monitorinq
- maliyyə və səmərəlilik
- kompleks və ya çarpaz

655 Aşağıda sadalananlardan hansı Hesablama Palatası tərəfindən nəzarət tədbirinin aparılmasında nəzarət forması kimi istifadə olunmur?

- ekspertiza
- müşahidə
- təhlil
- monitorinq
- qiymətləndirmə

656 Hesablama Palatası tərəfindən nəzarət tədbiri keçirilən qurumun rəhbəri haqqında nə zaman akt tərtib olunur?

- məlumatın verilməsini gecikdirdikdə
- yoxlama qrupunun rəhbəri "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun, Hesablama Palatasının Daxili Nizamnaməsinin və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müvafiq maddələrini onun nəzərinə çatdırdıqdan sonra nəzarətə maneə olarsa
- yoxlama aparmaq hüququ verən vəsiqəni təqdim etmiş yoxlama qrupunun üzvünü (cəlb edilmiş mütəxəssisi) quruma buraxmaqdan imtina etdikdə
- lazımi məlumatları vermədikdə
- lazımi məlumatları verməkdən imtina etdikdə

657 Hesablama Palatası tərəfindən nəzarət tədbirinin aparılmasında yoxlama qrupunun üzvləri diqqəti əsasən hansı istiqamətə yönəlməlidir? Aid olmayanı qeyd edin:

- uçot-hesabat və daxili nəzarət işlərinin təşkili vəziyyətinin araşdırılmasına
- nəzarət olunan müəssisənin mənfəətinin artırılmasına
- dövlət büdcəsi və büdcədən kənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin icrasına
- dövlət əmlakının idarə və istifadə olunması zamanı büdcə, vergi, gömrük, bank fəaliyyətini tənzimləyən və digər aidiyyəti qanunvericilik aktlarının və normativ sənədlərin tələblərinə əməl olunmasına
- dövlət vəsaitlərindən səmərəli və qənaətlə istifadə olunub-olunmamasının müəyyənləşdirilməsinə, əldə olunmuş nəticələrin müəyyən edilmiş məqsədlərə uyğunluğunun qiymətləndirilməsinə

658 Hesablama Palatası tərəfindən nəzarət tədbirinin keçirilməsi zamanı yoxlama qrupunun üzvləri tərəfindən hansı tələblərə əməl olunmalıdır. Aid olmayanı göstərin:

- "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Palatanın vəzifəli şəxsləri tərəfindən yoxlanılan qurumun operativ fəaliyyətinə müdaxilə olunmamalıdır
- əldə olunan nəticələr nəzarət tədbiri başa çatana və yekunları hesabat şəklində rəcmiləşdirilənədək elan edilməlidir
- nəzarət tədbiri obyektiv və qərəzsiz aparılmalı,
- nəticələr audit standartlarına uyğun olaraq əldə edilməli və toplanmış dəlillərə əsaslanmalıdır;
- yoxlama qrupunun üzvləri bütün hərəkətlərində etik qaydalar üzrə müvafiq tələbləri gözləməlidirlər;

659 Hesablama Palatası tərəfindən hər bir nəzarət tədbirinin yekunu üzrə hansı sənədlər tərtib olunmalıdır:

Yalnız olanı göstərin

- Auditor rəyi
- Auditor təqdimatı
- nəzarət tədbirinin nəticəsi üzrə yekun aktı
- nəzarət tədbirinin nəticəsi üzrə analitik arayış
- Auditor hesabatı;

660 Hesablama Palatası tərəfindən nəzarət tədbirinin nəticələri üzrə tərtib olunan akta aid olmayanı göstərin:

- Akta aktda istinad edilmiş sənədlərin surəti əlavə olunmalıdır
- Akt üç nüsxədən ibarət tərtib olunmalıdır.
- Aktda nəzarət tədbirinin keçirilməsinin məqsədi, predmeti və obyektə əks olunmalıdır
- Aktda nəzarət tədbirinin icrası prosesində proqrama edilmiş əlavələr və ya dəyişikliklər barədə məlumatlar göstərilməlidir
- Aktın bütün səhifələri yoxlama qrupunun üzvü və yoxlanılan qurumun rəhbəri və ya onun tövsiyyəsi ilə məsul şəxs tərəfindən imzalanmalıdır

661 Hesablama Palatası tərəfindən nəzarət tədbiri başa çatdıqdan sonra yoxlama qrupunun rəhbəri tərəfindən nə hazırlanmalıdır?

- Heç biri

- Təhriri-məruzə
- Yalnız akt
- Rəy
- Yalnız hesabat

662 Hesablama Palatası maliyyə-büdcə nəzarətini hansı formalarda həyata keçirir.

- yalnız ilkin
- ilkin və sonrakı
- cari və sonrakı
- yalnız cari
- yalnız sonrakı

663 İlkin və sonrakı maliyyə-büdcə nəzarətinin aparılması üzrə tədbirlərin Hesablama Palatasının iş planlarına daxil edilməsi barədə qərarlar harada qəbul edilir.

- Vergilər Nazirliyinin Kollegiyasının iclasında
- Hesablama Palatasının Kollegiyasının iclasında
- Auditorlar Palatasının Kollegiyasının iclasında
- Prezident Aparatında
- Maliyyə Nazirliyinin Kollegiyasının iclasında

664 Hesablama Palatası tərəfindən keçirilən ilkin və sonrakı maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri üzrə qəbul olunmuş qərarlar barədə hara məlumat verilir?

- Azərbaycan Respublikasının Hesablama Palatasının Kollegiyasına
- Azərbaycan Respublikasının Milli Məclisinə
- Azərbaycan Respublikasının Vergilər Nazirliyinə
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə
- Azərbaycan Respublikasının Prezidentinə

665 Hesablama Palatası tərəfindən audit hansı formalarda həyata keçirilə bilər?

- heç biri
- hamısı
- Kompleks
- tematik
- çarpaz

666 AR dövlət büdcəsinin icrasının yoxlanılması zamanı əldə olunmuş məlumatlar əsasında Hesablama Palatası hazırladığı təklifləri hansı orqana göndərir:

- Auditor Palatasına
- Milli Məclis
- Prezident Aparatına
- AR Maliyyə Nazirliyinə
- AR Vergilər Nazirliyi

667 Nəzarət nəticələri üzrə Hesablama Palatası dövlət hakimiyyəti orqanlarına və yoxlanılan subyektin rəhbərlərinə göndərdiyi təqdimatda nə göstərilir. Aid olmayanı geyd et:

- Təsərrüfatsızlıqda günahkar olunanların məsuliyyətə cəlb olunması
- günahkar şəxsləri işdən azad edilməsi
- Aşkar olunmuş pozuntuların aradan qaldırılması
- Dövlətə dəymiş zərərlərin ödənilməsi
- Qanunvericiliyin pozulmasında günahkarların məsuliyyətə cəlb olunması

668 Hesablama Palatasının göndərdiyi təqdimat neçə gün ərzində yoxlanılan təşkilat tərəfindən baxılmalıdır (təqdimat alındıqdan sonra):

- 25.0
- 20.0
- 15.0
- 15.0
- 5.0

669 Hansı hallarda Hesablama Palatası yoxlanılan kommərsiya təşkilatların müdiriyyətinə icrası zəruri olan göstərişlər vermək hüququna malikdir. Aid olmayanı göstər:

- Nəzarət tədbirinin həyata keçirilməsinə maneə yaradıldıqda
- büdcə layihəsi tərtib olunmadıqda
- Müəssisədə pozuntu halları aşkar edildikdə
- Maliyyə fəaliyyətində dövlətə ziyan vurulan aşkar olunduqda
- Hesablama Palatası təqdim etiyi materiallara baxılması qaydaları pozulduqda

670 Hesablama Palatası hansı prosesləri yoxlayan zaman maliyyə-büdcə sisteminin təkmiləşdirilməsi ilə əlaqədar təklifləri hazırlayıb Milli Məclisə təqdim edir:

- Müəssisələrdə biznes-plan hazırladıqda
- büdcə gəlirlərinin formalaşması və vəsaitlərin xərclənməsi
- Kreditlərin verilməsi
- Sığorta fondunun vəsaitlərinin verilməsi
- Büdcə layihəsinin tərtibi

671 Müəssisə və təşkilatların hesabatları üzrə maliyyə, tədiyə və hesablama əməliyyatlarının bütün növlərinin dayandırılması haqqında hansı orqan qərar verə bilər:

- AR Maliyyə Nazirliyi
- Hesablama Palatası Kollegiyası Milli Məclis ilə razılaşdırmaqla
- Prezident aparatı
- Milli Məclis Prezident Aparatının razılığı ilə
- Mərkəzi Bank

672 Hesablama Palatasında auditorları tərəfindən aparılan yoxlamaların nəticələri kimə təqdim edilməlidir:

- Prezident Aparatına
- Hesablama Palatasının kollegiyasına
- Milli Məclisə
- Maliyyə Nazirliyinə
- Vergilər Nazirliyinə

673 Yoxlamanın nəticələri üzrə Hesablama Palatasının kollegiyasının qərarı ilə razı olmayan kollegiyasının

üzləri neçə gün ərzində Hesablama Palatasının sədrinə xüsusi rəy vermək hüquqna malikdir:

- 10.0
 3.0
 2.0
 4.0
 5.0

674 Dövlət vəsaitinin və dövlət materiallarının oğurlanması və digər sui istifadə halları aşkar edildikdə yoxlama materialları hansı orqan tərəfindən hüquq-mühafizə orqanlarına göndərilir:

- Milli Məv lis
 Hesablama Palatası
 AR Prokurorluğu
 AR Maliyyə Nazirliyi
 Vergilər Nazirliyi

675 Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən audit hansı formalarda həyata keçirilə bilər?

- heç biri
 Kompleks,tematik və çarpaz
 Kompleks,tematik və şaquli
 Üfqi,tematik və çarpaz
 Üfqi,tematik və şaquli

676 Yoxlanılan qurumların maliyyə-təsərrüfat fəaliyyətinin bütün istiqamətlərinin eyni zamanda auditi aşağıdakılardan hansı vasitəsilə ifadə edilə bilər?

- şaquli audit
 kompleks auditi
 çarpaz audit
 səmərəlilik auditi
 tematik audit

677 İdarəetmə sisteminin müxtəlif səviyyələrində olan bir neçə qurumun eyni vaxtda, maliyyə-təsərrüfat fəaliyyətinin müxtəlif məsələləri üzrə auditi aşağıdakılardan hansı vasitəsilə ifadə edilə bilər?

- şaquli audit
 çarpaz audit
 tematik audit
 səmərəlilik auditi
 kompleks auditi

678 Bir və ya bir neçə yoxlanılan qurumun fəaliyyətinin konkret məsələ və istiqamət üzrə auditini necə ifadə etmək olar. Düzgün ifadəni seçin:

- şaquli audit
 tematik audit
 çarpaz audit
 səmərəlilik auditi
 kompleks auditi

679 Aşağıdakılardan hansı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti haqqında məlumatları ifadə etmir?

- «Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında» Fərman ilə yaradılmışdır
- müəssisələrin nizamnamə kapitalının formalaşması üzərində nəzarəti həyata keçirir
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmışdır
- 09 fevral 2009-cu il tarixində 48 nömrəli Fərman ilə yaradılmışdır
- dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır

680 Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişlikləri tərəfindən aparılmalı olan nəzarət tədbirləri üzrə iş planı hansı qaydada və kim tərəfindən tərtib olunur?

- müvafiq rüb üzrə maliyyə naziri tərəfindən
- müvafiq rüb üzrə regional maliyyə müfəttişliklərin rəhbərləri tərəfindən
- müvafiq rüb üzrə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi və ya rəisin buna səlahiyyəti olan müavini tərəfindən
- müvafiq il üzrə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin aidiyyəti şöbələri tərəfindən
- müvafiq ay üzrə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin kargüzarlığı tərəfindən

681 Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişlikləri tərəfindən aparılmalı olan nəzarət tədbirləri kim tərəfindən təsdiq edilir?

- buna səlahiyyəti olan müavini tərəfindən təsdiq edilir
- Xidmətin aidiyyəti şöbələri ilə razılaşdırıldıqdan sonra Xidmətin rəisi və ya rəisin buna səlahiyyəti olan müavini tərəfindən təsdiq edilir
- Maliyyə naziri tərəfindən təsdiq edilir
- Xidmətin kargüzarlığı tərəfindən təsdiq edilir
- Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir

682 Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişlikləri apardıqları nəzarət tədbirləri barədə hesabatı hansı qaydada təqdim edirlər

- ildə iki dəfə növbəti rübün birinci ayının 1-dən gec olmayaraq
- rübdə bir dəfə növbəti rübün birinci ayının 10-dan gec olmayaraq
- rübdə iki dəfə
- ildə iki dəfə
- ayda bir dəfə növbəti rübün birinci ayının 1-dən gec olmayaraq

683 Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişliklərinin işləri Xidmət tərəfindən hansı dövr ərzində yoxlanılır?

- İldə iki dəfədən çox olmamaqla
- iki ildə bir dəfədən az olmamaqla
- ayda bir dəfə
- ildə iki dəfə
- rübdə bir dəfə

684 Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişliklərinin işlərinin yoxlanılması nəticəsi üzrə müvafiq tədbirlər görülməklə bərabər bu barədə kimə məlumat verilir?

- Azərbaycan Respublikasının Prezidentinə
- Maliyyə Nazirliyinə
- Milli Məclisə
- Xidmətin rəisinə
- Xidmətinin regional maliyyə müfəttişliklərinin rəhbərinə

685 Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin təsdiq edilmiş iş planına büdcə təşkilatlarının maliyyə fəaliyyətləri üzərində kompleks qaydada təftiş hansı müddət ərzində həyata keçirilir?

- ildə iki dəfədən çox olmamaqla
- iki ildə bir dəfədən çox olmamaqla
- ayda bir dəfə
- rübdə bir dəfə
- ildə bir dəfədən az olmamaqla

686 Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin təsdiq edilmiş iş planına uyğun olaraq iki ildə bir dəfədən çox olmamaqla kompleks qaydada təftiş hansı sahələrdə həyata keçirilməlidir? Yalnız olanı seçin.

- yerli maliyyə orqanların xəzinədarlığı vasitəsi ilə maliyyələşdirilən büdcə təşkilatlarının maliyyə fəaliyyətləri
- Şəxsi təsərrüfatların fəaliyyəti
- dövlət büdcəsinin yerli gəlirinin tərtibi üzrə yerli maliyyə orqanlarının işləri
- dövlət büdcəsinin yerli xərclərinin tərtibi üzrə yerli maliyyə orqanlarının işləri
- dövlət büdcəsinin yerli gəlir və xərclərinin icrası və icrasına nəzarət üzrə yerli maliyyə orqanlarının işləri

687 Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin əmri ilə kompleks təftişlərin aparılması üçün hansı tədbirlər həyata keçirilir? Aid olmayanı seçin:

- Kompleks təftişlərə Maliyyə Nazirliyinin digər struktur bölmələrindən mütəxəssislər cəlb olunur
- «İş bölgüsü» maliyyə naziri tərəfindən təsdiq olunur
- qrup təşkil edilir
- nəzarət tədbirlərinin aparılması nəzərdə tutulmuş təşkilatların siyahısı müəyyənləşdirilir
- nəzarətin hansı mütəxəssis tərəfindən yoxlanılmasını özündə əks etdirən «İş bölgüsü» tərtib olunur

688 Kompleks nəzarət tədbirlərinin keçirilməsi üzrə müddət neçə günədək müəyyən edilir?

- 10.0
- 30.0
- 7.0
- 45.0
- 60.0

689 Nəzarət tədbirlərinin nəticələri necə rəsmiləşdirilir?

- təhriri-məruzə ilə
- aktla
- hesabatla
- təqdimatla

690 Nəzarət tədbirlərinin nəticələri rəsmiləşdirilən akt kim tərəfindən imzalanır?

- nəzarət qrupunun üzvləri

- müfəttişlər, nəzarət obyektinin rəhbəri və baş mühasib
- xidmətin rəisi və müəssisənin rəhbəri
- nəzarət obyektinin rəhbəri və baş mühəndis
- xidmətin rəisi və baş mühasib

691 Nəzarət tədbirlərinin nəticələri rəsmiləşdirilən akt neçə nüsxədən ibarət tərtib olunur və hara təqdim edilir?

- bir nüsxədən ibarət tərtib olunur və nəzarət obyektində saxlanılır
- iki nüsxədən ibarət tərtib olunur, bir nüsxəsi nəzarət obyektində saxlanılır, digər nüsxəsi isə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə təqdim olunur
- iki nüsxədən ibarət tərtib olunur, bir nüsxəsi müfəttişlərdə, digər nüsxəsi isə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə təqdim olunur
- bir nüsxədən ibarət tərtib olunur və Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə təqdim olunur
- üç nüsxədən ibarət tərtib olunur, bir nüsxəsi nəzarət obyektində saxlanılır, digər nüsxəsi isə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə təqdim olunur, digəri isə qrup üzvlərində saxlanılır

692 Qrup tərəfindən kompleks təftiş hazırlıq dövründə hansı işlər görülür?

- Təftişin gedişində baş verən nöqsanlar haqda rəhbərliyə məlumat verilir
- Kompleks təftiş zamanı əhatə edilməli sahələri və sualları özündə əks etdirən proqram hazırlanır.
- Təftişin gedişində aşkar olan nöqsanları əks etdirən "Aralıq akt"lar tərtib edilir.
- Təftişin nəticələri ümumiləşdirilir.
- Dövlət Maliyyə Nəzarəti Xidməti təftiş qrupu yaradır.

693 Bütçə təşkilatları üzrə nəzarət tədbirlərinin təyin edilməsi və onların müddətlərinin artırılması kim tərəfindən həyata keçirilir?

- Nəzarət tədbirinin müddəti dəyişdirilə bilməz.
- Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi və ya onun müavini tərəfindən;
- Maliyyə naziri və ya onun müavini tərəfindən.
- Qrupun rəhbəri və ya onun müavini tərəfindən;
- Nəzarət obyektinin rəhbəri və ya onun müavini tərəfindən.

694 Təftişin yekun aktı neçə nüsxədə tərtib edilir və imzalanır?

- Üç
- İki;
- Məhdudlaşdırılmır.
- Dörd
- Bir;

695 Kompleks təftiş aparılması üçün təşkil olunmuş qrupun rəhbərinin vəzifələrinə olmayanı göstərin:

- Qrup üzvlərini nəzarət tədbirlərinin aparılması üçün hazırlanmış və təsdiq edilmiş proqramla tanış etmək.
- Nəzarət tədbirlərinin başlanması üçün zəruri olan sənədlərin hazırlanmasını təmin etmək.
- Qrupun üzvlərini seçmək və nəzarət obyektini müəyyən etmək.
- Qrup üzvlərini əvvəlki nəzarət tədbirləri üzrə materiallarla, metodlarla, zəruri normativ sənədlərlə tanış etmək.
- Nəzarət tədbirlərinin ümumi nəticələrinin müvafiq qaydada rəsmiləşdirilməsini təmin etmək.

696 Bütçə təşkilatlarının maliyyələşdirilməsi prinsiplərini göstərin:

- Sadalanan prinsiplərin heç biri.
- Vəsaitlərin geri qaytarılmamaq şərti ilə ayrılması, vəsaitlərin faktiki icraya uyğun, ancaq plan daxilində ayrılması.
- Vəsaitlərin plan daxilində, faktiki icra həcmində ayrılması; vəsaitlərin qaytarılmaq şərti ilə ayrılması.
- Vəsaitlərin geri qaytarılmaq şərti ilə ayrılması, vəsaitlərin faktiki icraya uyğun istənilən həcmdə ayrılması.
- Büdcədən maliyyələşdirmənin təyinatlı xarakteri, büdcə maliyyələşdirilməsinin qeyri-məhdud xarakteri.

697 Dövlət büdcəsindən maliyyələşən Mərkəzi icra hakimiyyəti orqanları və təşkilatlarının təftişi zamanı aşağıdakılar yoxlanmalıdır. Səhv olanı göstərin:

- Smetada nəzərdə tutulmuş xərclərin haqq-hesablarının əsaslılığı;
- Bələdiyyə müəssisələrinin maliyyələşdirilməsi qrafikinə ciddi əməl edilməsi və bu haqda hesabatların vaxtında və düzgün təqdim olunması.
- Büdcədən kənar vəsaitlərin xərclənməsinin düzgünlüyü. Büdcə qarşısında olan öhdəliklərin icrası.
- Dövlət rüsumunun tutulması işlərinin təşkili, onların mədaxil üzrə uçotunun düzgünlüyü.
- Şəbəkə, ştat və kontingentlər üzrə planların yerinə yetirilməsi və xərclərin bu planların yerinə yetirilmə dərəcəsinə uyğunluğu.

698 Dövlət büdcəsindən maliyyələşməyən Mərkəzi icra hakimiyyəti orqanlarının, onların tabeçiliyində olan təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin təftişi məhkəmə orqanlarının qərarına əsasən aparılan zaman aşağıdakıları yoxlanılır. Səhv olanı göstərin:

- Müəssisə və təşkilatlarda büdcə qarşısında olan öhdəliklərin yerinə yetirilməsi.
- Müəssisə və təşkilatlarda büdcə vəsaitlərindən təyinatı üzrə və qənaətlə istifadə olunması.
- Dövlət vəsaitinin xərclənməsində israfçılığa yol verilib verilməməsi.
- Təsərrüfatçılıq üsullarının təkmilləşdirilməsi, istehsalatın iqtisadi effektivliyinin yüksəldilməsi.
- Mərkəzləşdirilmiş tədbirlərə vəsaitin düzgün hesablanması.

699 Hüquq mühafizə orqanlarının qərarlarına əsasən təsərrüfat hesablı müəssisələrdə maliyyə təsərrüfat fəaliyyətinin təftişi zamanı aşağıdakılar yoxlanmalıdır. Səhv olanı seçin.


- Debitor və kreditor borclarının reallığı.
- İlin əvvəlinə qalan büdcə vəsaitləri qalıqlarının vaxtında büdcəyə qaytarılması.
- Pul vəsaitlərinin və maddi dəyərlərinin uçotunun müəyyən olunmuş qaydada aparılması.
- İddia müddəti keçmiş kreditor borclarının büdcəyə ödənilməsi vəziyyətinin yoxlanılması.
- Müqavilələrin mövcud qanunvericiliyə uyğun bağlanması.

700 Məhkəmə orqanlarının qərarlarına əsasən təsərrüfat hesablı müəssisələrdə maliyyə-təsərrüfat fəaliyyətinin təftişi zamanı yoxlanılmalı olan məsələlərə daxil deyil:

- Qiymət və tariflərin tətbiqinin düzgünlüyünün yoxlanılması
- Büdcədən maliyyələşmə normalarının düzgün tətbiq olunması.
- Ciddi hesabat blanklarının uçotu və qorunub saxlanması.
- Digər müəssisələrlə və şəxslərlə haqq-hesabın vaxtında və düzgün aparılması.
- Faktiki daxil olan pul vəsaitlərinin, maddi dəyərlilərin tam mədaxil edilməsi.

701 Sənədli maliyyə nəzarəti tədbirləri təşkilatı əlamətlər üzrə aşağıdakı kmi aparılır:

- Bütün cavablar düzgündür.
- Bütün cavablar səhvdir.
- Nəzarət tədbirləri yalnız plandan kənar, qəflətən olur.
- Yalnız planlı tədbirlər həyata keçirilir.

 Nəzarət tədbirləri plan üzrə və plandan kənar ola bilər.